

HÜSEYN CAVİD

ƏSƏRLƏRİ

BEŞ CİLDDƏ

IV CILD

**“LİDER NƏŞRİYYAT”
BAKİ-2005**

*Bu kitab “Hüseyin Cavid. Əsərləri. Dörd cilddə. III cild”
(Bakı, Yaziçı, 1984) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

Tərtib edəni:

Turan Cavid

Redaktoru:

Teymur Kərimli

894.3611 - dc 21

AZE

Hüseyin Cavid. Əsərləri. Beş cilddə. IV cild. Bakı, “Lider nəşriyyat”, 2005, 256 səh.

Hüseyin Cavid sənətimiz tarixinə elvan, romantik səhifələr yazmış şair və dramaturqdur. Azərbaycan ədəbiyyatında ilk mənzum pyeslərin yaradıcısı olan monumental-romantik sənətkarın əsərləri 1920-30-cu illərdə səhnəmizin inkişafında əvəzsiz rol oynamış, neçə-neçə faciə, dram aktyorumuz məhz bu əsərlərlə yetişmişdir. Öz fəlsəfi, poetik və estetik konspesiyalarıyla “Cavid teatrı” hətta Cavidin əsərləri səhnədə oynanmadığı dövrlərdə belə öz təsir gücünü zərrəcə itirmədən yaşamışdır.


Mütəfəkkir sənətkarın “Əsərləri”nin bu cildində “Knyaz” (1928-1929) və “Səyavüş” (1933) mənzum faciələri daxil edilmişdir.

İnqilabi mözüda yazılmış “Knyaz” dramının ideyası Gürcüstanda sovet quruluşunun bərqərar olduğu dövrdən və həmin ərəfədə baş verən hadisələrdən alınmışdır.

“Səyavüş” mənzum faciəsi isə fars-tacik şairi Əbülfəsəd Firdovsinin 1000 illik yubileyinə Hüseyin Cavidin hədiyyəsi idi. Faciədə qədim “Şahnamə” motivlərinə, çox geniş yayılmış və dəfələrlə işlənmiş “Səyavüş” dastanına tamamilə yeni, müasir mövqelərdən yanaşan Cavid tarixi keçmişdə də daha çox milli istiqqlalla bağlı motivlər axtarır.

ISBN 9952-417-20-7

© “LİDER NƏŞRİYYAT”, 2005



Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEVİN
“Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında”
12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

Dram
assolri

K N Y A Z

Faciə – 5 pərdədə

Θ Ş X A S

K n y a z – yucaboylu, qarasaçlı, möğrur baqışlı, möhtəşəm bir gürcü tipi, 40 yaşında.

J a s m e n – Knyazın ikinci hərəmi, 22 yaşında.

L e n a – Knyazın qızı, əvvəlki hərəmindən, 19 yaşında.

S o l o m o n – Knyazın dayısı, 60 yaşında.

A n t o n – Bağçavanın oğlu, texnik, 27 yaşında.

M a r q o – Antonun anası, ağsaçlı, milli qiyaftetde, Knyazın xidmətçisi, 50 yaşında.

Ş a k r o – Knyazın yaqmın adamlarından, müxalifətçi sosialist, kösə, 35 yaşında.

I x t i y a r a l m a n – 70 yaşında, bir qolu yoq.

A l m a n q a d i n i – 45 yaşında.

S a r i ş i n a l m a n q i z i – Onun qızı, 19 yaşında.

B i r i n c i i ş ç i

İ k i n c i i ş ç i

K ö y l ü

K i n t o

X e f i y y e

M i s a f i r

İşçilər, milislər, xidmətçilər, musiqiçilər, misafirlər, müştərilər və başqaları.

BİRİNCİ PƏRDƏ

Tiflisdə ətrafi yeşillik, çıçəklərlə süslü geniş bir qəməriyyə. Yıldızlı bahar gecəsi... Üstü içki və məzələrlə dolu bir masa, üzərində elektrik lampası... K n y a z a ğ əlbisə geyinmiş, milli qiyaftetdə, aq qalpağını sandalyə üzərinə bıraqmış alafranqa geyimli Solomonla qarşı-qarşıya oturub içərlər. Hər dəfə də uzun saplı qədəhləri bir-birinə vurub cıqırdamasından zevq alırlar. Şıq geyimli xidmətçi qız şərab və məzə götürür. Milli qiyafteli Ş a k r o ilə M a r q o da bə'zen yardım edər. Bağçanın uzaq guşəsində kamanda həzin və lirik nəğmə çalınır, Knyaz xidmətçi qızın doldurduğu qədəhi qaldırır, nəş'əli bir tövrlə Solomon'a.

K n y a z

İştə gülgün qədəh, ey xanəxərab!
Bulunur şey deyil əsla bu şərab.
Şimdi fırsat var ikən iç!.. Bir gün
Görəcəksin bu sönük ömrü şərab.

S o l o m o n

İçəlim, bəlkə təsəlli buluruz,
Bəlkə qəmdən, acıdan qurtuluruz.
Bir günün zevqinə dəyməz dünya.
İçəlim, sonra peşiman oluruz.

İçərlər, təkrar qədəhlər dolur.

K n y a z

Həp düşündükcə boğar ruhu soğuq,
Qaba, ıssız və dərin bir boşluq.
O dərin boşluğu bir dolduracaq
Varsa... yalnız əbədi sərxoşluq...

S o l o m o n

İştə xılqət dolu bin dürlü təzad.
Hər sevincin sonu müdhiş fəryad...
Badə ver, badə, şu divanə könül
Coşaraq qayğıdan olsun azad.

M a r q o

(gəlir, Knyaza)

Beş nəfər var, sizi bəklər qapıda.

K n y a z

Nə için?

M a r q o

İşləri varmış.

K n y a z

Əcəba?!

(Şakroya)

Şakro! Çıq, gör nə diyorlar.

Ş a k r o

Bu saət.

J a s m e n ağaclar arasından çıkar. Onları qumral saçlı başı ilə salamlar.

J a s m e n

Nə qadar nəş'əli rindanə həyat.

Knyaz və Solomon qədəhlərini qaldırırlar.

K n y a z

Yaşa, afət çiçəyim!

J a s m e n

Nuş olsun!

(Gedər.)

S o l o m o n

Bu nə səfvət, nə məlahət, nə füsün!

Taleyin varmış, əzizim, Jasmen

Daha dilbərdir ölüən zevcəndən.

K n y a z

Tale əfsanə, cəsarət lazım,

Bir az altunla məharət lazım...

S o l o m o n

Orta az erməni xalqında... ya pək

Soyuq, ölgün oluyorlar gerçək,

Yaxud ən işvəli, cazib, tənnaz,

Başqa, pək başqadır onlardakı naz.

K n y a z

Çoq adam var ki, çiçək toplar ikən,
Qanatır səmli dikən əllərini.
Çalılıqlarda gəzirkən birdən
Cəzb edib durdu bu tər qönçə bəni.
Əvət, üç yıldı ki, ölmüş zevcəm,
Qızım olmuş bana yalnız həmdəm.
Aniyorkən o sözənən annəsini,
Bənzəirdim neyə titrək səsini.
Bir mayıs də'vət edildim Batuma,
Keyfə daldım səhər-aşşam... amma
Yenə gönlümdə yetimlik vardı,
Bəni Jasmen acıdan qurtardı.
Kəndi mülkümdə dolaşmaqdə ikən,
Sərxoş oldum duyulan bir səsdən.
O gözəl səs bəni məftun etdi,
Yeni bir eşq ilə məcnun etdi.
Gərçi qız erməni... adət gürcü,
Söyləyiş gürcü, təbiət gürcü.
O zamandan ki, sevişdik, bilsən
Yenidən bir daha gənc oldum bən.
Bə'zi avropalı bilgic qafalar
Bəlli, gəncləşmək için çarə arar.
Pək qolay çarəsi, yalnız, yalnız
Olsa həmdəm sana şən bir yıldız.

S o l o m o n

Bana baq, altmış varmaqdə yaşım,
Səna bən həm dayı, həm arqadaşım!
Gördüyüm təcrübələr pək qarışiq,
Hər qaranlıqda gülümser bir işiq.
Hər qadın cilvəsi bir tatlı xəyal,
Başqa, pək başqadır onlardakı hal.
Şən, gözəl bir qadının xoş baqışı,
Bir mayıs göstərir ən sisli qışı.
Qadın istərsə dikənlər gül açar,
Qızacaq olsa; ölüm, fitnə saçar.

K n y a z

Jasmenin fitnəsi yoq, hiyləsi yoq,
Bil'əkis, işvəsi çoq, nəş'əsi çoq.
İncə bir köylü müəllim qızıdır,
Qafqazın cilvəli bir yıldızıdır.

S o l o m o n

Şu sürəksizcə ömürdənancaq
Sana tək nəş'əli dəmlər qalacaq.
Xoş keçin, zevqinə baq hər yerdə,
Dünkü çarlar və krallar nerdə?

K n y a z

Solomon! Nəş'ə kədərdən daha az...

S o l o m o n

Yenə ən nəş'əli sənsin, Knyaz.

Knyaz dolu qədəhi əlinə alaraq qafasını oynatır.

K n y a z

Hər gələn bir yeni tüğyan ediyor,
Gündə bir səltənət əldən gediyor.
Bəkliyorkən şu qədəhlər küskün
Bizə, yoq şübhə ki, divanə diyor.

S o l o m o n

Hər baharın sonu matəmli xəzan,
Hər visalın sonu issız hicran.
Bir həqiqət deyə tapdıqlarımız
Yarın, əfsus, olacaq süslü yalan.

İçərlər. J a s m e n daha şüx qıyafətdə gələr, əlindəki qızılıgül dəmətini masa üzərinə bıraqaraq incə qəhqəhələrlə.

J a s m e n

Mey sonulduqca doqar zevq, nişat,
Ölülər içsə bulur tazə həyat.

(*Qədəhələri kəndisi doldurur.*)

K n y a z

İçəlim, badə verir ruha qida,
Varsın, olsun, məzəmiz işvə, əda!
Çinhyirkən şu qədəhlər, sanırıım
Əks edər könlümə çılğın sevda.

S o l o m o n

Badə xoşdur, ola saqi yalnız
Nəş'ələr yavrusu şaqraq bir qız.
İçəlim, baq, şu üfüqlər nə gözəl,
Bizi həsrətlə sözər ay, yıldız.

Jasmenin şərəfinə içərlər.

Sağ olun, həp var olun!

J a s m e n

Nuş olsun!

K n y a z

(*Jasmeni süzərək*)

Yaşasın hüsn, füsün!

J a s m e n

Nuş olsun!

Bu zaman bağça tərəfdən kaman səsi ilə həmahəng olaraq qarşılıq nəğmə söylənilir.

İ n c ə s ə s

Vəhşi bir gül olsam, ətrafım dikən,
Həsrətlə süzərdi hər görən bəni.

Q a l ı n s ə s

Bən bir yolçu olub yoldan keçerkən,
Qoparıb köksümə taqardım səni.

İ n c ə s ə s

Bən ağ bir güvərçin olsaydım, əngin,
İrişilməz üfüqlərdə yaşırdım.

Q a l ı n s ə s

Bən bir şahin olub səni seyd için
Ən keçilməz fəzaları aşardım.

K n y a z

İncə səs, iştə qızım Lena.

J a s m e n

Əvət.

S o l o m o n

Şimdidən bəlli, xoş elhan afət.

K n y a z

Şu qalın səsli də Anton.

S o l o m o n

Əcəba?
İxtiyar bağçavanın oğlumu?

K n y a z

Ya...

Pək çocuqkən biz ədəb verdik ona,
Oqudub xeyli əmək verdik ona.
Adam olmuş, dəyişib baş-qulağı,
Şimdi bir adlı mühəndis yamağı.

Qafasını oynatıb gülər. L e n a ilə A n t o n gələr. Anton qəhvə rəngli üst kömləyi
geyinmiş, əlində kaman bulunur. Lena məktəbli qıyafətindədir.

S o l o m o n

Afərin! İştir böyük iste'dad.

J a s m e n

Nə zərif, incə təzad...

K n y a z

Lena pək başqa... əzizim Solomon.

S o l o m o n

Hələ Anton!.. Anton!..

J a s m e n

Saray artisti demək pək uyğun.

L e n a

Çoq təşəkkür...

A n t o n

(*istehzali təbəssümlə*)

Var olun!
Biz saraylarda deyil, hər ikimiz
Xalqa xidmət diləriz.

S o l o m o n

(*bos bir qədəhi doldurub sərxoş hərəkətlə Antonə*)

Pək gözəl, haydı, gəl iç sən də bir az.

A n t o n

Etmədim bən buna adət, Knyaz
Biliyor halımı...

S o l o m o n

Zevqin yoqmuş.

A n t o n

Neyləyim... bəncə ayıqlıq daha xoş,
Mümkün olsaydı da yurdumdakı meyxanələri
Həp kütübxanə yapardım.

S o l o m o n

(*istehzali qəhqəhələrlə*)

Çocuq əfsanələri!..

K n y a z

Onu söylətmə ki, yoq çərçivəsi,
Söz güləşdirməyə çoqdur həvəsi.

A n t o n

Bəncə hər çərçivə dar bir zəncir.

K n y a z

(*dumanlı qafasını oynataraq əli ilə rədd edər kibi*)

Yetişir, sus daha, artıq yetişir.

A n t o n

(*ətrafa*)

Derlər insan yaranıb maymundan,
Yenidən maymuna dönəmək nə yaman.

(*Marqo Antona çay gətirir.*)

K n y a z

(*içəri girən Şakroya*)

O gələn kim, nə diyor?

Ş a k r o

Saçma bir iş...
Bir nəfər köylü qəzadən gəlmış.
Dolu vurmuş da üzüm bağlarını,
Pək qaranlıq görüyormuş yarını.

K n y a z

O bizim bağımlı?

Ş a k r o

Əvət, vergi ağır...
Söylüyör, endirəlim tam yarıya.

K n y a z

Gəlir olsaydı da milyon, əcəba
Bir quruş fəzlə verirmiydi?

Ş a k r o

Xayırlı!

K n y a z

(qızğın)

Həp gəbərsinlər acından, bizə nə,
Onların verdiyi girsin gözünə.

S o l o m o n

Mərhəmət etməli, Knyaz!

A n t o n

Əfsus...
Gücsüzün haqqı əzilmək.

K n y a z

Sən sus!

Ş a k r o

Daha bir başqa şikayətçi də var.

K n y a z

Kim o?

Ş a k r o

Dörd işçi.

K n y a z

Nə istər onlar?

Ş a k r o

Söylüyörler ki, sizin zirzəmilər
Yaş və ıslaq, bizi həp məhv eylər.
Bəlli, var boş odalar, həm deyil az,
Bizə üst qatda yer etsin Knyaz.

K n y a z

(*istehzali qəhqəhələrlə*)

Başlamışlar, demək, onlar da naza,
Bir bu qalmış minələr boynumuza.

(*Qızğın.*)

Tilkilər, ah, şımarıq abdallar!..

S o l o m o n

Knyaz! Əlbəttə bir az haqları var.

Ş a k r o

Bir də çoqmuş kira, endirməliyiz.

K n y a z

Bu nə həzyan, çabucaq dəf' ediniz!

S o l o m o n

Yenə ifrat ediyorsun, Knyaz!
Bahalıqdır, qatı sözlər yaramaz.

S a k r o

Şübhəsiz, hiylə, müdara daha xoş.

K n y a z

(*Şakroya*)

Sən də onlar kibi sapğın başıboş.
Get, xəbər ver, yarın erkən həpsi
Tərk edib evləri dəfə olsa eyi.

Şakro çıqar.

A n t o n

(*Knyaza*)

Ah, sönüb məhv olacaqdır onlar,
Mərhəmət yoqsa da bir qanun var.

K n y a z

(*bir ciğara yaqaraq*)

Yetişir, bana dərs verməyiniz,
Biz o qanunları ə'la biliriz.

Bu sıradə dışarıda gurultu qopar, dörd işçi və bir köylü ortaya fırlar

B i r i n c i i ş ç i

(əlində çəkic, sağlam, başı açıq, göy kömləkdə olan bir işçi Şakronun
yaqasından tutub bir tərəfə firlatar)

Bıraq!..

I ş ç i l ə r

Alçaq!..

K n y a z

Bu nə?

B i r i n c i i ş ç i

(*Sakroya*)

Haydut, yaramaz!
Sosialist cildinə girmiş canbaz!
Nikolay taxta çıqıb gəlsə yarın,
Ona candarma olurdun...

İ ş ç i l ə r

(*hücum edər kibi*)

Azğın!

L e n a

(*Jasmenə qışılaraq*)

Gedəlim, qorquyorum, ah, Jasmen.

J a s m e n

Gedəlim...

(*Gedərlər.*)

K n y a z

Söyləyiniz, haydı, bu nə?

İ k i n c i i ş ç i

(*alaca saçlı, ortayaşlı, arıq...*)

Biz qarışdıq ölülər aləminə...

B i r i n c i i ş ç i

Xayır, əsla, deyilik biz ölülər,
Bizi kim sıqsa, məzarlıqda gülər.

I k i n c i i ş ç i

İştə bən! Altı qız-oğlan babası,
Bəni məhv etdi tütün fabrikası.
Zevq alıb içdiyiniz tatlı siqar,

(*Əlini ağ cigərinə vuraraq.*)

Bu cigərdən süzülən qanla qoqar.

(*Kömləyini aralayıb əli ilə müqəvvayı andıran köksünə döyərək.*)

Baq, zəhərdən qurumuş iskeletim,
Bən ölürsəm sönəcək altı yetim.

(*Cibindən bir məndil çıqarıb göz yaşlarını silər.*)

B i r i n c i i ş ç i

(*sinirlı*)

Yetişir! Sızlama, abdal, başıboş,
Ağlamaqdansa gəbərmək daha xoş.
Qüvvətin yoqsa əzil, sus, qəhr ol!

(*Kinli bir qəhrələ yumruğunu göstərərək.*)

Yaşamaqçın budur ən kəskin yol!

(*Daha coşqun.*)

Qardaşım nerdə? O cansız cəsədi
Bən də topraqlara gömdüm əbədi.
Bitərək söndü günəşsizlikdən;

(*Knyazı sərt baqışlarla sözərək*)

Bu fəlakətlərə bais həp sən!

K n y a z

Boşboğazlıq yetişir, sus!

B i r i n c i i ş ç i

(çəkicini oynataraq)

Yaramaz!..

Bizi hiç kimsə, xayır, susduramaz.

A n t o n

(*knyaza*)

Knyaz! Yetişir, həddini bil!

K n y a z

(*hiddətlə bağırır*)

Anton!

S o l o m o n

(*Knyaza*)

Sən bir az kəndinə gəl...

K n y a z

Yoq, Solomon!

(*Antonu göstərir.*)

Onların başçısı yalnız bu səfil!..

(Antona.)

Yapdığıн şö'bədələr gizli deyil.

A n t o n

Bizi qorqutma, yetər gürlediyin,
Dinlə, baq gör nə diyorlar...

K n y a z

(Antonu nifrətlə süzərək)

Miskin!..

A n t o n

(kəskin)

Fəzlədir bəncə bu nifrət, hiddət,
Hər nə istərsə, verin onlar...

K n y a z

(istehzali)

Əvət.
Əmr edərsən veririz...

A n t o n

Kəndini bil!
Haq verilməz, alınır...

K n y a z

Haydı, çəkil!

Uzaqda ıslıq çalınır. Antonun fikrini cəlb edər.

A n t o n

(*iki-üç adım çəkilir*)

Burda dursam da bir əldən nə gəlir?

(*Knyaza, şiddətlə*.)

Eyi bil, er-gec əzənlər əzilir.

Uzaqlaşır. Jasmenlə Lena yenə bir tərəfdə görünüb tamaşa edərlər. Təkrar ıslıq səsi eşidilir.

S o l o m o n

Yenə ıslıq səsi!..

K n y a z

Hər günkü oyun...

İ k i n c i i ş ç i

(*Knyaza*)

Nə diyorsun bize?

K n y a z

(*mə'nalı bir tərzdə*)

Hay-hay, buyurun!
Paranız yoqsa əgər, üst qatda
Yer verilməz sizə əsla, əsla...

İ k i n c i i ş ç i

Para azdır, gözü dar fabrikaçı
Bizə bir haqmı verir?..

K n y a z

(*istehzalı gülüşlər*)

Ya... pək acı...

B i r i n c i i ş ç i

(*İlərilər, masaya gumburtu ilə bir yumruq vurur.*)

Fərqi yoqdur, sən osan, ah, o da sən!..
İştə calmaqdasıınız bir teldən.

K n y a z

Yenə coşdunmu?

B i r i n c i i ş ç i

Əvət!..

S o l o m o n

Knyaz can!
İstəməz bunca gərəksiz həyəcan.

B i r i n c i i ş ç i

(*sərt və qızğın*)

Bizi aciz və küçük sanma, xayır,
Biz bizik, sən də sən! Aldanma, xayır.

(*Əlinin nasırlarını göstərir.*)

Bunu gördükdə bir insan utanır?
Bu nasırlar sizə ətmək qazanır.

(*Üstündəki kömləgi iki parça edib bir tərəfə atar, beldən yuqarı
çiplaq qalır. Köksünü və qollarını göstərir.*)

İştə köksüm! Bu qolumdur, bu əlim...

J a s m e n

(*şaşqın*)

O nə?

L e n a

Ah, pək qaba insan.

J a s m e n

Gedəlim.

(*Çəkilirlər.*)

B i r i n c i i ş ç i

Yara, başdan-başa hər yer yaradır,
İştə, bunlar, sizi bunlar yaşatır.
Hərb edib qarşışırız sizlər için!
Çalışıb-çarşışırız sizlər için!..

(*Təkrar gumburtu ilə əlini masaya vuraraq.*)

Ah, fəqət siz bizi təhqir ediniz!..

K n y a z

Yetişir, anladıq artıq, gediniz!..

I k i n c i i ş ç i

Gedəlim, haq sözü haqsız nə qanır.

I ş ç i l ə r

Gedəlim.
Haydı, əvət, haqq alınır.

(*Gedərlər.*)

B i r i n c i i ş ç i

(Əlindəki çəkici oynataraq çıplaq vücudu ilə çəkilir.)

K n y a z

(şəşib duran köylüyü)

Şimdi sən söylə!

K ö y l ü

Üzüm bağlarını...

K n y a z

(onun sözünü kəsərək)

Dolu vurmuş... biliriz, sən yarını
Pək qaranlıq görüyormuşsun.

K ö y l ü

Əvət.

K n y a z

Hiç zərər yoq... Var ədalət əlbət.
Hər nə lazımsa gəlir Şakro yapar.
Daha bir başqa sözün varmı?

K ö y l ü

Xayır.

(Bir az düşünür.)

Lütf edin, halımız olduqca ağır...

K n y a z

Pək gözəl, get, səni məmnun edəriz.

K ö y l ü

Var olun!

(Baş endirib gedər.)

K n y a z

(Solomona)

Baq, bu deyil tərbiyəsiz,
Yenə var köylüdə insan sıfəti.
İşçilər; ah, o səfillər nə qatı
Adəta yırtıcı, azğın canavar.

S o l o m o n

Şübhəsiz, haqları var, haqları var.

K n y a z

Dayı can, sən də şaşırınmı?

S o l o m o n

Xayır!
Onların hələ ağırdan da ağır.

K n y a z

Bəlli... knyaz qanı yoq səndə...

S o l o m o n

(qafasını oynatır, acı təbəssümlə)

Babam
Köydə bir katib imiş, hiç danmam.

K n y a z

(sözü dəyişdirərək)

Zalim oğlanları şaş qoydu bizi,
Pozdu bir anda bütün nəş'əmizi.

(Bağçaya doğru yürüyərək uzaqlaşırlar.)

M a r q o

(onlar çəkildikdən sonra gəlib qabları toplamaq istər, ətrafa)

Hey fələk... gör necə günlər gördük,
Azdı hər kəs, nə böyük var, nə küçük...

Bu sırada A n t o n yan tərəfdən çıqar. Ayaqda olaraq bir loqma ətmək kəsib yeyər, çayını qarışdırıb içərək, kəndi-kəndinə yarimsəslə beynəlmiləl marşı oqur, sağa-sola gedir.

M a r q o

Xalq açından qırılır, sən yalnız...
Marş oqur, əyləniyorsun, arsız.

A n t o n

İnqilab iştə doğar acliqdan.

M a r q o

Nə için nankör olursun? Bir utan!
Bu soyuq marşı duyarkən Knyaz
Sana qaç kərrə demiş sus, yaramaz.

A n t o n

Saqın, aldırma, nə istərsə desin,
Bən başımdan keçərim məslək üçün.

M a r q o

Bu da məsləkmi, qudurğanlığa baq,
Bunca Knyaz eyiliklər yaparaq,
Bəsləmişkən səni, sapmaq nə için,
Ya... onun ətməyidir həp yediyin.
Tək deyil sən, bən, o rəhmətli baban
Mərhəmət görmüşüz ancaq ondan,
Şimdi nankör olub azmaq nə fəna!?

A n t o n

Bil' əkis, mərhəmət etdik biz ona,
Onu biz bəslədik.

M a r q o

Ah, sus, nə yalan!?

A n t o n

Ana! Sən aldaniyorsun...

M a r q o

(*sinirlı*)

Nə zaman?
Nə zaman sən ona verdin ətmək?
Nə zaman sən ona sərf etdin əmək?

A n t o n

Bu saraylar da, bu sərvət də bizim.

M a r q o

Xastasın, ah, sana doktor lazim.

A n t o n

Neyləyim, pərdəlidir gözləriniz,
Anlamaqdan bəni siz pək aciz...

(*İslıq səsi eşidilir.*)

M a r q o

Yenə ıslıq səsi, kimdir əcəba?

A n t o n

Arqadaşlar.

(*Getmək istər.*)

M a r q o

Nerəyə?

A n t o n

Fabrikaya!

(*Şakro gəlir.*)

M a r q o

Getmə, oğlum! Nə olar, dinlə bəni,
Sağ bıraqmaz bu inad iştə səni.
Bilirim, Şakro da sizdən... Lakin
Aşmıyor həddini əsla...

A n t o n

(*Şakronu nifrətlə süzər*)

Miskin!

(Anasına.)

Bir müdaraçı hərifdir o, inan,
Yardım olmaz bizə hər alçaqdan.

Ş a k r o

(sinirlı)

Nə demək, sən bəni təhqir etdin?!

A n t o n

Məslekin hiylə, müdara ki, sənin.
Bu nə yaltaqlıq? Ədəbsiz canavar!
Səncə yoqsulları əzməkmi şüar?
Söylüyörler ki, baban dəllal imiş,
Görünür səndə də vardır o baqış.

Ş a k r o

Boşboğazlıq yetişir, coşma, düşün,
Bizi məhv etdirəcəksin bir gün.
Duysa Knyaz köpürüb çıldıracaq.

A n t o n

Ya... timarxanə deyil burdan uzaq.

M a r q o

Yenə sən çıldırıyorsun, yavrum,
Tutduğun yol uçurum, ah, uçurum.

(Göz yaşını silər.)

Sarmış ətrafinı məhbəs və ölüm,
Nasıl olsun buna razı könlüm.

A n t o n

(*sinirli*)

Annə! Göz yaşları versəydi nicat,
Bən də ağlar, üzülürdüm, heyhat...
Yoqsa əzmində mətanət, er-gec
Boğacaqdır səni azgın bir heç,
Gönül istərsə geniş hürriyyət,
Bir dügüñ zevqi verir hər dəhşət.
Hər bəla gəlsə köküs gər də bir az;

(*Dörd-beş adım yürüyərək.*)

Bizi məhbəs və ölüm qorqutamaz!

(*Gedər.*)

Pərdə

İKİNCİ PƏRDƏ

Tiflisdə botanika bağçası. Yuxarıda hər dürlü nümunəlik ağaclar. Aşağıda ətrafi əlvan çıçəklərlə süslü bir havuz... Yüksəkliliklərə doğru sarı qumlu cığırlar gözləri oqşar. Ötədə-bəridə bülbülbəl şaqırtıları eşidilir. Mayıs... gündüz...

L e n a

(*Marqo ilə bərabər gəlir, ətrafi süzərək*)

Bülbülləri seyr eylə, nasıl şən,
Şaqraq səsə məftun olurum bən.

(*Havuz kənarına yaqlaşır. Əlindəki kağızda bükülü ətmək parçasını ufaltaraq balıqlara atar*)

Baq, oynasıyor dürlü balıqlar,
Ən nəş'əli munis ufacıqlar.

M a r q o

Heyrət!.. Nə gözəllik, nə şətarət!..
Hoplар, sevinirlər, nə səadət!?

L e n a

(*təkrar etmək parçaları ataraq*)

Altın kibi parlar sarı çapqın.

M a r q o

Baq, baq, şü qızıllar daha sapqın.

L e n a

Pək xoş o yosundan süzüləndə,
Bir lalə kayar sanki çəməndə.

Bu sıradə yandakı görünməz məzarlıqda həzin və xəfif bir ahənglə çoban düdüyü
çalınmağa başlar.

(*Lena məczub.*)

Ya Rəb, nə həzin səs, nə füsunkar?

M a r q o

Baq, burda məzarlıqda çalışırlar.

L e n a

(*çevrilib baqar, mütəəssir olur, əlini köksünə qoyaraq həsrətli
baqışlarla*)

Ah, annəmi xatırladım iştə...

M a r q o

Almışdır onu Tanrı behiştə.

L e n a

Anton bana anlatdı ki, guya
Cənnət yalan, əfsanədir İsa.

M a r q o

Hiç dinləmə, yavrum, onu ah, sus!
Dinsizlərə uymuşdur o mənhus.

(*Ətrafa baqaraq.*)

Jasmen hanı?

L e n a

Daim o çıqar da,
Ətrafi dalar seyrə yuqarda.

(*Aşağı yola baqaraq.*)

Anton gəliyor, gözləri dalğın...

M a r q o

İnsanmı, bıraq sən də, o çılğın!..

A n t o n

(*Əlində qəzətə gəlir*)

Sən burdamısın, Lena?

L e n a

Əvət, sən...
Ürküb qaçıyorsun yenə bizdən.

A n t o n

(*havuz kənarındaki sıraya oturur*)

Məşğul idim azçıq.

L e n a

(*əli ilə yuqarı çıqmağa də'vətlə*)

Gəl, oturma!

A n t o n

Yorğun kibiyim.

M a r q o

(*Lenanın qolundan tutaraq, dargın və kinayəli*)

Kəndini yorma,
Gəl, daş daşımış, bəlli ki, yorğun...

(*Oğluna.*)

Ah, sən bəni həp qəhr ediyorsun.
Tək bir gecə yatmaz da yataqda,
Həp başda daşırsın dəli sevda,
İzlər səni bin dürlü fəlakət...

(*Gedərlər.*)

A n t o n

(*əli ilə rədd edər kibi*)

Söylənmə, yetər, haydı, çəkil get!

(*Əlindəki qəzetəyi mütaliyə başlar.*)

Ş a k r o

(*bir az sonra aşağı tərəfdən çıqar. Antona yaqlaşır*)

Sən nerdə idin dün gecə, yavrum,
Susmaq nə için? Həp bana mə'lum!

A n t o n

Dəf ol, yetişir...

Ş a k r o

Dur, bəni dinlə,
Bən arqadaşım iştə səninlə.

A n t o n

Hər xainə yoldaş olamam bən.

Ş a k r o

Xainmi?

(*qoltuq cibindən bir dəftərçə çıqarır.*)

Bu dəftər nə imiş?

A n t o n

(*əlindən alır*)

Sən
Həm firqəyə, həm kəndinə xain...

(*Dəftərçəni yırtıb parçalar, yüzünə cirparaq.*)

Al! Dərs olur əlbət bu səninçin,
Binlərcə sənin eşlərin ancaq
Yoqsulları etməkdə oyuncaq.

Ş a k r o

Bilməm ki, şaşırdınmı, nədir bu?
Zənnimcə yolun pək uçurumlu...
Bir arqadaşın dün gecə qaçmış,
Həp fırqənizin sırrını açmış.
Çıq get, acırım halına... Ən son
Bir məsləhətimdir sana, Anton!

A n t o n

(aci qəhqəhəylə)

Binlərcə ac, işsiz əzilirkən,
Yalnız acıyorsun bana həp sən.
Məhbəs kəsilib yoqsula dünya,
Qarunlar edər hökmünü icra.
Layiqmi durub seyr eləyim bən,
Bir gün belə çıqmam bu şəhərdən.
Anton deyil azğın, deyil alçaq,
Acızlərə yardım dilərancaq.

Ş a k r o

(gülərək)

Şən Tiflisi atmazsın, əvət sən,
Cəzb etmədə hər gün səni Jasmen.

A n t o n

Həp saçma, yalan...

Ş a k r o

(gülərək)

Bəlkə həqiqət,
Kim qılsa sizin gözlərə diqqət,
Aydın görünür girdiyiniz rol.

A n t o n

(qafasını oynataraq, laübali)

Bən istəmiş olsaydım, əmin ol,
Çoqdan bana həmdəmdi o afət,
Kəndim onu atdım...

Ş a k r o

(sərsəm gülüşlərlə)

Nə məharət!?

(İki-üç adım uzaqlaşaraq, ciddi.)

Bin təhlikə izlər səni hər gün,
İstərsə də Jasmen sana küssün,
Çıq get də, bıraq Tiflisi...

A n t o n

Alçaq!..

Ş a k r o

Yardımçı bənim bir sanaancaq.

(Çəkilib gedər.)

A n t o n

Knyazlara get, yardımı qoş... Bən
Yardım diləməm av köpəyindən.

J a s m e n yuqarı tərəfdən gəlir.

J a s m e n

Anton yenə dalğın, yenə tənha.

A n t o n

(*hörmət və sevincələ*)

Sən nerdə idin?

J a s m e n

İştə yuqarda,
Yüksəklərə çıq, gör də nələr var.
Xoş mənzərələr ruhunu oqşar.
Tiflis ayaq altında gülümsər,
Göz qırpar uzaqdan sana hər yer.
Ətrafi tamaşayə dalırkən,
Dünyayı yaratdım sanırıım bən.

A n t o n

Bir yanda coşub-daşsa da varlıq,
Bir yanda sırtmaqdə məzarlıq.
Bir yanda gülümsər mədəniyyət,
Bir yanda amansız, acı dəhşət!

J a s m e n

Seyr etdim o hiçlikləri bən də,
Çırındı könül matəm içində.

A n t o n

Knyazlara həp əmr ediyorkən,
Bilməm niyə bədbin olasın sən?..

J a s m e n

(*istehzalı təbəssümlə*)

Anton, yenə Jasmenlə alaymı?

A n t o n

Jasmenlə alay, sanki qolaymı?

J a s m e n

Sən köydə nəzakətli bir eşdin,
Aç, söylə, niçin böylə dəyişdin?

A n t o n

Sənsiz yaşıyorkən qabalaşdım,
Həm Jasmenə, həm kəndimə şaşdım.

J a s m e n

Yoq, Jasmen o Jasmendir, əmin ol.

A n t o n

Bambaşqa bu gün oynadığın rol.
Bən fabrikalar, paslar içində!

(Jasmenin üstündəki elmasları göstərir.)

Sən incilər, elmaslar içində!
Bən köydə sənin, sən də bənimdin,
Üstün gələrək yoqsula zəngin,

(İstehzali təbəssümlə)

Altınla sönüb səndəki hər hiss,
Oldun ulu knyazlara munis.
Sərxoşlara uydun, bəni satdın...

J a s m e n

Ya... sən nə için Jasmeni atdın?
Ayrılmayaraq fabrikalardan,
Etdin bəni həp məsləkə qurban.

A n t o n

Yoq şübhə, anardım səni hər gün,
Məslək və vəzifəm daha üstün.

J a s m e n

Yoq səndə günah, iştə bu aydın,
Sən Jasmeni əvvəl hiçə saydın.
Baq, şimdə də bəndən qaçıyorsun,
Kinlər və dikənlər saçılıyorsun.
Könlümdəki çarpıntıni bilsən,
Bilsən ki, nələr çəkmədəyim bən...

A n t o n

(*istehzalı qəhqəhələrlə*)

Könlünmü?! İnanmam buna əsla!

J a s m e n

(*onun əlini köksünə qoyaraq*)

Baq, çırpınıyor, susmadı hala.

Knyaz qarşısın da çıqar, bu mənzərədən fəna halda sarsılır. Jasmen onu görünce kəndini toplar.

K n y a z

Jasmen! Hanı Marqo? Hanı Lena?

J a s m e n

Yoq, bəncə, təlaş etmədə mə'na.
Çamlıqla gəzib əylənir, oralar,
Baq, iştə bərabər eniyorlar.

(*Antona.*)

Anton! Çağırın onları lütfən.

A n t o n

Baş üstünə!

K n y a z

(*Jasmenin ruhunu oqurcasına kinli və qısqanc baqışlarla sözərək*)

Jasmen! Bu nə, Jasmen?!

Təbrik edərim eşqini, ah, sən...

(*Sözünü bitirəməz.*)

J a s m e n

Bilməm ki, niçindir bu kinayən?

K n y a z

Sən Knyazı divanəmi sandın,
Yoq, yoq, görünür bəndən usandın.
Əgyar əli köksündə, nə zillət!
Bir sözlə, niçindir bu xəyanət?
Anton sana munis ki, deyildi,
Birdən-birə doktormu kəsildi?!

J a s m e n

Knyaz! Sanırım, fəzlə bu şübhən.
Sür'ətlə yürükən, ürəyimdən
Dəhşət dolu bir vəlvələ qopdu.
Sandım qara bir zəlzələ qopdu.

(*Knyazın əlini köksünə qoyar.*)

Baq, şimdi də çırpınmada...

K n y a z

(*şiddətlə əlini rədd edər*)

Alçaq!

Hər sapqına oldummu oyuncaq?

Yeltənmə, saqın, hiyləyə, Jasmen!
Hər azğına əyləncəmiyim bən?!

(*Barmağı ilə getməsi için yol göstərir.*)

J a s m e n

Knyaz! Bəni vur, parçala, öldür!
Böhtan demə, qəhr et, bəni güldür.
Anton soyuq erkək, qaba insan,
Ürküb qaçıyor cümlə qadından.
Hər kəs tanıyorkən onu, söylə,
Təhqirə nə hacət bəni böylə?

K n y a z

Ah, sus! Bu nə yoldur gediyorsun,
Sən hiç, bəni bədnəm ediyorsun...
Sapıldı əminim səni Tiflis,
Ah, dünkü mələk, şimdə bir iblis.

Solomon təlaşla gəlir.

S o l o m o n

Knyaz! Xəbərin yoqmu?

K n y a z

Nə varmış?

S o l o m o n

Düşman yenə coşmuş da qabarmış.
Gürcüstanı bir hiç sanıyormuş,
Çarşımağa hazırlanıymuş.

K n y a z

(*aci gülüşlə*)

Həp nafilə, çarşıma nə lazim?
Er-gec oluruz onlara təslim.
Bə'zən alınır qəl'ə içindən;
Anton kimilər burda dururkən,
Dəhşət bizi məğlub edəcəkdir,
Var-yoq bütün əldən gedəcəkdir.

S o l o m o n

Anton nəçidir?

K n y a z

Ən qaba insan!
Ən saygısız, ən qorqulu düşman!..

S o l o m o n

Zənnimcə bir az səhv ediyorsun.

J a s m e n

(*təlaş və həyəcanla*)

Ah, sən onu həp məhv ediyorsun.

K n y a z

(*cılğın*)

Jasmen! Bəni söylətmə, yetər, sus!
Anton, o, yılandan daha mənhus...

Bir xəfiyyə iki silahlı milislə gəlir.

Xəfiyə

Anton deyə, Knyaz, biri varmış,
Duyduq ki, sizin evdə yaşarmış...

Knyaz

Pək doğru, nə olmuş?

Xəfiyə

Dəmin evdən
Sorduq, dedilər, çıqdı o erkən.

Knyaz

Anlat, nə içindir bu soruşmaq?

Xəfiyə

Bir sərr ki, hökumət bilir ancaq.

Knyaz

(yuqarı tərəfi göstərir)

Anton gəliyor, iştə!

Milislər gedir.

Rəzalət!

Sələmən

Yapmış, görünür, gizli xəyanət.

Knyaz

(qızğın)

Yoqsul deyərək tərbiyə etdik,
Göstərdi fəqət tərbiyəsizlik.

L e n a

(*qoşaraq gəlir*)

Ah... Yardım edin siz ona, yardım!

K n y a z

Kimdir o, qızım?

L e n a

Antona yardım!

K n y a z

Yoq qorquya hacət, yaqlansın,
Nankör və ədəbsizdir o çapqın.
Çıqmaz gecələr fabrikalardan,
Tə'lim ediyor hər kəsə isyan.

J a s m e n

(*Lena ilə*)

Knyaz!..

K n y a z

(*sinirli*)

Bəni söylətmə, çəkil, get!

Milislər A n t o n u gətirər.

M a r q o

(*həyəcanlı halda gəlir, ağlayaraq*)

Knyaz! Bu ağarmış saçə rəhm et,
Oğlum gediyor, ah, bana yardım.

L e n a

(*babasına yalvarır*)

Anton ki, bizimdir, ona yardım!

K n y a z

Yavrum, bu hökumət işi, söylə,
Əldən nə gəlir?

M a r q o

(*ağlar gözlə Knyazın qarşısında diz çökər*)

Mərhəmət eylə!

A n t o n

Yalvarma, bıraq! Məhv olalım biz.

(*Knyaza*)

Sərxoş olaraq zevqə dalın siz!

M a r q o

(*xaç çəkərək, göyə doğru*)

Ya Rəb, bizə imdad!

A n t o n

O eşitməz...

M a r q o

(*mütəəssir*)

Ah, sus!

A n t o n

O fəlakətdən edər həzz.

M a r q o

Ah, mərhəmət! Ey, sevgili İsa!
Qurtar onu, bin cürmü də olsa...

A n t o n

Olsaydı onun qüdrəti, əfsus,
Çarmıxda bunalmazdı...

K n y a z

Yetər, sus!
Azğındakı həzyanlara bir baq!
Məhv olmağa layiqdir oancaq.

X ə f i y y ə

Artıq gedəlim.

A n t o n

Haydı.

Gedərlər.

M a r q o

(sinirlı fəryad ilə)

Səfillər!..
Dur, getməliyim bən də bərabər...

(Oğluna yaqlaşır.)

Xəfiyə

(onu qolundan itərək)

Dəfə ol!

Mərəqə

(Knyaza)

Bəni məhv et, onu qurtar!

(E'tinasız görünçə)

Qatillər, amansız canavarlar!

Yaralı hıçkırlar içində bayılıb düşər. Jasmenlə Lena yüzünə su səpərək ayıltmağın
çalışırlar.

Şəkəro

(həyəcan və təlaşla gələr)

Knyaz! Yetişin yardımına!..

Sələmən

Nolmuş?

Şəkəro

Yanqın sarıyor evləri...

Sələmən

(ətrafa)

Bayquş!

K n y a z

Kimdən bu cəsarət, bu xəyanət?!

Ş a k r o

Dün qovduğunuz işçilər əlbət.

S o l o m o n

Bir başqası yapmaz bunu...

K n y a z

Lakin,
Bir gün də yaşatmam onu... Miskin!
Yüz buldu da hər baldırı çıplaq!
Kımlər bana meydan oquyor baq!
Kin püskürən azgınlara yalnız,
Dəhşətli ölüm vardır amansız!...

Kinli və sür'ətli adımlarla gedər. Solomon və Şakro da onu izlərlər.

M a r q o

(*gözlərini açıb başını qaldırır*)

Anton hanı, məhv etdimi cəllad?
Ah, yavrum!... Aman, yavruma imdad!..

(*Təkrarbihal olub düşər.*)

Pərdə

ÜÇÜNCÜ PƏRDƏ

Tiflisdə gürcü zevqinə uyğun xalça və mebellərlə süslü bir salon. Ortada yaracağılmış ipek pərdəli qapıdan misafir dolu ikinci oda görünür. İçəridə kamançada “şur” çalınar. Şubat gecəsi... Şəkər yarimsərخos olaraq içəridən salona keçər. Digər qapıdan dalğın Marqo əlində boş təpsi gelər.

Şəkər

Marqo! Sən pək kədərlisin bu gecə.

Marqo

Bana matəm gəlir bu əyləncə.
Könül ağlarsa üz gülərmi, düşün!
Qanlı məhbəsdə Antonum çürüsün,
Siz ziyafət yapıb da sərخos olun.

Şəkər

Neyləyim, həp inad edər oğlun.
Ona çoq yalvarıb-yaqardım bən,
Bəhs edər daim əski məsləkdən.

Marqo

(kinayəli)

Siz ki, məsləkcə birdiniz?!

Şəkər

Nə yalan!
Bunu kim söylüyor?

Marqo

Rəzil insan!
Səndə bir zərrə yoq şərəf, əxlaq.

Ş a k r o

Bənim ən doğru məsləkim ancaq
Yaşamaq zevqi... Başqa şey bilməm,
Dəyişir məsləkim zərər görsəm.
Bən sanırdım ki, inqilab er-gec
Saracaq yurdu... Sonra baqdım heç...

(Əli ilə rədd edir.)

M a r q o

Gündə bir rəngə, gündə bir yola gir,
Batsa dünya, düşünmə...

Ş a k r o

Sus, yetişir!..
Çabuq ol, haydı, boş qədəhləri al.
Şimdi Knyaz qızar...

(İçəri girər.)

M a r q o

(onu izləyərək)

Səfil, abdal!..

K n y a z

(pək sərxoş olaraq Solomonla qol-qola içəridən çıqar. Daşqın və
coşğun qəhqəhələrlə)

Bunu kim zənn edərdi, hey, gidi, hey!
Dəyişərmiş cihanda, baq, hər şey...
İştə gördünmü, qəhrəman ordu
Güldürür sətvətilə şən yurdu.
Bolşevik ordusilə çarpışaraq
Göstərir, bizdədir zəfər ancaq.

(Məğrur və həyəcanlı.)

Yaşasın gürcü xalqı! Bin yaşasın!..

S o l o m o n

Daha dur, gürleyib öyünmə, saqın!

K n y a z

Nə demək?!

S o l o m o n

Kim bilir, yarın nə olur?!

K n y a z

Nə olur?

S o l o m o n

Başqa bir xəbər duyulur.

K n y a z

(istehzali qəhqəhəylə)

Nə xəbər? Gürcü xalqı iştə cəsur,
Çarşışib hər hücumu dəf' ediyor,
Səndə lakin nədənsə yoq iman.

S o l o m o n

Nə yaparsın ki, sisli bir böhran
Daima bəndə şübhələr doğurur,
Sən fəqət həp fərəhli, həp məğrur.

K n y a z

(şən gülüşlərlə)

Bunca bədbin olub da sızlama, dur,
Kim sinirdən qəvisə, qalib olur!

Yan odaya keçərlər. Bu sıradə yarımsərxoş bir halda bir kinto əlində böyük bir gül
dəməti salona soqlur. Onu izləyən Ş a k r o isə mane olmaq istər.

Ş a k r o

Dur da, sərsəm hərif!..

K i n t o

Bıraq!

Ş a k r o

Rədd ol!

K i n t o

Dəli şeytan diyor, bu tükləri yol.

(Şakronu saqalından yaqalamaq istər.)

Ş a k r o

Dəf' ol artıq.

K i n t o

(gülərək)

Yoq orda bir qopacaq,
Həpsi üç tük ola ya yoq ancaq.

Ş a k r o

Haydı, çıq, haydi!

K i n t o

Nerdədir Knyaz?
Ona bən gül gətirmişim.

Ş a k r o

(*mane olur*)

Yaramaz!

K i n t o

(*yan baqaraq*)

Kösə gördüm, fəqət sənin kibi yoq.

Ş a k r o

Sus da, azğın hərif!

K i n t o

Sayıqlama çoq.

Ş a k r o

(*gül dəmətinə göstərir*)

Bu niçin? Burda yoq düyün, bayram,
Bir gəlin köçmüyör...

K i n t o

(*ətrafa*)

Sarsaq adam!..

(*Şakroya*)

Knyazın halı bəllidir, daim
Ona bən güller etmişim təqdim.
O da bol-bol hədiyyələr vermiş,
Olma əngəl, saqın, bu pək güc iş.

Bu sırada şaşqın, bənzi uçmuş bir misafir gələr. Şakroya

Misafir

Zənn edərsəm bizim xanım burada.
Onu lütfən çağır...

Şakiro

Nə var, əcəba?

Misafir

Vacib işlər var evdə...

Şakiro

Hiç yaramaz,
Hiç bıraqmaz, əmin olun, Knyaz.

Knyaz

(çıqar)

Buyurun, pək gecikdiniz.

Əl verərlər.

Misafir

(təlaşla)

Müdhiş...
Duyduğum pək fəna xəbər.

Knyaz

Nə imiş?

Misafir

Vaz keçin siz bu eyşü işrətdən.

K n y a z

Nə içün pək təlaş edərsin sən?

M i s a f i r

Nə qadar inqilabçı varsa; bütün
Toplayıb şimdi etdilər sürgün.
Sanki Tiflisdə yoqdu yer, ancaq
Kutais məhbəsində saqlanacaq.

K i n t o

(*arqadan*)

Ya hökumət nə istiyor, daha xoş.

K n y a z

Öylə ya, doğru söylüyör...

M i s a f i r

(*Kintonu süzərək*)

Sərxoş!

K n y a z

Nə zərər var sürülsə azğınlar.

M i s a f i r

Hiç zərər yoq, biraq asılışınlar,
Daha əngəlli bir xəbər var, əvət.
Bizi sarmış da kinli bir qüdrət.
Söylənənlər həqiqət olsa, yarın
Bolşevik pəncəsindəyik, aydın.
Söylüyörler uzaqda dəhşət var,
Arabir patlayıb durur toplar.

K n y a z

(*qolundan tutaraq*)

Gəl canım, kim nə dersə həpsi yalan,
Bunu uydursa, uydurur düşman.

K i n t o

Həp çürük, boş lağırtı... Doğrusu az.

K n y a z

İştə gördünmü, afərin!

K i n t o

Knyaz!
Sizə gullər gətirmişim...

K n y a z

(*Şakronu göstərərək*)

Ver ona.

(*Kinto gül dəmətini Şakroya verər.*)

İştə al, keyf için yarar bu sana.

(*Para verər.*)

K i n t o

(*paraları alar*)

Knyazın əskik olmasın kərəmi,
Var olun!..

(*Knyazın verdiyi paraları Şakroya göstərər.*)

İştə, çatla, ölü, eyimi?

(*Gedər.*)

K n y a z

(*misafirə*)

Gəl, canım, ordu var, hökumət var,
Keyfə baq, boş quruntudan nə çıqar?
Şakro qurnaz, gedər də doğru-yalan,
Hər nə var, öyrənib gəlir əl'an.

Şakro çıqar. Dışarıda, pək uzaqda iki top atılar. L e n a ilə J a s m e n salona keçər.
Bə'zi m i s a f i r l ə r də onları izlər.

B i r i n c i m i s a f i r

Bu nə? Düşmanmı?

İ k i n c i m i s a f i r

Bolşevik topumu?

K n y a z

Sanırım bir manevra olmalı bu...

S o l o m o n

Xayır, əsla, saqın, inanma, xayır...

K n y a z

(*istehzalı təbəssümlə*)

Dur, canım...

S o l o m o n

Yoq, lətifə sanma, xayır.

Knyaz Solomonla bərabər çıqar. Salondakılar da dışarı fırlar. İçəridə çalqı ilə bərabər gənclər tərəfindən “Corciaşvili” nəğməsi oqunur. Bir az sonra Jasmenlə Lena geri döñər.

L e n a

(həyəcan və təlaşla)

Bu nə?!
J a s m e n

Corciaşvili.

L e n a

Ah, Jasmen!
Gir də, susdur bu saygılıları sən.

J a s m e n

Nə için?
L e n a

İnqilabçı nəğməsi bu.

J a s m e n

Sadə bir şeydir, istəməz qorqu.

L e n a

Sadə bir şeymi?!

J a s m e n

Get də, sən söylə.

(Geri dönən Şakroya.)

Bir xəbər bildinizmi?

Ş a k r o

Yoq, öylə
Bəlli, aydınca bir xəbər yoqmuş.

(*Oquyub-çalanlara işarətlə.*)

Bu nasıl nəğmə?

J a s m e n

İştə həp sərخoş...

Ş a k r o

Görsə, yoq şübhə, çıldırır Knyaz.

L e n a

Durma, gir söylə, böylə şey yaramaz.

Şakro içəri firlar. Jasmen ve Lena da çıqar.

K n y a z

(*Solomonla bərabər gələr. Şəşqin və qızğın*)

Nə rəzalət, nədir bu azığlıq!?
Başqa bir nəğmə yoqmu?

(*Girib susdurmaq istər.*)

S o l o m o n

(*qolundan tutaraq*)

Dur azacıq,
Görüyorsun dumanlıdır qafalar...

Bu halda içəridəkilər susar.

İştə baq, susdular.

K n y a z

Fəqət nə çıqar...
Saygısızlıq bu, həm də bir təhqir,
Kimdir onlar?

S o l o m o n

Bıraq, canım yetişir.

Marqo əlində qırıq qədəhlərlə dolu bir təpsi misafir odasından çıqar.

L e n a

(onu tə'qib və təsəlli edərək)

Marqo can, hiç sıqlıma, hər qırılan
Qədəh olsun... Deyil bu öylə ziyan.

K n y a z

(onu görünçə qızğın)

Gözlərin kormu? Saygısız bayqus!

M a r q o

(sarsılmış və sinirli)

Kor deyil, bəlkə, bəlkə bir sərxoş...

K n y a z

Sus, ədəbsiz, kinayə söyləmə, sus!
Sən də Antonmu oldun, ah, mənhus!
Sana artıq bu evdə yoq ikram,
Yediyin ətmək iştə fəzlə, haram...

M a r q o

(*dolu tapsiyi hiddətlə yerə çurparaq*)

Gedərim, girsin etməyin gözünə.

(*Aci və yaralı səslə.*)

Yavrum, ah, Antonum! Sənin sözünə
E'tina etməyib də etdim inad.
Bana insan göründü hər cəllad.

(*Knyaza kəskin və həyəcanlı.*)

Ya bu saçlar! Ağartdığını saçlar!
Düşünüb bir utan, qızar, canavar!..

S o l o m o n

Daha kafı!..

L e n a

(*ətrafa*)

Rəzalət, ah, dəhşət!..

M a r q o

Sizə nifrət! Yığın-yığın nifrət!..

(*Çılğınca adımlarla çıqıb gedər.*)

Ş a k r o

(*Jasmenlə bərabər gurultuya çıqar*)

Bu nə səsdir?

J a s m e n

Aman, nə oldu, nə var?

M a r q o

(içəridən)

Mərhəmətsiz, şərəfsiz alçaqlar!

Şakro Lena ilə bərabər yerdəki qırıqları təpsiyə toplar. Marqo çıqdığı qapıdan çıqarlar.

S o l o m o n

(yerində büt kibi dona qalmış Knyaza)

Umulur şey deyil, bu, əlbəttə,
Baxüsus böylə bir ziyafətdə.

J a s m e n

Nə imiş?

K n y a z

(kinayəli)

Əkdiyin toxumlardan
Yəşərir tazə-tər çiçəkli fidan.

J a s m e n

Bənim əkdiklərimmi?

K n y a z

Bəlli... yetər!

S o l o m o n

Susalım, duymasın misafirlər.

Knyazla Solomon içəri girər. Musiqi dəyişərək “Tamara” rəqsini ahəngi çalınar. Bir qız, bir oğlan oynayaraq salona keçər. Misafirlər də onları izlər. İki cüt daha rəqsdə iştirak edər. Anton yarımsaqqallı olaraq dış qapıdan gələr. Jasmenlə yaqlaşar.

J a s m e n

(*diqqət və heyrətlə*)

Sənmisin, Anton!?

A n t o n

İştə gəldim, əvət.

J a s m e n

Kim xilas etdi, kim?

A n t o n

(*məğrur*)

Silah, qüvvət!

J a s m e n

Knyaz olduqca kinlidir bu gecə,
Çıldırır, bədə sərsəm etdikcə...
Sən çəkil, görsə saldırıb duracaq.

A n t o n

(*yumruğunu göstərər*)

Ona qüvvət verir cəvab ancaq.

J a s m e n

Durma artıq, çəkil.

A n t o n

Anam nerdə?

J a s m e n

Şimdi burdaydı.

A n t o n

İstəməz pərdə.

Onu Knyazmı qovdu? Ah, alçaq!

(*Məclisi əyləndirən Şakronu süzərək, kinli və qızğın.*)

Sərsəri, şarlatan, dəni, yaltaq!..

Ş a k r o

(*məclisi əyləndirir, ona-buna soqlularaq oqur*)

Hər aqşam keyf içində gülür Müctəhid bağı,
Quş qanılə qızarmış xanımların dodağı,
Bənim nazlı yarımin pudralı cəmali var,
Boyalıdır saçları, iki yapma xalı var.
Həm cavan, həm gözəldir: əlli səkiz yaşında?
Dərman için bir tük yoq kirpiyində, qaşında.
Xoşlanmadım bən əsla bülbülün nəğməsindən,
Məst olur dəli könlüm qarğaların səsindən.

A n t o n

(*Şakronu süzərək*)

Gah “sağ” ol, gah “sol”, istə tatlı oyun,
Sana layiq, denilsə buqələmun...

K n y a z

(səsə çıqaraq)

Saygısızlıq yetər, yetər həzyan,
Çıq, ədəbsiz, həmən çəkil buradan.

A n t o n

Nerdə annəm?

K n y a z

O dəf' olub getdi,
Sən də dəf' ol ki, hevsələm bitdi,
İkiniz bir yılansınız, nankör.

A n t o n

(aci qəhqəhəylə)

Nankör olduqsa əfvə layiq gör.

K n y a z

Həp bu həzyan içinmi gəldin sən?!

A n t o n

Xoş xəbər vermək istədim sana bən.

K n y a z

Nə xəbər?

A n t o n

Durma, yol tədarükü gör,
Bil ki, Anton deyil də pək nankör.

Bu sıradə pək uzaqda iki zəif top patlar.

M i s a f i r l ə r

Ah...

B i r i n c i m i s a f i r

Aman, gəldilər.

I k i n c i m i s a f i r

Nə çirkin hal...

S o l o m o n

(başını sallar)

Həp xəyal oldu, getdi istiqlal.

A n t o n

(cibindən telegraf xəbərlərinə məxsus qəzetə əlavəsi çıqarıb verər)

Burda sən zevq içində məst-xumar,
Gurluyor hər tərəfdə, baq, toplar.
Var ikən əldə qaçmaq imkanı,
Savuşur həp hökumət ərkəni.
İştə fürsət!... Nə varsa topla da qaç!
Qafıl olsan qalırsın ac-yalavac.
Yarın artıq öyündüyün sərvət,
Sana yalmız qazandırır lə'nət.
Qüdrətin varsa çıq vuruş, çarpiş!

(Məğrur qəhqəhəylə.)

Nə için, anlamam, bu kinli baqış?
Bəlli, yoq sizdə öylə bir cür'ət,
Burda yalnız yigitlik istər, əvət.
Həpiniz saygısız, rəzil, alçaq,
Həpiniz tilki, tilkidən qorqaq,
İştə meydan! Ər ol, ya əz, ya əzil!

(Cibindən məndilini çıqarıb uzatar.)

Ağlamaq istəsən, buyur məndil!
Başqa bir qurtuluş yoq... Ən eyi yol
Qaçmaq...

K n y a z

(*oquduğu xəbərdən mütəəssir olaraq çılgın*)

Ah, sus, yetər, çəkil, dəf ol?

(*Cibindən revolveri çıqarır.*)

Söylənib durma, haydı, çıq, yoqsa
Çıqarırlar həmən cənazəni...

A n t o n

Ya...

Həni, göstər də bir cəsarətini,
Görəlim barı son məharətini.

(*İki-üç adım ilərilər*)

K n y a z

İştə al!..

Revolver patlar.

A n t o n

Ah, şərəfsiz, ah, cəllad!..

(*Aldığı yaradan bıhal olub düşər.*)

K n y a z

Baq, nasıl susdun?

A n t o n

(*son nəfəsilər*)

Ah...

J a s m e n

Aman, imdad!..

Əllərini dəhşət və heyрətlə qaldırıb Antonun üzərinə qapanmaq istər. Knyaz qolunu yaqlar. Durduğunu yerdə dona qalar.

M a r q o

(şən və həyəcanlı adımlarla gələr, qapı yanında duran Jasmenə)

Söylə, ah, nerdə Antonum?

J a s m e n

(Həzin və müztərib)

Marqo!
Onu hiç sorma...

M a r q o

Nerdə, nerdədir o?

(Ətrafa baqıb Antonu görür, sarsılır.)

O nə!? Ah, sənmisin!?

A n t o n

Zavallı ana...
Bana gəl!

M a r q o

(aci fəryad ilə)

Yavrum, ah, nə oldu səna?
Səna kim qıydı?

A n t o n

(Knyaza işarətlə)

Ən dəni məxluq!..

M a r q o

(*pək sinirli və çılğın*)

Antonum! Yavrum, ah zavallı çocuq!

Yaralı hiçqırıqlarla üzərinə qapanır. Bu sırada iki top daha atılar, içəri salonun pəncərəsindən baqıldıqdə uzaqlarda yanğın əlaməti görünər.

K n y a z

Yenə toplar!..

Ş a k r o

Aman, böyük yanğın!

B i r i n c i m i s a f i r

Gedəlim, iştə hərb...

İ k i n c i m i s a f i r

Əvət, dağılın!

Misafirlər qarşıq halda salonu tərk edər.

S o l o m o n

(*pəncərədən baqar*)

Ah, alev dalğa-dalğa yüksəliyor...

A n t o n

(*dirsəyinə dayanıb iztirab və sevinc ilə*)

İştə... onlar!.. Bizimkilər... gəliyor!..

(*Yenə arqası üstə düşər.*)

Pərdə

DÖRDÜNCÜ PƏRDƏ

İki yıl sonra, Berlində üst qatda, alman zevqinə uyğun süslü bir salon. Sağda, solda və qarşında balkona açılır birər qapı. Balkon qapısının iki tərəfində birər böyük pəncəre... Balkon və pəncərlərin ətrafında rəngarəng çiçəklər gözləri oqşar. Sağ və sol divarlarda Şiller və Hötenin böyük rəsmələri asılmış. Sələmən bir guşədə masa başında yazı ilə məşğuldur. Önündəki kitab və dəftərləri qarışdırıb bir qeyd yapar, həziranın son günləri. Aqşam... Uzaq qomşuda pianoda lirik parçalar çalınar.

K n y a z alafranqa qıyafətdə olaraq balkonda ətrafi seyrə dalar. Salona keçib
Solomona yaqlaşar.

K n y a z

İştə Berlin! Mədəniyyət ocağı,
Hər yaşıl səhnəsi cənnət bucağı!...
Hər tərəf dalgalı, hər mənzərə şən,
Fərqi yoqdur gecənin gündüzdən.
Hər salondan uçuşur zülmələr,
Qadın-erkək gülüşüb rəqs eylər.
Gecə Berlində çalışmaq bəncə
Sofuluqdur, var ikən əyləncə.

S o l o m o n

Bəndə əyləncəyə yoq meyl artıq,
İki yıldır ki, usandıq, bıqdıq.
İki yıldır ki, gedib var-yoqumuz,
Bəklədik, həp daşa dəydi oqumuz.

K n y a z

Hiç sinirlənmə, yoruldun, enəlim,
Musiqi dinləyərək əylənəlim.

(Yazılan dəftərləri süzərək.)

Bu nə, bilməm, səni həp cəzb eylər...

S o l o m o n

Vətən əhvalına aid şeylər...

Dəftərləri toplayıb çəkməcəyə qoyar. Bu sırada yüzü təraş edilmiş, alafranqa geyimli Şəkər, knyazın panama-şlyapasını və bastonunu götürür. Solomon ona bir paket uzadır.

Bunu ver postaya...

K n y a z

Məktubmu?

S o l o m o n

Əvət.

K n y a z

Nerəyə?

S o l o m o n

Tiflisə.

Ş a k r o

(dərin bir ah çəkərək)

Qaldıq həsrət.

S o l o m o n

(Sakroya)

İki gündür yenə daşmış kədərin,
Düşünür, həp düşünürsün, bu niçin?

Ş a k r o

Özlərim Tiflisi hətta gecələr,
Doğduğum ev bana rö'yadə gülər.
Cənnət olsun da bu Berlin, nə çıqar,
Vətənin başqa gözəllikləri var.

K n y a z

Hiç məraq etmə, yaqınlarda səni
Yenə Kür nəhri öpər...

(*Baston və şlyapasını alar.*)

Dinlə bəni!
Lena dərs aldımı?

Ş a k r o

Zatən bitdi,
Dəmin almanca müəllim getdi.

(*Sol qapıdan çıqar.*)

S o l o m o n

Nerdə Jasmen?

K n y a z

Görünür süsləniyor.

S o l o m o n

Süs nə lazımdır, o bir işvəli nur,
İncə bir halı, ufaq qıvrılışı,
Qara kirpikləri, cazib baqışı
Məstü heyran ediyor hər salonu,
Berlinin gözləri alqışlar onu.

(*Şapkasını, bastonunu alar, çıqarkən Knyaza*)

Bana baq, Şakro sapılmış da bir az,
Ona zənnimcə inanmaq yaramaz.
Onda İsayı satan Yuda kibi
Bir baqış var ki, bilinməz səbəbi.

K n y a z

Səhviniz var...

S o l o m o n

Xayır, əsla!

(*Sağ qapıdan çıqarlar.*)

Ş a k r o

(*Qapı arasında görünər*)

İblis!

Sezdi həp fikrimi bir anda xəbis.

(*Salona keçər, saçlarını qarışdırıb düşünər.*)

J a s m e n

(*eyni qapıdan gələr*)

Yenə dalğın kibisin, söylə, nə var?

Ş a k r o

Anton ölmüş də, sıqıldım...

J a s m e n

(*ətrafa*)

Canavar!

Ş a k r o

Kim bilir, bəlkə də sağıdır.

J a s m e n

(ətrafa)

Budala!

(Şakroya)

Anmadım bən onu bir an əsla!

Ş a k r o

(Ətrafa)

Soğumuşdur bilirim Knyazdan,
Bəni sevməzmi şu afət bir an?

(Ansızın əlini yaqalar, öpər.)

Nə gözəl, ah, nə gözəlsin!

J a s m e n

(e'tinasız, məğrur bir tevrlə əlini çəkər, istehzalı qəhqəhələrlə)

Bu nə hal?

Ş a k r o

Bana yoq, könlümə sor!..

J a s m e n

Sus, abdal!

Duysa Knyaz səni məhv eylər, inan.

Ş a k r o

Şimdi artıq o, sönük bir insan...
İçki etmiş onu sərsəm və səfil...

(Öz qəlbini göstərər)

Fəqət atəşli könül öylə deyil...

J a s m e n

(tatlı qəhqəhələrlə)

Qorqarım səndəki atəşlə yarın
Bütün Avropayı sarsın yanğın.

Ş a k r o

Yetişir bunca həqarət, Jasmen,
Bəkliyorsun, bilişim Antonu sən.

J a s m e n

O ki, ölmüş...

Ş a k r o

Ölü məktubmu yazar?

J a s m e n

Kimə yazmış?

Ş a k r o

Sana.

J a s m e n

Xain, qəddar!
Böylə həzyanlara yol vermə, saqın!

Ş a k r o

Sən mələk çöhrəli bir şeytansın,
Gecə-gündüz bəni həp sıtmə yaqar.
Səndə yalnız acı istehza var.

J a s m e n

(*gülərək balkona çıqar*)

Xastasın, get, azacıq yat!

S a k r o

(*sol qapıdan çıqaraq, kinli və qızğın*)

Mənhus!

Gül!.. Yarın ağlayacaqsın, əfsus!

L e n a sağ qapıdan əllərini bir-birinə çarparaq gülə-gülə gələr.

J a s m e n

Həp gülürsün, bu nə? Mə'sum iblis!

L e n a

Xoş xəbər!.. Berlinə gəlmış Tiflis.

J a s m e n

Söylə anlat, nə imiş?

L e n a

Müjdəmi ver.

(*Yenə gülüb durur.*)

J a s m e n

Qız, nə olmuş?

L e n a

Səni Anton bəklər.

J a s m e n

Əcəba nerdə buluşdun?

L e n a

Əl'an,
Bana rast gəldi geçərkən qapıdan.

J a s m e n

Ah, fəqət görsə, əmin ol, Knyaz
Çıldırıb kökləyəcək bir yeni saz.

L e n a

Kimsə duymaz, çabuq söyləşiniz,
Bəklərim burda... Yarın hər ikimiz
Çıqarız seyrə, “Göy orman”¹ eyidir.

J a s m e n

(Lenayı öpər, sol qapının açarını çevirib qapar)

Burda pək az da görüşsək yetişir.

L e n a

(sağ qapını açaraq)

Buyurun!..

A n t o n

(şıq alafranqa qiyafətdə görünər. Lenanın saçlarını oqşayaraq)

Ah, nə gözəlsin, bilsən...

¹ Qrunevald

L e n a

Gəlirim, şimdicik...

(Çıqar.)

J a s m e n

Anton!

A n t o n

(onun əlini sıcaq busələrə qərq edərək)

Jasmen!

J a s m e n

Bu səfa yurduna sən xoş gəldin,
Ah, nə parlaq, nə gözəldir Berlin.
İştə qüdrət və mətanət ocağı,
Hər tərəf nəş'ə, səadət bucağı.

A n t o n

Bil'əkis, fabrikalar, mə'dənlər
Ac və möhtac olaraq həp inlər.

J a s m e n

Öylə şey görmədim əsla...

A n t o n

Nə həzin!?

(Təbdili-ahənglə)

Pək küçük şeyləri, əlbəttə, sizin
Görəməz gözləriniz... Yoq ki, məraq...

J a s m e n

Yenə həp əski təbiət!.. Bana baq,
Söylə bir, söylə nasıldır Marqo?

A n t o n

Şimdi pək başqa bir aləmdədir o,
Hoppa knyazlara xidmət yerinə
Baqıyor şimdi çocuq evlərinə,
Gürcü öksüzlərinin annəsidir.

J a s m e n

Nə gözəl!.. Ah, onu görseydim bir...

(*Bir az düşünər, Antonun əlini əlləri içinə alaraq.*)

Söylə, anlat ki, niçindir bu gəliş?

A n t o n

Knyazın qurşunu azğın, müdhiş...
Cigerimdən onu dəf etmək için
Bəni cəlb etdi uzaqdan Berlin.

(*Cibindən bir qurşun çıqarır.*)

Nerdə Knyaz, bunu ver kəndisinə...

J a s m e n

Yenə sən əski inadında, bu nə!?
Həp unut keçmiş, gəl, söz ver də,
Yarın erkən buluşub bir yerdə,
Çıqalım seyrə...

(*Bir az düşündükdən sonra.*)

“Potsdam” eyidir!..
Möhtəşəm mənzərələr var, nadir...

A n t o n

Ya?

J a s m e n

Fridrix sarayı pək dilbər,
Bir zaman orda yaşarmış Volter.
Nə böyük şöhrəti varmış!..

A n t o n

Bıraqın!..
Böyük olsaydı küçülməzdü, saqın!

J a s m e n

Küçük olsun, nəmə lazım... Əməlim,
Məqsədim bir görüşüb söyləşəlim...
Bəni yıllarca unutdun... Var-yoq
İki məktubunu aldım...

A n t o n

İş çoq...
Səni ansam da, inan, yoq vəqtim.

J a s m e n

(dərin bir ah çəkərək)

Bilirim, ah, nə qadar bədbəxtim,
Bəni bir ləhzə düşünsən nə çıqar?

A n t o n

Səni məs'ud edəcək yollar var...

J a s m e n

Ya xilas et bəni, ya məhv eylə,
İstəməm başqa təsəlli, söylə,
Nə zaman Berlini tərk etməlisin?

A n t o n

Kim bilir, bəlkə yarın...

J a s m e n

Ah, nə için?

A n t o n

Fikrim İsveçrəyə olmaq azim,
Bir çoq alati-sənaye lazim.

J a s m e n

Nə olur, söylə, bənim halım o gün,
Nə olur, Jasmeni bir kərrə düşün!

A n t o n

Şərqdən qərbə uçan bir tavus
Şərqə uçmazmı?

J a s m e n

Qanat yoq, əfsus!..

A n t o n

Sana Anton qanat olsun...

J a s m e n

(sevinclə)

Nə gözəl!

A n t o n

(*bir kart-vizit verər*)

İştə adres, yarın erkən bana gəl...

J a s m e n

Gəlirim.

A n t o n

Gəl də, könül şənlənsin.

J a s m e n

(*onun əllərini yaqalar, süzgün baqışla*)

Sən!?

A n t o n

Bənimsin, gözəlim.

J a s m e n

Bən də...

A n t o n

Sənin.

(*Çılğınca busələrlə öpüşürlər*)

J a s m e n

(*dərin bir ah çəkərək*)

Altı yıldır, yetər, oldum dutsaq!
Bəni Knyaz bir oyuncaq yaparaq,
Şən saraylarda zəhər yutduru,
Bıraqıb gəldim o munis yurdu.
Dayə oldum da şu sərxoş çocuğa,

Gündə bir qavğa çıqar ortalığa.
Şimdi pək başqa, fəqət bəndə məraq,
Dilərim canlı bir atəş olaraq,
Çalışıb zevq alayım sə'yimdən,
Rəhbər olsan bana sən, yalnız sən!?

A n t o n

(*onu qolları arasına alır, pək məmnun və həyəcanlı*)

Nə səadət!.. Nə səadət, bilsən,
Həmdəmim olsan, əvət, gerçəkdən.
Uysa məfkurəmə dilbər Jasmen,
Öyünür, göylərə sığmam belə bən.

J a s m e n

Tutduğun yolları həp izləyərək,
Sana Jasmen olacaq həmməslək.

L e n a

(*qapını açaraq*)

Gəldilər.

A n t o n

(*şapkasını alar*)

Bən gedəyim...

J a s m e n

Sağlıqla.

L e n a

Yenə təşrif ediniz.

A n t o n

(*hər ikisinə əl verib çıqar*)

Pək əla.

J a s m e n

(*təlaşla*)

Onu Knyaz çıqıyorkən görəcək,
Yenə dəhşət və alev püskürəcək.

L e n a

O qolay... qandırırim Knyazı bən.

J a s m e n

Lena! Ah, sən nə mələksin, bilsən.

Knyaz əlində gül dəməti sağ qapıdan girər.

L e n a

(*ona yaqlaşır, gülləri heyrətlə süzərək*)

Kimə aldın bunu?

K n y a z

(*Dəməti kin və hiddətlə Jasmenin yüzünə çırparaq.*)

Baq, iştə ona!

J a s m e n

Ah, yapılmaz şu həqarət qadına.

K n y a z

Söylə, burdan çıqan oynış kim idi?
Bana düşman, sizə yoldaş kim idi?
Dağıdırıb yurdumu məhv eylədilər,
Söylə bir, səndən o çapqın nə dilər?

L e n a

Bir günah yoq sanırıım Jasmendə,
Bən çağırdım da, qəbahət bəndə.

K n y a z

(qızının qolundan tutub nifrətlə itər)

Haydı, dəf' ol, bana dərs öyrətmə,
Bir çocuqkən, sapa yollar getmə!

(*Lena sol odaya yaqlaşar, açarı verib çıqar, Knyaz bunu görünçə daha çılgın.*)

İştə, həp bəlli qapanmış qapılar,
Görünür pərdəli hikmətlər var.

J a s m e n

Yetişir, qəhr ediyorsun bəni sən,
İftira, bən uzağım hər ləkədən.

K n y a z

Əvət, əxlaqı sönükələr, bəlli,
Göstərir kəndini ismət modeli.
Bir düşün, sən nə idin köydə ikən?
Nə idin, sonra nə oldun, Jasmen!?
Kimsəsiz bir qız idin ac, möhtac,
Gəlib oldun öyünən başlara tac.
Səni sevdirdi də ismət az-çoq...
Şimdi, əfsus, o da yoq, ah, o da yoq...

J a s m e n

Həp yalan... ən qara, ən kirli yalan!..

(Əlləri ilə yüzünü qapar, acı və sinirli bir halda ağlar durur.)

L e n a

(həyəcanlı fəryadla gəlir)

Getdi, həp var-yoqumuz getdi... Aman!
Qırılıb çəkməcələr, sandıqlar,
Aşırılmış paralar, hər nə ki var.

K n y a z

Nerdə baq, gör şu ədəbsiz Şakro?

L e n a

Evdə yoq...

K n y a z

Hanki cəhənnəmdədir o?

L e n a

Onu görmüş dəmin ev sahibəsi,
Əldə bir çanta... tiqanmış nəfəsi,
Savuşub bağça tərəfdən getmiş...

K n y a z

Bitdiq artıq, bu xəbər pək müdhiş.
İştə! Oynış güdən azığınlar için
Bu fəlakət belə azdır...

(Jasmeni nifrətlə sözərək.)

Miskin.

Bu xəyanətlərə bais həp sən!..
Hər bəla səndən, əvət, həp səndən...

(Kinli adımlarla sol odaya keçərək)

Sarmış ətrafımı vicdansızlar,
Ah, səfillər, qaniçən qansızlar!

J a s m e n

(göz yaşlarını silərək, Lenanı həsrətli baqışlarla qucaqlar)

Şimdi bildim ki, səadətmiş ölüm,
Öpəyim, gəl, səni son dəfə, gülüm!

(Öpər, palto və şapkasını alıb getmək istər.)

L e n a

(önünə keçərək)

Söylə, Jasmen, nerəyə, ah, nerəyə?
Yoq, bıraqmam səni...

J a s m e n

Dönməm geriyə.
Yetişir dinlədiyim son təhqir,
Bəni bıqdırı su altın zəncir.
Knyazın yaptığı vəhşi qabaliq,
Bir nəvaziş ki, çəkilməz artıq.

(Yerdəki gül dəmətindən birini alır.)

İştə bir xatırə... qalsın bəndə,
Bu da çıgnəndi, əvət, Jasmen də.
Bu gülün yoq deyil, əlbət, dəyəri,
Bir dikəndən daha kəskin zəhəri.

(Gedəcək olur.)

L e n a

Getmə, dur, mərhəmətin yoqmu bana?
Lena həmşirə qadar bağlı sana.

J a s m e n

Sən deyilsin bana həmşirə, xayır,
Taleyim çünki ölümən qaradır.
Sən səadət və əsalət çıçəyi,
Bən fəlakət və səfalət böcəyi...
Bəni qoynunda böyütmüş boralar,
Kin və atəş savuran firtinalar.
Olsa, həmşirəm olur həsrətlər,
Acılar, faciələr, dəhşətlər.
Əlvida!.. Artıq unut Jasmeni sən,
Unut artıq bəni...

(Sağ qapıdan çıqar.)

L e n a

(arqadan yaralı və ümidsiz bir halda)

Jasmen!.. Jasmen!..

K n y a z kinli adımlarla gələr.

K n y a z

Nerdə Jasmen?

L e n a

Savuşub getdi...

K n y a z

Əvət,
Bu da bir başqa xəyanət, dəhşət!..
Niçin uydum da, inandım ona bən!?
Sağ qalır sanma nə Jasmen, nə də sən!

(Sinirli bir halda bütün vücudu və səsi titrəyərək Lenaya hücum edər.)

Ah, rəzillər, yüzü ağ fahişələr!

L e n a

Yetər, ah!..

(Açı fəryadla başı dönüb yerə yiqlalar.)

K n y a z

İştə cəza! Haydı, gəbər!..

Pərdə

BEŞİNCİ PƏRDƏ

Berlində bir kafe-restoran... Sağda, solda birər qapı... ucdə küçük bir səhnə... Səhnənin bir tərəfində beşaltı nəfərlik orkestra. Ən ortada rəqsə məxsus yer... Ətrafda müştərilərə məxsus masa və sandaliyelər... Mayısın ilk günü...

S o l o m o n bir yanda, bufet qarşısında qəzetə oqur. Xidmətçi qadınlar və qızlar masaları silib təmizlər. Qadınlar şışman ikən qara gündən avurduları batmış, qızlar isə zəif solğun görünürülər.

K n y a z

(içəridən dəhşətlə bağırar)

Onlar, yenə onlar, yenə onlar!..

S o l o m o n

(xidmətçi qızlardan birinə)

Çıldırıdımı Knyaz, nə xəbər var?
Get, Lenaya anlat ki, usandıq,
Susdursun o divanəyi artıq.

(Qız sağ tərəfdən çıqar. Solomon yerindən qalqıb masaları silib təmizləyən qadınlara.)

Diqqət edəlim, hər şeyə diqqət!
Pək başqadır almandakı xislət,
Bir yerdə əgər yoqsa nəzafət,
Yaqlaşmaz, edər bəlkə də nifrət.

Bu sıradə saçları ağarmış K n y a z bir əldə əsa, bir əldə aq qalpağı, əski aq milli qiyaflədə qapıdan girər. Bahar olduğuna baqmayaraq boynu xəzli qalın paltosu da üstündə bulunur.

Hənuz görünmədən səsi eşidilər. İçəri girinçə əlini köksünə vurub komanda edər kibi gürər.

K n y a z

Knyaz! Bu nasıl ad?
Hər seyhəsi isyan, acı fəryad!..
Yoq şübhə ki, dünya dolu knyaz.

(Əli ilə köksünə işarət edər.)

Lakin bana derlər, ulu Knyaz!
Hər, baldırı çıplaq bəni duymaz,
Yoq, anlayamaz qartalı hər qaz.

(Birdən-birə mütəəssir)

Nəslim ulu bir nəsl idi əvvəl,
Bən şimdi nəyim? Bir quru heykəl!
Hər an gəmirir qəlbimi bir kin,
Gündən-günə dəhşət daha kəskin.

(Ətrafindakılara.)

Lə'nət, bana lə'nət, sana lə'nət, ona lə'nət!

(Nifrətlə ətrafa tükürür.)

Kor şeytana lə'nət!
Bir vulkan idim, mum kibi söndüm,
Bir aslan ikən tilkiyə döndüm.

(Qadınlara şaşqın baqıb.)

Bir bənmi? O qızla şu qadın da
Bambaşqa yaşarlardı yaqında.

(Birinə hücum edər kibi.)

Dün sən nə idin? Sahibeyi-tac!
Ya şimdə nəsin? Ətməyə möhtac.

(Bir başqasına.)

Dün göydə uçan cilvəli tavus,
Baq şimdə tavuqdan belə mənhus.

(Xidmətçi qadınlara hücumla tükürür.)

Fu! Kirli böcəklər!..
Azğın kələbəklər.

(Bir başqasına.)

Gəl, gəl bana, vurğun sana Knyaz,
Sən yağlı bir ördək, o da bir qaz.

(Təkrar gülər, ansızın hali dəyişərək.)

Eyvah! O nə? Dəhşət!..
İnsanları sarmış qara vəhşət.
Dünya yanıyor, sarsılıyorkən,
Yalnız gülərim bən.

(Qəhqəhələrlə gülər, sonra mütbəəssir.)

Ha-ha-ha-ha!..
Yalnız onu, yalnız o gözəl Jasmeni görsəm.
Bilsən o nə sərsəm;
Bir hiçlə bir aqşam bəni atdı,
Əğyarə uyub yarını satdı.
Ah, qalmadı bir kimsədə hörmət və sədaqət.

(*Göyə doğru*)

Ya Rəb, bu nə zillət, nə rəzalət?!
Artıq yetişir bunca fəlakət,
Dinsizləri qəhr et!

(*İsyan və həyəcanla.*)

Yoq, yoq, o da aciz, o da xamuş...
Yoq, Tanrı da həp onlara uymuş.
Anton, qara bayquş!..
Jasmen nə çiçəkdir onu duymuş...

(*İstehzalı qəhəqəhə ilə*)

Kərtənkələnin zevqi də varmış!..

(*Kinli və sinirli*)

Ah, bəslədiyim bir quzu azğın canavarmış.
Yoq, həzm edəməm bən bunu əsla.
Knyaz yaşıyor, ölmədi hala.
Ölmək yaşamaqdır,
Sərsəm yaşayış ömrə yamaqdır.

(*İçəri qapıya doğru yürür və geri çəkilər. Gözünə qorqunc yanğınlar görünərək şiddətlə bağırar.*)

Eyvah, o nə dəhşət?! Dəhşət!
Dəhşət və fəlakət.
Yanğın!
Yanğın!.. Tutuşub yandı bütün var-yoqu xalqın.
Həp çökdü saraylar.
Ah, nerdə alaylar?
Kaşanələrim yandı kül oldu,
Jasmen belə atəşdə, dumanlarda boğuldu.
Yardım!.. Ona yardım!..
Yardım!.. Bana yardım!..

(*Həmən gözünə yanğın görünər, sağ qapıdan dışarı fırlar.*)

S o l o m o n

(*Qapını kilidlər. Xidmətçi qızlardan birinə*)

Durma, qos doktora, söylərsən ki,
Bağçadan gəlsin... o görmüşdür evi.

Qız çıqar. Son moda ilə geyinmiş alman müştəriləri... Qadın və erkək olaraq ikişər-üçər gəlir, oturarlar. Kəndilərinə yanaşan xidmətçilərinə ufaq-təfək yemək, çay, qəhvə, bira, limonata kibi şeylər ismarlayar, öz aralarında qonusarlar. Bu sırada Anton yolcu qiyafətində gəlir, boş bir masa qarşısında oturub çağara yaqar. Bütün xidmətçilər məşğul olduğundan S o l o m o n ona külqəbini gətirir. Anton onu görünçə tanır, həmən qalqar, əlini sıqaraq.

A n t o n

Əfv edərsin, Solomon, ah, Solomon!
Pək dəyişmişsin...

(*Bir-birinin əlini sıqaraq bərabər oturarlar.*)

S o l o m o n

(*başını sallayaraq*)

Əzizim, Anton!
Bən deyil, sən də dəyişdin... hətta
Ulu Knyaz da dəyişmiş... Lena
Naz edər, sıqmaz ikən göylərə dün,
Hər kəsin nazını çəkməkdə bu gün.
Bir yıl əvvəl onu oqşardı qürur,
Şimdi ac... Ətmək için rəqs ediyor.

(*Bir qadın qəhvə gətirir, Solomon onu və masaları silib düzəldən digər iki qadını göstərər*)

Şu qadınlar da dəyişmiş hətta,
Həpsi keyf əhli ikən Moskovada;
Çıqdı sərvət və səadət əldən,

Şimdi xidmətlə yaşarlar... şu gedən
Bir qraf zevcəsi!.. Baq, onlar da
Milyoner ailəsindən...

A n t o n

Əcəba!?
Knyazın hali nasıldır, nerdə?

S o l o m o n

(yan qapını göstərər)

Burda bir qülbəsi var: pəjmürdə...
Qara saçlar ağarıb bir yılda,
Şimdi görsən tanımasın əsla!
İştə çılgın kibi bir xastadır o,
Onu məhv eylədi nankör Şakro...

A n t o n

(gülərək)

Knyazın sərvəti zəhr olmuş ona,
Biri İsveçrədə anlatdı bana.
Uyaraq işvəli bir aktrisə,
Buradan gizli savuşmuş Parisə.
Qız aşırılaş da bütün var-yoqunu,
Tam səfaletdə bıraqmışdır onu.
Ac, ümidsiz qalaraq bir aqşam
İntihar eyləmiş...

S o l o m o n

Ah, sərsəm adam!..

(Başını mə'nalı bir tevrlə sallar.)

Məhv edən məhv olur, əlbət, bir gün,
Bəncə Anton da bir az suçlu... düşün,

Şakro çaldıysa onun sərvətini,
Sən də saydın hiçə heysiyyətini.

A n t o n

Bən nə yapdım ona?

S o l o m o n

Jasmen, Jasmen!?
O küçük şeymi?

A n t o n

İnan, köydə ikən
Biz bərabər sevişirdik... heyfa
Bən çalışmaqdə ikən fabrikada,
İştə altın, para saçmış da bir az,
Onu bəndən çalı vermiş Knyaz.
Sonra həp sərvəti əldən getdi,
Çıldırib Jasmeni təhqir etdi.
O da ayrıldı həmən nifrətlə,
Bunda bən suçlumuyum, sən söylə?

S o l o m o n

Əcəba nerdə o afət, nerdə?

A n t o n

Gələcək şimdi, yaqın bir yerdə...

S o l o m o n

Yoq, saqın, gəlməsin əsla, yaramaz,
Çıldırir bir daha çılgın Knyaz.

A n t o n

Knyazın bildiyi Jasmen başqa,
Onda yoq əski kokotluq əsla.

Atılıb şimdi əmək cəbhəsinə,
Səs verir həp əzilənlər səsinə.

Lena səhnədə görünür, musiqi ilə həməhəng olaraq şərqi söylər.

L e n a

Ey sallana-sallana
Uçan qərib durnalar!
Bən doydum şirin cana,
Binlərcə həsrətim var:
Uğradınız bəlkə bizim ellərə,
Bəndən səlam edin coşqun sellərə,
Sorsa bəni Gürcüstanın ipək telli qızları,
İncə belli qızları,
Şirin dilli qızları...
Dersiniz ki, bən qurbanım süzgün, ala gözlərə,
Yosma, dilbər yüzlərə,
Şux ədalı sözlərə.

Ey süzülüb oynasañ,
Mini-mini yolcular!
Bənim sizlərdən aşan
Küçük bir diləyim var;
Uğradınız bəlkə çoq uzaqlara,
Səlam edin bizim şən ırmaqlara.
Sorsa bəni Gürcüstanın səfali ormanları,
Yeşil xiyabanları,
Vəfali ceylanları...
Dersiniz ki, bən qurbanım sarı, vəhşi gullərə,
Sevdalı bülbüllərə,
Çırpinan könüllərə.

Lena çəkilər. Hər tərəfdən alqışlar. Təkrar görünər, şərqi söylər.

L e n a

Bilmədim də gönül verdim hər gülə,
Yaraladı acı dikənlər bəni.

Yan baqıb süzdülər bin bir naz ilə
Həsrətlə nazımı çəkənlər bəni.

Ömrümün baharı matəmlə doldu,
Diləklərim sərab içində soldu,
Halimdən ürkərək tanımaz oldu,
Uğrumda göz yaşı dökənlər bəni.

Boğdu ümidimi issız bir gecə,
Hilalə bənzədim¹ dərd içə-içə,
Taleyim dönüncə saydilar hiçə,
Hər gün önumdə diz çökənlər bəni.

Şiddətli alqış... Lena son iki misrayı tekrar edər, “ah” deyə bayığınca bir halda arqadakı sandaliyəyə oturur. İçəridən gələn bir xidmətçinin yardımı ilə qalqıb gedər. Kafedəki seyrçiləri acı bir sükut qaplar.

A n t o n

(*təlaşla qalqar*)

Görünür pək acidir həli onun.

S o l o m o n

(*qolundan tutaraq*)

Hiç məraq etmə, bu hər günkü oyun...

A n t o n

Əcəba, xastamı?

S o l o m o n

Qansız, cansız...
O çalışmazsa bütün ac qalırız.

¹ Yeni aya döndüm

A n t o n

Ona yardım edəlim... Ah, nə yazıq!..

(*Antona yemək gəlir.*)

S o l o m o n

Sən ye, iç!.. Şimdi keçər bayğınlıq.

(*Sağ qapıdan çıqar.*)

İ x t i y a r a l m a n

(*öksürür, qalın səslə, yanındakı qadınla sarişin qızı işarətlə*)

Qızçıqaz bir daha çıqmaz, gedəlim.

Q a d ı n

Kim bilir, bəlkə çıqar, səbr edəlim.

İ x t i y a r a l m a n

(*öksürür*)

Bəlli şey, halı pərişan, çıqamaz.

Q a d ı n

(*sarişin qızı göstərir*)

Qızımız rəqs edəcək, bəklə bir az.

İ x t i y a r a l m a n

(*öksürür, soğuqqanlı*)

Nə çıqar? Rəqs edəcəkmiş qızımız!?

Q a d ı n

Siz gedin, biz də bir azdan çıqarız.

İ x t i y a r a l m a n

Pək gözəl... Siz deyən olsun, qalınız,
Hoplayıb rəqs edərək, zevq alınız.

Bu sıradə yalnız olaraq çalğıçılardan birisi fleytada təcrübə için bir “çarlston” çalıb susar.

Nə rəzalət, nə rəzalət!.. Ən son...
Xalqı həp sapdıracaq “çarlston”.

(*Qalqib gedər*)

S a r ı ş ı n q ı z

İştə əmcəm darılır, annəciyim,
Gedəlim biz də...

Q a d ı n

Düşün bir, çıçəyim!
Baban ölmüş də cihan hərbində.
Qolu yoq... İştə səqət əmcən də.
Məmləkət etdi də iflas... Artıq
Yeyəcəksiz, geyəcəksiz qaldıq.
Qız da pək bol... sana bir ər lazımlı...
Rəqsdən məqsədimiz iştə bizim,
Eyi bir eş bulalım yavrumuza,
Borcumuz çıqdı bu günlər boğaza...

S a r ı ş ı n q ı z

Bilirim... Ah, nə qadar miskin rol!..

Q a d ı n

Sıqılıb durma, saqın, nəş'əli ol!

Bu sırada bütün orkestra “çarlston” çalmağa başlar. Salondakı erkəklər qomşu masalardakı qızlara yanaşır, baş əyib rəqsə də’vət edərlər. O cümlədən sarışın qız da kəndisində yanaşan bir gəncin qoluna girib iştirak edər. Rəqs getdikcə canlı və həycənlər bir hal alır. Səhnədəki kamançı rəqs dəvam etdikcə həm ayaq üzərində kaman çalar, həm də rəqs edənləri komikcə hərəkətlə təqlid edər, məclisi nəş'ələndirməyə çalışır. Kənar masada oturmuş şışman bir alman narın hərəkətlərə omuzlarını, əl-qolunu oynatır, nəzərləri cəlb edər.

Solomon geri qayıdır.

S a r ı ş ı n q ı z

(*orkestra susarkən sinirli və sarsılmış bir halda anasına yaqlaşır*)

Gedəlim...

Q a d ı n

Söylə, nə olmuş?!

S a r ı ş ı n q ı z

Artıq
Həzm olunmaz qaba əxlaqsızlıq...

Q a d ı n

Qız! Nə olmuş, nə demişdir o sana?

S a r ı ş ı n q ı z

Gedəlim, ah, gedəlim, sorma bana...

Q a d ı n

Föhşə də’vətmi?

S a r i ş i n q i z

Yetər, sorma, yetər!
Bu həyat iştə ölümdən də betə...

Nifrətli adımlarla dışarı çıqar, qadın da gələn xidmətçiye para verib kəndini izlər.
Çalğıçılar səhnədən çekilir. Digər müşətərilər də ikişər-üçər hesab kəsib salonu tərk edərlər. L e n a gələr. Solomon ciğarasını yaqaraq ayaqda gəzinir.

A n t o n

Lena!

L e n a

Ah, Anton!

(Düşünərlər.)

A n t o n

Əzizim, gəl, gəl!
Səni görmək nə səadət, nə gözəl...

Lenanın əlini sıqar. O bir az soyuq və e'tinasız görünər. Solomon ciğara içərək düşüncəyə dalar.

L e n a

Kim bilir, bəlkə!?

A n t o n

Müəmmalı sual!?
Pək dəyişdin, bu nə surət, bu nə hal?

L e n a

İnqilab iştə dəyişdirdi bizi,
Ayırıb durdu həmən cümləmizi.

A n t o n

Sadə bir bizmi?.. Dəyişməkdə cihan,
Qaçıyor şimdi oğullar babadan.
Ana qızdan, bacı qardaşdan uzaq...

L e n a

(*onun sözünü kəsərək*)

Həp qarın qavğası, yoq başqa məraq.

A n t o n

Doğru, hər qavğa qarından doğuyor,
Bilərək qardaşı qardaş boğuyor.
Masqlar yırtılaraq; hər məslək
Sönüyör, hakim olan yalnız əmək...
Bir düşün, sən nə idin şimdi nəsin,
Bu gözəl, tatlı, məhabətli səsin
Bir əməkdir ki, verir ruhə qida,
Sən bu sən'ətlə əgər yurdunda
Oqsasan zevqini şən gürcülərin,
Daha məqbul olur, əlbət, hünərin.

L e n a

Bən gedərsəm nə olur xəstə babam?
Bən ki, bir an belə onsuz duramam.

A n t o n

Nə olur, sən get, o qalsın burada,
Öylə sərxoşlara yer yoq orada.

L e n a

(*sarsılaraq*)

Ah, nə çirkin, nə çəkilməz qabalıq!
O ki, yapmış sana az-çoq babalıq.

(Sinirli adımlarla içəri odaya keçər.)

S o l o m o n

O təsəlli umuyorkən səndən,
Müztərib qəlbini qırdın yenidən.

A n t o n

(yarımqəhəqəhə ilə)

Bəndə zənnimcə qüsür yoqdu, xayır,
İncə bir tərbiyə!.. Hiçdən darılır.

Bu sıradə dışarıda beynəlmiləl marşı çalınar, Anton pəncərəyə qoşub dinlər.

İştə beynəlmiləl ahəngi...

S o l o m o n

Əvət.

A n t o n

Nə gözəl!?

S o l o m o n

(ona yaqlaşaraq)

İştə budur hürriyyət,
Burda hər məsləkə vardır hörmət.

A n t o n

(onun sözlərini aldırmayaraq, məczub bir halda)

Bu nə sətvət, nə şətarət!

(Solomona)

Seyr et!
İşçilər, işte qızıl cəbhəçilər!..
“Bir mayıs”dır deyə parlar, gürlər,
Qadın-erkək gülərək, rəqs edərək,
İzləyib durmada bir şanlı dılək.
Bəni əfv eyləyin, azçıq gedəyim.
Yeni dünyayı tamaşa edəyim.

Şapkasını alaraq sol tərəfdən çıqar. Lena ürkək bir halda geriyə dönür, həyəcan və
təlaşla Solomona.

L e n a

Ah, gəldi bıraqma,
Çıldırılmış, o pək qorqulu sima...

Bu sıradə K n y a z pərişan bir halda içəri girər. Paltosunu atmış, bir əlində yarıpar-
çalanmış qalpağı, bir əlində də əsa gürləməyə başlar. Didilib parçalanmış əlbisəsi,
dağıniq saçları, qorqunc qiyafəti çıldırmış olduğuna şübhə bıraqmaz.

K n y a z

(Lenani qolları arasına alır)

Jasmen! Gözəl afət,
Jasmen! Bu nə halət, nə qiyafət!..
Gəl, gəl, nə səadət!
Gəl, qəlbimə gir, ver bana rahət.
Bilsən nə mələksin,
Bilsən nə gözəlsin, nə çıçəksin.
Anlat, sana kim eylədi yardım?
Ah, bən səni məhv oldu sanırdım.

(Lenani öpmək istər, o geri çəkilir.)

S o l o m o n

(Lenaya)

Doktor hanya?

L e n a

Yoq, gəlmədi hala...

K n y a z

Doktormu? Saqın gəlməsin əsla!
Yoq bəndə bir ağrı...
Təyyarə verin, bir uçayım bən,
Allahı bulub sərr açayım bən.
Yoq, yoq, o da ölmüş,
Ölmüş də fəzalarda gömülmüş...

(Pəncərəyə yaqlaşır, şiddətlə vurub açar, şəşqin qəhqəhələrlə göyə
doğru baqar.)

Bir baq, nə dərindir, nə genişdir də məzarı!?
Yoq, uyquya dalmış, ayılıb gülsə də barı...
Ah, gülsə o pək şən
Binlərcə günəş parlayacaq hər gülüşündən...

L e n a

(müttəəssir)

Knyaz, ulu Knyaz!
Halın nə fəna, gəl, uyu bir az.

K n y a z

(qızı yaqalar, başdan-aşağı sözər, sərsəmcə bir gülüşlə)

Sənsiz uyumam, ah, nə qadar işvəli dilbər!
Aqşam uyunuz, həm də bərabər.

L e n a

(sarsılıb geri çəkilər, ətrafa)

Ya Rəb, nə olur kəndinə gəlsə,
Fırlatdığı hər saçmayı bilsə!?

(babasına sarılıraq)

Bir kərrə düşün, ah, qızınım bən,
Bən Lenayım, əfsus!..

K n y a z

Ah, sus!
Aldatma xayır, sən qaçiyorsun yenə bəndən.

L e n a

Knyaz!
Ulu Knyaz!
Yoq, Lena yalan bilməz, əmin ol.

K n y a z

(qızğın və çılgın)

Dəf' ol! Bu da bir rol...
Sən baldırı çıplaqlara uydun.
Hər kəs sana məftun...
Bəklər, yenə bəklər səni oynışların əlbət.
Qaçmaq, yenə qaçmaqmı?.. Rəzalət!
Şakro han? Altınları versin,
Versin də gəbərsin!..

L e n a

(müttəəssir)

Knyaz!
Ulu Knyaz!

K n y a z

Yoq, getmə, bıraqmam səni əsla!
Knyaz seviyor Jasmeni hala.

Zənn etmə ki, Berlindəki Knyaz
Tiflisdəki Knyaz kibi qurnaz...
Bən şimdə o sapqınlığı atdım,
Çapqınlığı atdım.
Gönlüm yeni məfkurələr özlər.

(Qızının saçlarını oqşar, gözlərini süzərək heyrətlə.)

Gözlər, hələ gözlər, hələ gözlər!..
Göylər kibi xamuş,
Göylər kibi əsrar ilə dolmuş...
Sən bir dürü-saf, iştə gözəllik sana heyran,
Sən heykəli-naz!.. İştə sənin hər bağışından,
Hər sən gülüşündən deyil insan,
Quşlar belə zevq almada hər an.
Ah, nazlı gövərçin!
Dilbər hərəmim, sən nə gözəlsin.

(Niyaz ilə.)

Yoq, yoq, bəni atma,
Gəl, Knyazı satma!

L e n a

(titrək səslə)

Knyaz,
Ulu Knyaz!

K n y a z

Bən gönlümü verdim sana ancaq,
Gəl, işvəli afət, bəni sən etmə oyuncaq.
Bir busə ver ancaq şu dodaqdan,
Güldən daha nazik o gözəl pənbə yanaqdan.
Aqşam da bərabər uyuruz, nazlı gövərçin,
Əlbət, bu xoş əyləncə səninçin.

(Qaba və möhtəris bir tərzdə qucaqlayıb öpmək istər.)

L e n a

(*geri çəkilir, nifrətlə*)

Knyaz!..

K n y a z

Bu nasıl naz?

S o l o m o n

(*ortaya girir, sinirli*)

Knyaz, yetişir köklədiyin saz,
Yoq, yoq, buna əsla dayanılmaz.
Bir kərrə düşün, baq nə diyorsun,
Hər an qızı təhqir ediyorsun?!

L e n a

Bir Knyaza layiqmi bu rəftar!?

K n y a z

(*istehzali təbəssümlə*)

Zənnində xəta var.

(*Bu sirada dışarıda alman milli marşı çalınır. Knyaz heyrətlə dinlər.*

*Məğrur və möhtəşəm bir baqışla qızını üstdən aşağı süzər, çılgın
qəhqəhələrlə.*)

Knyazmı dedin sən bana... Sərsəm, dəli, axmaq,
Knyaz nə imiş sanki! O bir rütbə ki, alçaq...
Haylaz qızı, haylaz!
Bir qeysərə Knyaz demək olmaz.

(Qalpağını yırtıb atar, saçları dağılır. Qarşındaki pəncərəyi yumruqla qırıb açar, gürləyən marşı və xalqı seyr edir, məğrur qəhəqəhələrlə)

Əsgər keçiyor, orduya gəl, baq!
Qeysər kibi həp şanlı və parlaq...
Baq, baq! Mədəniyyət buna derlər!
Millət və cəsarət buna derlər!
Gəl baq, nə yigitlər, nə tosunlar!
Əmriimlə girər atəşə onlar.

(Əlindəki qırıq əsasını havaya qaldırır, komanda ilə.)

Dəhşət!.. O nasıl marş,
Qoş, durma, yürü, aş iləri, aş!
Sağdan-sola, soldan-sağə kəs, parçala,
Yaq, yığ,
Top patlaşın artıq,
Top patlaşın, əflakı donatsın,
Evlər yığılıb yerlərə batsın.
Onlar, əvət, onlar,
Qeyserdəki dəhşətləri görsün, qurusunlar.
Qeysər adı bəlli!..
Basdımsa ayaq hər yerə ən şanlı təsəlli...

Bu sıradə marş susar.

Həp susdular, iştə!
Bəsbəlli, səbəb var bu gedışdə...
Bənsiz bütün aləm susar, əlbət,
Yoq kimsədə bir zərrə cəsarət.
Onlar kimi bəklər?
Yoq şübhə, bənim əmrimi bəklər.
Vilhelmi zaman etdi oyuncaq.
Qeysər, ulu qeysər bənim ancaq!
Bən qeysərim amma,

(S o l o m o n a)

Hiç kimsəyə bildirmə, saqın, kimsəyə açma!

(*Birdən həl dəyişər, Solomonu şiddətlə silkələr.*)

Vilson, gidi Vilson!
Bir söylə, nədir bunca firildaq, bu nə olsun?
Ah, sən nə inəksin,
Qorqaq və dönəksin.

(*Dəhşətlə bağırır.*)

Tacım hanı, ver tacımı?!

S o l o m o n

(*yerdəki parçalanmış qalpağı göstərər.*)

İştə!

(*Sinirli.*)

Tacınla bərabər yerə keç bə!..

K n y a z

(*qalpağı yerdən alar*)

Bir qeyserə layiqmi bu? Haşa!

(*Təkrar yerə cirpar...*)

S o l o m o n

(*ətrafa*)

Dəhşətli tamaşa!..

Lena yüzünü qapayaraq şiddətlə ağlar, Knyaz ona yaqlaşaraq.

K n y a z

Yoq, ağlama əsla!
Söz verdi dəmin Həzrəti-İsa,
Annən dirilib şimdi məzardan çıqacaqdır,
Göylərdə günəşlər yaqacaqdır.

L e n a

(*Solomona sarılaraq*)

Məhv oldu babam, ah, ona yardım, ona rəhm et.

(*Çocuqca hönkürtülərlə ağlar.*)

S o l o m o n

(*qolundan tutub qapıya doğru aparır*)

Yavrum, üzülürsün, bəni dinlə,
Sən get!
Doktor gəlicək gəl bana söylə.

Lena çıqmaq istərkən, Jasmen sadə yolçu qıyafətində Antonla bərabər gəlir. Knyazı
o halda görünçə dona qalar.

L e n a

Heyrət!

A n t o n

Nə qıyafət!?

S o l o m o n

(*Knyaza*)

Jasmen dediyin iştə şu afət!

K n y a z

(*nifrət və həyəcanla*)

Yoq, yoq, o süpürgə,
Ağ bir ləkə... yaxud qara kölgə!..

J a s m e n

(*ətrafa*)

Ya Rəb, bu nə halət, nə qıyafət!

(*Knyaza*)

Knyaz, bəni əfv et!

K n y a z

Sən kimsin? Əcayib şu nə xilqət!?
Dəfə ol da, çəkil get!

A n t o n

Jasmen!

J a s m e n

Gedəlim...

K n y a z

Dur!

(*Hər ikisi şaşırır. Knyaz tatlı gülüşlərlə Antona yanaşır, omuzlarını oqşar.*)

Şakro bana istəkli oğuldur
Xoş gəldin, əzizim, nə xəbər var?
Onlar hanı?

A n t o n

Kimlər?

K n y a z

Canavarlar!
Anton... o vəfasız Klopatra¹,
Xırsızla o nazəndə dilara...

¹ Əsli *Kleopatra*

A n t o n

(*sarsılmış və kinli*)

Knyaz! Bizi təhqir ediyorsun.

K n y a z

(*hiddətlə bağırır*)

Sus!.. Qeysərə knyazmı diyorsun!?

A n t o n

(*aci qəhəqəhəylə*)

Qeysər qara qaplan...

Knyaz da onun kölgəsi əl'an...

Bu sıradə dışında beynəlmiləl marşı çalınır.

K n y a z

(*geri çəkilərək, qorqaq və həyəcanlı*)

Dəhşət! Yenə dəhşət!

Onlar gəliyor, iştə, fəlakət!

(*İçəri tərəfdə açıq qapıdan yanğın əlaməti görünür, təlaş ilə.*)

Yanğın savurur aləmə vulkan!

Sarmış didişən yüzləri al qan.

(*Cibindən revolverini çığarır. Hücum ilə.*)

Yoq, yoq, duramam, getməliyim bən,
Düşmanları qəhr etməliyim bən.

(*Yanğına doğru bir qurşun atar.*)

Al, iştə!.. Bu atəş sizi uslandırır ancaq!
Qeyşər sizə olsunmu oyuncaq?
Atəş!..
Yenə atəş!..
Yenə atəş!..

(*hücum əmri verir kibi bir qurşun daha atar, içəri fırlar, içəridə üç-dörd qurşun açılır. Lena başını əlləri arasına alıb ağlar.*)

J a s m e n

Heyrət!

S o l o m o n

Bu nə zillət!

A n t o n

Nə səfalət!..

S o l o m o n

Yardım, ona yardım?

K n y a z

(*çıqar*)

Lazım deyil əsla bana yardım,
Məhv olsa da Jasmen...
Yoq, onlara təslim olamam bən.

(*Əlindəki revolveri süzərək.*)

Atəş!..
Yenə atəş!..
Yenə atəş!..

(*kəndi alnını nişan alır, qurşun açıldığı kibi düşər.*)

L e n a

Eyvah!..

(*Açı göz yaşları ilə cənazənin üzərinə qapanır*)

S o l o m o n

Nə dəhşət!?..

J a s m e n

Nə fəlakət!?

K n y a z

(*can çəkişərək son nəfəsində*)

Ah, onları... məhv etməli...

S o l o m o n

Heyhat!..

A n t o n

(*məğrur*)

Qeyşərlərə, knyzəzlara ən şanlı mükafat!!!

Pərdə

SON

SƏYAVÜŞ

*Şərqi böyük dahlərindən
Firdovsinin min illiyinə ithaf*

Faciə – 5 pərdədə

ƏŞXAŞ

K e y k a v u s – Kəyan tacdarı, bir qadar ixtiyar.

S ü d a b ə – Suriyə kralının qızı, Keykavus hərəmi...

R ü b a b ə – Südabənin süt anası, ağsaçlı.

S ə y a v ü ş – Keykavus oğlu... (əvvəlki hərəmindən) pək gənc...

R ü s t ə m – Məşhur pəhlivan, Zal oğlu.

V ə z i r

M ü n ə c c i m

M ü n ə c c i m b a ş ı

T u s

B ə h r a m

Y a v ə r l ə r

} – Saray ərkəni

Ə f r a s i y a b – Türk xaqanı, ortayaşlı.

G ə r ş i v ə z – Onun qardaşı.

F i r ə n g i z – Əfrasiyab qızı.

P i r a n – Divanbəyi, ixtiyar.

T o s u n – Gərşivəzin yavəri.

Çin elçisi, rəqqasə, Kösə lələ, pişxidmət, cariyələr, cəngavərlər, köylülər və sairə...

Vali, müşavir, Altay, Yalçın, tazə gəlin... nədimələr, saray qızları, yavərlər, əskərlər və isyançılar...

BAŞLANĞIC

Zabilistanda tə'lim meydani. Səhər erkən... Coşğun muzika. Sadə qiyafəli, qumral saçlı Səya vüş bir köy dəliq anlısilə qılıc tə'limi yaparaq vuruşur. Bir yanda Zal oğlu Rüstəmlə başqa cəngavərlər, bir yanda səmimi çöhrəli, ağsaçlı bir qadınla köylü qızlar və dəliqanlılar tamaşa edərlər. Səyavüş arqadaşına üstün gəlir.

Ümumi alqış.

R ü s t ø m

Afərin, Səyavüş!

K ö y l ü l ø r

Yaşa, bin yaşa!

S ø y a v ü š

Ər gərək ər meydanında çarpışa.

R ü s t ø m

Kim istərsə, gölsin!

I k i n c i d ø l i q a n l i

Bənimdir sıra.

S ø y a v ü š

Sən də gel, ər istər bana saldırıa.

Qılıclar parlar, vuruşurlar. Səyavüş üstün gəlir. Alqış...

K ö y l ü l ø r

Yaşa!

S ø y a v ü š

Kim gəlirsə gölsin, çəkinməm.

R ü s t ø m

Yalnız eşdir ona Zal oğlu Rüstəm.

S ø y a v ü š

Bən səndən öyrəndim qəhrəmanlığı,
Yenilsəm də yoqdur peşimanlığı.

R ü s t ø m

Durmayın, çalın da gurlasın davul.

S ø y a v ü §

Aydın olsun kimdir qəhrəman oğul.

(Çarşışırlar, hiç biri yenilməz.)

R ü s t ø m

Nə sən, nə bən! Biz ər oğlu ərləriz,
Gücdə, saldırışda həp bərabəriz.

Ətrafdan əskəri muzika eşidilir. Rüstəm əlini almına qoyub baqar.

B ø h r a m

Kimdir onlar? İstə önlərində Tus!

R ü s t ø m

Bəlli, göndərmişdir onu Keykavus.

T u s bir bölüm cəngavərlə gəlir, təmənna edər.

H a m i

Salam Zal oğluna Kəyan şahından.

T u s

Salam Səyavüşə!.. Al, istə fərمان!

(Bir məktub verir.)

Bu gündən atmalı köy mühitini,
Möhtəşəm saraylar bəkliyor səni!

Səyavüş

(*məktubu gözdlən keçirir, Rüstəmə*)

Azadə dirliyə alışdım artıq,
Ağır gəlməzmi ya bana ayrılıq?

Rüstəm

Madam ki, əmr etmiş bizə şah baban,
Çıqmaliyız yola günəş doğmadan.

Səyavüş

(*ağsaçlı, köylü qadına yaqlaşır, əlini öpər*).)

Sağlıqla, ey böyük, möhtərəm ana!
Sən anadan daha yaqınsın bana!

Qadın

(*onun alnından öpərək*)

Quzum! Er-gec parlar adın cihanda,
Diz çökərlər sana qarşı hər yanda.
Zalimlə məzлumu, saqın, bir tutma,
Yediyin etməyi, duzu unutma!
Hər ölkəyə varsan, bizi anarsın,
Nasırlı əllərə acır, yanarsın.

(*Dərindən ah çəkərək.*)

Şən saraylar məğrur etməsin səni,
Düşün daim yoqsulların dərdini.
Uyma evlər yıqan kinli şahlara,
Açı! Köyüsləri yaqan ahlara!

(*Səsini yüksəldərək.*)

Biz səni bəslədik, çalış, adil ol!
Haydi, yavrum, şanlı yol, uğurlu yol!

Coşqun muzika... Uzaqlaşırlar.

R ü s t ø m

Şanlı yol, uğurlu yol!

K ö y l ü l ø r

Şanlı yol, uğurlu yol!

(*Deyə onların izilə gedərlər.*)

Pərdə

BİRİNCİ PƏRDƏ

I SƏHNƏ

Keykavus sarayında son dərəcə parlaq bir salon... Bağçaya baqır, əlvan camlı, ipək pərdəli böyük pəncərələr... Coşqun musiqi ətrafi çiplatır. Gənc, əsmər, cəzibəli, möhətəris baqışlı S ü d a b e kölələr omuzuna yüklenmiş taxt-ravan üzərində iki cariyə ilə bərabər gəlir. Açıq pəncərədən dışarıdakı ziyafəti seyr edər. Palabiyiq bir pişxidmət qapı önündə ayaqda durub baqır.

B i r i n c i c a r i y ø

(*gənc... bağçeyi göstərir*)

Nə parlaq ziyafət, nə şanlı bayram!
Keykavus sarayı rəqs edər tamam.

İ k i n c i c a r i y ø

(*daha gənc*)

Nazlı məlikəmiz Südabə, əfsus,
Hər sevincə qarşı kədərli, məyus.

S ü d a b ø

Nəş'ədən bayılsa bütün kainat,
Sevda bulutları gülərmi? Heyhat!

B i r i n c i c a r i y ə

İştə, qədəhlər doldu.

İ k i n c i c a r i y ə

Yenə meylər sunuldu.

M u z i k a.

S ü d a b ə

Səyavüşün sağlığına içdilər,
O həm gənc və gözəl, həm də cəngavər.

B i r i n c i c a r i y ə

Əvət, çeviklikdə bənzər qaplaña.

İ k i n c i c a r i y ə

Qəhrəmandır, üstün gəlir arslana.

S ü d a b ə

Gücsüz tanrıdansa güclü qəhrəman
Səcdəyə, hürmətə layiq hər zaman.

B i r i n c i c a r i y ə

Baqşana! Səyavüş gəliyor sana.

S ü d a b ə

Siz çəkilin!

(*Pışxidməti göstərir.*)

O da getsin bir yana.

Hər üçü gedər. Qumral saçlı, başı açıq Səyavüş gəlir.

S e y a v ü §

Südabə!

S ü d a b Θ

Səyavüş!

S e y a v ü §

Şah babam bəni
Göndərdi ki, də'vət eyləyim səni.

S ü d a b Θ

Söylə, məraqlımı saray həyatı?

S e y a v ü §

Məraqlı olsa da köy xatirati
Könlümü daima cəzb edib durur.

S ü d a b Θ

Səncə o yaşayış daha xoşmudur?

S e y a v ü §

Çocuqluqdan bəri alışdım köyə,
Zal oğlu Rüstəmdən aldım tərbiyə.
Dağlarda yaşadım, ceyran avladım,
Böylə şənliklərə mənus olmadım.

S ü d a b Θ

(onun əllərini yaqalar)

Könül, sən söylədikcə,
Anar əski çağları.
Canlandı gözlərimdə
Həp Suriyə dağları.

S ø y a v ü ş

(*getmek istər*)

Babam səni bəkliliyər.

S ü d a b ø

Bəkləsin, istəməm, dur!
Orda bütün gözlər səni süzərkən,
Qısqanmağa başlıyorum bən həmən.
Qəlbim çırpınıyorum dodaqlarımızda,
Gəl, öpəyim səni...

(*Öpərək başını onun köksünə dayar.*)

Bəni bağışla!

S ø y a v ü ş

Anam ölmüşsə də, bu gün sən bana
İkinci annəsin işindim sana.

S ü d a b ø

Deyil ana, sən yalnız
Bana Südabə söylə!
Unutma, bir yaşdayız,
Eş kimiyiz səninlə.

(*Bir daha öpmək istər.*)

S ø y a v ü ş

(*geri çəkilir*)

Bıraq!..

S ü d a b ø

Çəkinmə, ah, dur!

S e y a v ü ş

Bən gedəyim.

(*Gedir.*)

S ü d a b ə

Nə məğrur!

Pusuda duran pişxidmət son mənzərəyi görür, çökilir.

R ü b a b ə

(*gəlir, təlas ilə*)

Nədir gözlərində coşan firtına?

S ü d a b ə

Dərdim böyük, sorma, Rübəbə, sorma!

R ü b a b ə

Sən Suriyə kralının yavrusu,
Yaraşmıyor bu hal sana doğrusu.

S ü d a b ə

Nə söyləyim, gəlməz dilə,
Bəni üzən firtinalar.
Gəncliyimi gülə-gülə
Xırpalayan bir kabus var.
Könlümdəki atəşləri
Parlatamaz sözük yanğın.
Çəlik qollar istərim ki,
Bəni didsin, parçalasın.

R ü b a b ə

Söylə, hər nə dərdin olsa aç bana,
Süt anası deyilmiyim bən sana?!

S ü d a b ø

Qoymadı Səyavüş artıq bəndə can.

R ü b a b ø

Keykavus duyarsa çıldırır, inan!

S ü d a b ø

Əgər bütün saray yanıb tutuşsa,
Vaz keçəməm onun aşqından əsla!

M u z i k a.

R ü b a b ø

Çocuqluq yetişir, topla kəndini!

S ü d a b ø

Ah, şu sönük tale məhv edər bəni,
Könlümü zorluyor sevmədiklərim,
Sevdiyimdən bilməm nələr bəklərim!?

(*Salonu tərk etmək istər.*)

K e y k a v u s

(*qarşı gələrək*)

Niçin Səyavüşü qırdın, gəlmədin?

S ü d a b ø

Rahatsız kibiyim...

K e y k a v u s

(*onun gözlərini süzərək*)

Nə olmuş, niçin
O şən yıldızları öpər bulutlar?
Bilirsin ki, sənsiz nəş'ələr susar.

Nerdə rəqqasələr? Gəlsin, oynasın!
Nəş'ə dalğaları coşub qaynasın.

Pişidmət digər salona işarə eylər, rəngarəng tüllərə bürünmüş rəqqasələr əllərində birər gül gölər. Südabənin ayaqlarına ataraq oynarlar. Sonra bir qismi ona qarşı pərəstişkar bir ahəng ilə şərqi söyləyərək rəqsə dəvəm edər. Sonra yenə sözsüz olaraq oynar və bayığınca bir işvə ilə çəkilirlər. Bu sıradə pişidmət bir məktub götərir, vəzirə verir.

K e y k a v u s

Nə yazmış?

V e z i r

Türk ordusu
Keçmiş bizim hüdudu.
Atılaraq iləri,
Talamişlar köyləri.

K e y k a v u s

(*sarsılaraq qalqıb oturur*)

İranda Rüstəm kibi
Pəhlivanlar dururkən;
Nə cür'ətdir bilməm ki,
Oh, bu azğınlıq nədən!?

R ü s t ə m

Xayır, şahim, aldırma,
Yersizdir bu iztirab.
Rüstəm dursun, onlara
Səyavüş verir cəvab.

T u s

Səyavüş var olsun, bəla görməsin,
Saygısız düşmana aman verməsin.

B i r i n c i c ə n g a v ə r

Səyavüş bu yurdun fəxri, şanıdır.

İ k i n c i c ə n g a v ə r

Kəyanın sarsılmaz qəhrəmanıdır.

S ə y a v ü ş

Yurdumuzu çigneyən
Saygısız hər kim olsa.
İnan ki, çoq sürmədən,
Diz çökəcək qarşida.
Bizdə dəmir biləklər,
Çəlik qollar az deyil;
Saldırıcı, hünərvər
Mərd oğullar az deyil.

K e y k a v u s

(qızğın bir tevr ilə qalqaraq)

Yoq kimsədən qorqumuz,
Hazır olsun ordumuz.
Həp parlasın qılıclar,
Görülsün kimdə güc var.

M ü n ə c c i m

(gəlir, sola doğru yürüür, pişidmətə)

Gözlərin həp parıldar,
Yoqsa bir xəbərmi var?

P i ş x i d m ə t

Var yeni bir sevişmə.

M ü n o c c i m

Nasıl, anlat, kim-kimə?

P i ş x i d m ə t

Südabəni gördüm bən
Səyavüşü öpərkən.

K e y k a v u s

Türk ordusu
Keçmiş bizim hündüru.
Atılaraq iləri,
Talamışlar köyləri.

M ü n o c c i m

Şahim! Bıraq təlaşı!
Qulun – münəccimbaşı
Yıldızları süzərkən;
Keçən gecə duyдум bən,
Bu səfərdə ən parlaq
Zəfər bizimdir ancaq.

S ü d a b ə

Təkbaşına Zal oğlu
Üstün gələr onlara.

K e y k a v u s

Ya Səyavüş?

S ü d a b ə

Xayır, o
Getməsin bu qavğaya.

K e y k a v u s

Niçin?

S ü d a b ø

Çünkü əqrəba!
Döñüklük etməzmi ya?
Anasıdır turanlı...

K e y k a v u s

(əlini köksünə vuraraq)

Babası da iranlı,
Cihan xain çıqsa da,
Çıqmaz Səyavüş əsla!

(Sağ tərəfdən çıqar.)

M ü n ə c c i m

(pişxidmətə)

Südabəni gördün sən
Səyavüşü öpərkən?
Gözdən qaçırmı, diqqət!

(Bir kisəcik para atar.)

Al iştə, sus!

(Gedir.)

P i ş x i d m ə t

İtaət!

(Altınları avıçında oynataraq, şən qəhqəhə ilə.)

Altın, altın!.. O hər dərdin dərmanı,
Altın pəncəsindən qurtulan hanı?
Çalış cibin dolsun, cihan sənindir,
Ad şahın olsa da, fərman sənindir.

(Kisəni öpərək.)

İştə Yəzdanı-pak, iştə Əhrimən!
Həp budur ağlatan, budur güldürən!..
Bu göstərir divi mələkdən incə,
Gündüz bunsuz olar qaranlıq gecə.

B i r i n c i c a r i y ə

(təlaş ilə gəlir)

Ah, fəlakət!..

P i ş x i d m ə t

Nə var, nə olmuş sana?

B i r i n c i c a r i y ə

Şahın çılgınlığı varmışdır sona,
Südabə getdi də, o fürsət buldu,
Həmən bizim odamiza soqludu,
Pəncəsində qaldı küçük cariyə,
Qızçığazı sürüklüyorr heçliyə.

P i ş x i d m ə t

(alayçı gülüşlə)

Yoq, canım, şahımız öylə səfilmi?

(Qolundan tutaraq)

Sarsaq! Bütün qızlar onun deyilmi?

B i r i n c i c a r i y ø

(geri çøkilir, kinli)

Yerø batsın tacı, gülmøsin yüzü!

(İç qapiya baqar.)

İşte o! Parlıyor canavar gözü,
Qurtar bəni, aman, gəldi...

P i ş x i d m ø t

(yan pərdəyi göstərir)

Gir, saqlan!

(Gizlənir.)

Kim vaz keçər sənin kibi maraldan.

K e y k a v u s

(sərxoş adımlarla ikinci cariyəyi izləyərək gəlir)

Getmə, dur, qaçma, gəl!

(Pişxidmətə.)

Saqın, bıraqma!

P i ş x i d m ø t

(qızın öönündə keçib yaqalar)

Şasırma!

K e y k a v u s

Baq, böylə!

İ k i n c i c a r i y ə

(*saha qarşı diz çökərək*)

Qüsura baqma!

Bir çocuğum, hənuz yetişmədim bən...

K e y k a v u s

Könül həp zevq alır tazə qönçədən,
Unutma ki, hər gün nazlı bir sona,
Yavru bir gövərçin qismətdir bana.

(*Qolları arasına alır.*)

İ k i n c i c a r i y ə

(*əlində sırpınır*)

İstəməm, istəməm, öldürün bəni,
Lakin toqunmayın!

K e y k a v u s

Pək ey, gəl səni,
İncitməm, sevərək öpüb oqşarım.

İ k i n c i c a r i y ə

İstəməm...

K e y k a v u s

Sözümdən çıqsan, doğrarım.

(*İçəriyə doğru sürüklər.*)

P i ş x i d m e t

(soyuq gülüşlə)

Gözel töhfə! Budur nəsibinancaq!
Qurtuluş yoq sana...

B i r i n c i c a r i y e

(pərdə arqasından çıqar, Keykavusun getdiyi tərəfə)

Şərəfsiz, alçaq!

P i ş x i d m e t

Ağzını yum, bu söz çəkilməz artıq,
Şaha qarşı nədir bu saygılıq!?

B i r i n c i c a r i y e

Yeter, o həris bir canavar kibi
Hər gün parçalayıb durur bir qəlbini
Beş gün əvvəl, ah! O qanlı hökmədar
Bənimlə də etdi bu dürlü rəftar.
İsmətimi aldı ayaq altına,
Yalvardım, çıqmadı səsim bir yana.

P i ş x i d m e t

Qurtuluş yolu yoq deyildir sana.

B i r i n c i c a r i y e

Söylə, hanki yoldur o, göstər bana!

P i ş x i d m e t

(mə'nasız gülüşlə)

Şah keyfini sürdürdü, bu gündən sonra

(əli köksündə)

Onun kölgəsinə gəlmışdır sıra.

B i r i n c i c a r i y ə

Anlamadım...

P i ş x i d m ə t

Ondan artan yosmalar,
Bənim yatağımda nəş'əyə dalar.
Fəqət çoq sùrmədən keçər firtına,
O qız varır şanlı bir komandana.

B i r i n c i c a r i y ə

(fəna halda sarsılır)

Yetər, sus, yetər, ah, duyğusuz kölgə!
Bən istəməm ləkə üstündən ləkə.

(Getmək istər.)

P i ş x i d m ə t

Getmə, dur!

B i r i n c i c a r i y ə

Doqunma, yetər, rəzalət!
Göylərəmi uçdu haq və ədalət?

Bu sırada Səyavüş belində qılıc, başında yarımtac olaraq onları görünçə heyrətlə
dinlər.

P i ş x i d m ə t

(qızı yaqlaşır)

Haq və ədalətmi?.. O bir quş olsa,
Şahın sarayında yapamaz yuva.

(*Alayçı qəhqəhə ilə.*)

Haq və ədalət!.. Nə gülünc əfsanə!
Bu lafdan xoşlanır ancaq divanə.
Çocuqluq yetişir, gəl bu aqşam da,
Vaqtını xoş keçir bənim odamda.

(*Qızın qolundan tutaraq*)

Unutma ki, sənin kibi yüzlərcə,
İsmətlər pozulur burda hər gecə.

B i r i n c i c a r i y ə

Bıraq, demək sən də Keykavus kibi,
Hiçliyəmi gömdün vicdanı, qəlbi?

P i ş x i d m ə t

Söylənmə, gəl bəri!

B i r i n c i c a r i y ə

(*geri çəkilir*)

Yetər quduzluq.

P i ş x i d m ə t

(*qucaqlar*)

Sən bir oyuncaqsın, bən də bir çocuq.

S ə y a v ü ş

(*sərt və kinli*)

O bir quzu, sən bir quduz canavar.

(Hər biri şəşqin adımlarla bir tərəfə gedər.)

Ah, nə qadar çirkin, vəhşi duyğular!..
Hiç yalan deyilmiş anamın sözü,
Başqa imiş sarayların iç yüzü.
O da bu çirkablar içində sönmüş,
Gənc yaşında ömrü sərabə dönmüş.
Sarmış da hər yanı bayquşlar səsi,
İştə, gülünc faciələr səhnəsi!

S ü d a b ə

(gəlir. Darğın bağıqla ona yanaşar)

Səyavüş! Səyavüş! Küskünüm sana.

S ə y a v ü §

Kəyan şahı nerdə? Sözüm var ona.

S ü d a b ə

Nə söz?

S ə y a v ü §

Hərbə aid...

S ü d a b ə

Şaşırdınmı sən?
Niçin qavğa sözü düşməz dilindən?
Cəlladmışın, səndə gönül yoqmudur?

S ə y a v ü §

Bəndəmi?

S ü d a b ø

Öylə ya...

S ø y a v ü ş

Niçin?

S ü d a b ø

(əli köksündə)

Aman, dur!
Səbr edəməm qavğa sözü gəlincə.

S ø y a v ü ş

Yuca ruhlu annə, qəlbin nə incə!?

S ü d a b ø

Bir yaşdayız, insaf edib baqsana,
Ana deyil, yahniz vurğunum sana.

(Birdən-birə sarılır)

S ø y a v ü ş

(şəşqin bir halda geri çəkilir)

Sən xastasın...

S ü d a b ø

Söylə, təbibim hanı?

S ø y a v ü ş

Səndə vardır azğın bir əqrəb qanı,
Ehtiras alavı yaqmasın səni.

S ü d a b ø

Söndür o atəşi, sevindir bəni!
Yoqsa... o atəşdə kəndin yanarsın,
Məhv olurkən bu xoş günü anarsın.

S ø y a v ü §

Ölüməndən qorqmuyor Keykavus oğlu,
Xəyanət ləkəsi daha qorqlu!..

S ü d a b ø

(*diz çökərək*)

Bir busə ver bana!..

S ø y a v ü §

(*qolundan tutub qaldırır*)

Yetər bu zillət!

S ü d a b ø

Sənin, həp varlığım sənin!..

S ø y a v ü §

Rəzalət!

S ü d a b ø

Gözəlliyyə qarşı kordur gözlərin,
Baq, eyi baq!..

(*Sinəsini açar.*)

S ø y a v ü §

Əvət, gözəl hər yerin,
Lakin, əfsus, bənim gözümdə çirkin!..

S ü d a b ø

Təhqir etsən belə bıraqmam səni.

(*Sarılır*)

S ø y a v ü ş

(*itələyər*)

Çəkil, ehtirasın qara yelkəni!
Sən nəsin? Bir heç, bir şərəf xırsızı,
Vəhşi Suriyənin uğursuz qızı!

Pişxidmət bu levhəyi görür, çəkilir.

S ü d a b ø

(*incə ipək kömləyini yırtıb paralar, köksü tamamilə dışarı çıqar*)

Gözəlliyyə qarşı kordur gözlərin.

(*Çılğınca bir ahəng ilə bağırır.*)

Sən xainsin, əvət, duyğusuz xain!
Ax, yetişin, bəni məhv etdi xain!

K e y k a v u s

(*səsə çıqar*)

Kimdir xain?

S ü d a b ø

Oğlun!

K e y k a v u s

Nə kirli təhqir!

S ü d a b ø

“Babam nerdə?” – deyə gəlib söz atdı,
Bana xəyanət əlini uzatdı.
Baq, iştə kömləyim!..

K e y k a v u s

Əvət, bəllidir.

S ü d a b ø

Bu çirkin ləkədən xilas et bəni!

(*Hönkürtü ilə ağlayaraq pərdə arqasına keçər.*)

K e y k a v u s

(*səsə gələn pişxidmətə*)

Çağır münəccimi!
Səyavüş! Səni
Yolundan sapdırın hanki duyğudur?

S ø y a v ü §

Oğlun nə sapqındır, nə də suçludur.

K e y k a v u s

Bir həqiqət yoqmu bu sözdə?

S ø y a v ü §

Əsla!
Ləkəm varsa təmizlərim qanımla.

M ü n ø c c i m

Nə olmuş?

P i § x i d m ø t

Südabə etdi iftira.

M ü n e c c i m

Şahim! Əmr ediniz!

K e y k a v u s

Var bir macəra,
Acı bir sırr!.. Onu kəşf et sən bizə!

M ü n e c c i m

(qafasını sallayaraq)

Təlaş verir gözəl bir qadın sizə.

K e y k a v u s

Səyavüş nasıldır, o suçsuzmu, ya?

M ü n e c c i m

Yoq bir düşüncəsi qavğadan başqa.

K e y k a v u s

Çarə bul, seçilsin doğru əyridən.

M ü n e c c i m

Əmr ediniz atəş yaqılsın həmən;
Keçsinlər üstündən, diqqət eyləriz,
Yanan suçlu olur, yanmayan təmiz.

K e y k a v u s

Yanan suçlu olur, yanmayan təmiz.

(Qızğın)

Atəş, atəş!.. Çabuq atəş yaqılsın!

Pərdə

II SƏHNƏ

Atəş etrafında oquyaraq Zərdüşt ayını icra edərlər.

M ö' b i d l e r

Əmr etmiş yaradan,
Bir sınaqdır iştə!
Günahsız bir insan
Yanmaz bu atəşdə.

Qızlar rəqs edərlər.

K e y k a v u s

Nerdədir məlikə?

B i r i n c i c a r i y ə

O şimdi bayğın!..

K e y k a v u s

Bayılsa ayılsın, ölsə dirilsin!

C a r i y ə gedər.

M ü n ə c c i m

İştə, atəş!

K e y k a v u s

Biraq Südabə gəlsin.

M ö b i d l e r

Müqəddəs alavdan
Keçənlər qurtulur.

Əyri yollar gedən
Həp yanar, kül olur.

Qızlar təkrar edərlər. Münəccim Səyavüşün tacını və qılıcını alır, aq və uzun bir kömlək geyindirər, Südabət saçları dağınıq, bənizi uçmuş olduğu halda cariyələri ilə gəlir.

K e y k a v u s

Yaqın gəl!

S ü d a b ə

Əmriniz?

K e y k a v u s

Girin atəşə!

S o y a v ü ş

Bən hazırlım.

S ü d a b ə

Yazılıqdır Səyavüşə.

K e y k a v u s

Öncə sən girərsin.

S ü d a b ə

Bu xoşdur bana,
Könlümdə yanğın var, başda firtına.

(Aci gülüşlə.)

Tə'sir edərmi hiç atəş atəşə?
Vuruldum yanaraq bən Səyavüşə...

K e y k a v u s

(əl çalaraq)

Cəllad!..

(Südabəyi kinli baqışla süzərək.)

Nə saygısız, nə düşgün qadın.

(İki təbərdar ilə cəllad gəlir.)

Alın şu azığını, həmən asılsın!
Hər kəs ibrət alsın cənazəsindən.

S ü d a b ə

(aci və şaqraq qəhqəhə ilə)

Nə dəhşətli qərar!? Gözəl düşünsən,
Sevgisiz yaşayan canlı bir məzar!
Sevərkən ölünlər daha bəxtiyar.

(İki-üç adım uzaqlaşaraq dönər.)

Səyavüş, Səyavüş! Sənin bir busən
Dəyərlidir Kəyan tacından...

S ə y a v ü ş

Ah, sən!..

S ü d a b ə

Əlvida, əlvida... eşsiz qəhrəman!

Gedərlər.

K e y k a v u s

Oh, ipəkli yılan, sevimli qaplan!

S o y a v ü ş

Lütf ediniz!

K e y k a v u s

Söylə!

S o y a v ü ş

Niçin asilsin?

K e y k a v u s

Ya nə olsun?

S o y a v ü ş

Məhbəslərə atılsın,
Bəlkə Yəzdani-pak edər mərhəmət,
Tutduğundan peşiman olur...

V o z i r

Əvət,

Oğlunuz hiç yanılmıyor, əfəndim!
Bu gözəl tədbiri bən də bəyəndim.

K e y k a v u s

Xayır, bu mümkün mü?

V o z i r

Niçin olmasın?

K e y k a v u s

Niçinmi? Niçinmi? İştə, o sapqın
Çırkin bir ləkədir Kəyan tacına.

S e y a v ü ş

Şaşırılmış qadındır, acıyın ona!

V e z i r

Baş hərəmdir, əvət, e'dam etsəniz;
Müztərib olacaq bundan ölkəmiz.

K e y k a v u s

Get, söylə, o vəhşi dağlar pərisi,
Duymamalı artıq bir insan səsi.

R ü s t ə m

Şah sağ olsun, iştə ordumuz hazır,
Bütün qəhrəmanlar əmrə muntazır.

K e y k a v u s

(*münəccimlər çıqırlar, oğluna*)

Səyavüş! Qalmadı bir şübhəm sana,
Vuruldum səndəki parlaq vicdana.
Bir ləkə var bəlkə ayda, günəşdə,
İncə bir iz belə yoq Səyavüşdə.
Əvət, südün təmiz, açıqdır alnın,
Sapdırıamaz səni hər oynaq qadın.
Haydi, yavrum! Gözü yollarda ordun,
Get, zəfər tanrısı yardımçıın olsun!

Keykavus əli ilə işaret edər, Rüstəm, Səyavüş, Tus, Bəhram və cəngavərlər gedər.

Pərdə

İKİNCİ PƏRDƏ

I SƏHNƏ

Yaqında bir köy, uzaqda Bəlx qəl'əsi görünür, səhnədə İran köylüləri daş, çamur daşıyaraq yeni qəl'ə yapmaqla məşğuldur. İçlerində qız və qadınlar da çalışır. Ətrafda iki çadır qurulmuş. Pərdə musiqi ilə açılır. İki zəbtiiyə mə'muru ağır yürüyən işçiləri qırbaçla vurub sür'ətli hərəkətə məcbur edər. İki bənnə divar üstündə türkü söyləyərək çalışır.

B i r i n c i b e n n a

Gəl, quzum, tez ol da gəl!
Gözüm qaldı yolda, gəl!
Çamur gətir, daş gətir!
Durma, arqadaş, gətir!

İ k i n c i b e n n a

Haydı, quzum, kərpic at,
Kirəc gətir, az su qat!
Gecikmə, gəl, durma, gəl!
İşə zərbə vurma, gəl!

B i r i n c i m ə' m u r

(*aqsayan bir qulu itələyir*)

Çapuq yürü, aqsama,
Çox qalmadı aqşama.

İ k i n c i m ə' m u r

(*İxtiyar köylüyü vurur*)

Haydi, şəşqin ixtiyar!
Tənbəllərə qırbaç var.

İ x t i y a r

Vurma, sönmüş qüvvətim,
Yoqdur daha taqətim.

İ k i n c i m ə' m u r

Başqa laf istəməm, sus!
Əmr eyləmiş Keykavus:
Bu qə'lə hər nə olsa
Bitməlidir bir aya.

B i r i n c i m ə' m u r

Hər kim boyun qaçırsa,
Ölümdür ən son cəza.

İ k i n c i m ə' m u r

Əvət, bu möhkəm qə'lə
Yüksələcək göylərə.

(Uzaqdakı Bəlx qə'ləşini göstərir.)

Bəlxə qarşı daima
Olacaq hökümferma.

B i r i n c i b ə n n a

Gəl, quzum, tez ol da gəl!
Gözüm qaldı yolda, gəl!
Çamur gətir, daş gətir!
Durma, arqadaş gətir!

İ k i n c i b ə n n a

Haydı, quzum, kərpic at,
Kirəc gətir, az su qat!
Gecikmə, gəl, durma, gəl,
İşə zərbə vurma, gəl!

B i r i ş ç i q ız

(əlində boş çamur tabağı, təlaş ilə gəlir)

Gəldilər, ah gəldilər.

B i r i n c i mə’m u r

Kimlər?

İ ş ç i q ı z

Bir xeyli əskər.

B i r i n c i mə’m u r

Bəlli, şah nəfərləri.

İ k i n c i mə’m u r

(baqar)

Əvət, durma, gəl bəri!

Gedərlər. Çalışan köylülər bir yerə toplanır.

A l t a y

Qızmış demək yenə saray qurtları,
Çiyneyəcək həp keçdiyi yurtları.

İ x t i y a r

Altay, Altay, coşma, saqın, duyarlar,
İsyancı, qaçaqcı deyə qıyarlar.

A l t a y

Bütün ölkə inləyirkən acliqdan,
Şu vicdansızların qidası həp qan.

İ x t i y a r

Bitmədi də xalqı üzən qırbaçlar,
Parlayacaq şimdə oqlar, qılıçlar.

İ ş ç i q ı z

Şah da bərabərmi?

İ x t i y a r

Kim bilir!

İ ş ç i q ı z

(Çocuqca bir sadəliklə)

Baba!

Şah da bizim kibi bir insanmı ya?

İ x t i y a r

Əvət, o da bir nev insan sayılır.

A l t a y

Yalnız onun iki buynuzu vardır.

İ ş ç i q ı z

(ixtiyara)

Bən hiç buynuzlu şah eşitməmişdim,
Bu söz doğrumu ya?

İ x t i y a r

Doğrudur, cicim!

B i r i n c i b e n n a

Keykavusun olmasayı buynuzu
Baş hərəm saymazdı bir uğursuzu.

İxtiyar

Əvət, sanmayın ki, o pək şanlıdır.

Birinci bənnə

Qulağının dibi zə'fəranlıdır.

İşçi qız

Bu hiç olur şeymi?

İxtiyar

Yavrum, ən düzü,
Bütün sarayların budur iç yüzü.
O sapqın böcəklər föhşə mə'nusdur,
Həya, namus ancaq bizə məxsusdur.

Birinci mə'mur

(*arqadaşı ilə bərabər geri dönər*)

Nə var yenə, yoqsa fürsət buldunuz?
Haydi, iş başına!

(*Aqsaga bir qırbaç ilişdirir.*)

Biçimsiz donuz!

Birinci bənnə

Çamur gətir, daş gətir!
Durma, arqadaş, gətir!

İkinci bənnə

Haydi, babam kərpic at,
Kirəc gətir, az su qat!

B i r i n c i m ø' m u r

(düşüniüb duran ixtiyar köylüyü şiddətlə vuraraq)

Haydi, baqıb durma, bunaq ixtiyar!

İ x t i y a r

Ah!

D ø l i q a n l i

(qolundan tutub qaldırır, mə'muraq)

Vicdansız!..

B i r i n c i m ø' m u r

(Dəliqanlıya bir sillə vurur)

Aşma həddini, mirdar!

D ø l i q a n l i

Bir də vur!

B i r i n c i m ø' m u r

(bir daha vurur)

İştə, al!

D ø l i q a n l i

(onu yaqlalar, dici altına alaraq)

Şimardın, yetər!
Baq, adamı böylə rəzil edərlər.

İ k i n c i m e' m u r

(çalışan köylülerin içindən fırlayaraq)

Bıraq!

K ö y l ü l e r

(ona hücum ilə)

Saqın, koşma!

(Mə'muru yaqalayırlar.)

B i r i n c i m e' m u r

(boğuq səslə)

Bıraq!

D e l i q a n lı

(birinci mə'muru ayağı ilə itərək)

Sus, alçaq!

Yetər, biz deyiliz sizə oyuncaq.

Bu ilk ibrət olsun, unutma əsla,

Azğınlara qarşı yoq deyil cəza!

Şaşqın bir sükut... Bu sırada əskəri muzika ortaklısı çınlatır. Tuş ilə bərabər İran
cəngavərləri etrafi sarır.

B i r k ö y l ü

(təlaş ilə gəlir, çalışanlara)

Zavallılar! Burda siz
Qan-törlərə batarkən,
Köydəki hər qülbəniz
Batmış yasa içindən.

T u s

Nə olmuş?

K ö y l ü

Aqınçılar,
Həp var-yoqu aldılar.

İ ş ç i q ı z

(*Tusun əskərlərinə*)

Yardım edin bizlərə,
Ümid ancaq sizlərə!

T u s

Haydi, çabuq getməli,
Həpsini dəf etməli!

Ə s k ə r l ə r

Durmayın, arş iləri!
Çevirəlim həp geri.

Əskərlərin bir qismı, mə'murlar və köylülər gedər, muzika...

T u s

(*başqa tərəfə baqar*)

Baqın, şu yoldan keçən
Adamlar hanki eldən?

B i r i n c i c ə n g a v ə r

Bəhey, yolcu! Getmə, dur!

T u s

Yabançıya bənziyor.

Kibar qıyafətli bir çinli onlara yaqlaşır.

B i r i n c i c ə n g a v ə r

Gəl bəri!

T u s

Siz kimsiniz?

E l ç i

Çindən gələn elçiyiz,
Gətirmişiz xaqandan
Keykavusa ərməğan.

T u s

Yoldaşların nerəli?

E l ç i

Bəlli, bizim ölkəli.

B i r i n c i c ə n g a v ə r

Kim bilir, bəlkə casus!?

T u s

Yetər, sus!

B i r ə s k ə r

(gəlir, təmənna edər.)

Qəhrəman Tus!
Çoq uzaqda, yoldan bir toz yüksəldi.

T u s

Görünür Rüstəmlə Səyavüş gəldi.

(İki-iç əskərlə uzaqlaşır.)

B i r i n c i c ə n g a v ə r

(elçiyə, gəldiyi tərəfi göstərir.)

Dəmin orda incə bir qız da gördüm...

B i r ə s k ə r

Qız demə, bir nazdır etmiş təcəssüm.

E l ç i

Çin xaqanı onu göndərmiş şaha.

B i r i n c i c ə n g a v ə r

Götir bana!

I k i n c i ə s k ə r

Bıraq, Səyavüş duysa,
Nə azğınlıq! – deyə həmən saldırır,
Babamızı məzarından qaldırır.

B i r i n c i ə s k ə r

(alayçı gülüşlə)

Gözəllərə baqmaq könül qidası,
Sən hiç təlaş etmə, çıqmaz qavğası.

B i r ə s k ə r

(çinli rəqqasəyi gətirir. Ariq, çirkin və yüzü bürüşük bir kösə də onları izlər)

İştə, yad ellərin incə töhfəsi!

B i r i n c i c ə n g a v ə r

Bəhey! Sən nəçisin?

K ö s ø

(qızı göstərir)

Onun kölgəsi!

B i r i n c i c ø n g a v ø r

(elçi ilə kösəyə)

Siz gedin, çadırda bəkləyin bir az.
Haydi!

Elçi gedər.

R ø q q a s ø

(həyəcan ilə)

Ah!

K ö s ø

Bən, xayır.

B i r i n c i c ø n g a v ø r

Xayırmı... haylaz!

(Ayağını hiddətlə yerə vurur.)

K ö s ø

Nasıl ayrılalım yosma qızımdan?

B i r i n c i c ø n g a v ø r

Bu mümkün mü?! O bir mələk, sən şeytan!

K ö s ø

Ən parlaq gündüzlər gecədən doğar.

B i r i n c i c ə n g a v ə r

Sus!

K ö s e

Lələyəm ona, əməklərim var.

Köyə yardıma gedən mə'murlar və əskərlər əllərində piyalələr, şərab dəstiləri və talan edilmiş şeylər gəlirlər.

B i r i n c i c ə n g a v ə r

Nə tez?

İ k i n c i c ə n g a v ə r

Savuşmuşlar, yoqdu bir nəfər.

B i r i n c i c ə n g a v ə r

(dəstiləri göstərir)

Bunlar nə?

İ k i n c i c ə n g a v ə r

Ən nəfis, içimli şeylər!

(Çırtık çalar.)

Ortaq olduq köylü vətəndaşlara,
Böylə gözəl şərab görmədim asla.

B i r i n c i c ə n g a v ə r

Bu mümkün...

(Rəqqasəyə)

Haydi, sən bizə şərab ver!

K ö s ø

Bən verəyim, o pək gözəl rəqs edər.

İ k i n c i c e n g a v ø r

Onun sonduğu mey daha nuş olur.

K ö s ø

Siz nə dilərsiniz əlbət xoş olur.

Qız şərab paylar, ağır ahəng ilə musiqi çalınır. Kösə dürlü hərəkətlər və hoppalıqlarla oynar.

B i r i n c i c e n g a v ø r

(ikinci rəqqasayı göstərir)

İştə Çin ahusu, görmədinsə gör!
Nur gəlir gözünə ona baqsa kör.

İ k i n c i c e n g a v ø r

(Kösənin qolundan tutub kənara fırlatır)

Qız oynasın, sən də şərab ver bize!

K ö s ø

Pəki, baş üstünə, can qurban sizə.

Musiqi dəyişir, qız rəqs edər. Kösə qoynundan kağıza bükülü bir qadar bəng çıxarıır, dəstiyyə dökər. Sonra piyalələri doldurur. İçərlər. Kəndisi də dodaq altından zəmzəməcylər.

Bəngi qatdım şərabə,
Dəniz döndü sərabə.
İçərlər, həp içərlər,
Qayğıdan vaz keçərlər.

Nəş'ələndir həyatı,
Qalındır yerin qatı;
Çəkər səni kamına,
Ağu qatar camına.
Varkən əlində fürsət,
Qoyma könüldə həsrət.
Ömrün hər sevincindən
Bir busə al da əylən!

H a m 1

Ömrün hər sevincindən
Bir busə al da əylən!

N ö v b ə t ç i

(ətrafa baqar, təlaş ilə)

Bəhey, orda bir qaraltı var.

B i r i n c i c ə n g a v ə r

Şübhəsiz, aqınçılar!

I k i n c i c ə n g a v ə r

Əvət, bıraq gəlsinlər,
Güçümüzü bilsinlər.

B i r i n c i c ə n g a v ə r

Haydi, saqlanalım gizli bir yerdə.

I k i n c i c ə n g a v ə r

Şərablar nə olsun?

B i r i n c i c ə n g a v ə r

Qoy içsinlər də,
Sərxoş ikən qollarını bağlarız.

(Kösəyə)

Al şu qızı, rədd ol! Unutma yalnız,
Ağzınızdan bir söz belə çıqarsa,
Batacaqdır evdə ananız yasa.

K ö s ə

Xayır, xayır, bizim ağızımız bütün.

(Rəqqasə ilə bərabər gedirlər.)

B i r i n c i c ə n g a v ə r

(arqadaşlarına)

Haydi, qorqunc olur hücumu türkün.

I k i n c i c ə n g a v ə r

Saqın, hiç şaşırma, hanki düşmana
Saldırısa ordumuz, dönər davşana.

B i r i n c i c ə n g a v ə r

Gurlama, düşmanı küçük görənlər,
Küçük göstərənlər çoq surməz inlər.
Dikbaşlar ansızın həp diz çökərlər,
Qalıblərə qarşı boyun bükərlər.

I k i n c i c ə n g a v ə r

(alaycı gülüşlə)

Gəl, canım, görünür çocuqkən anan
Yıldırılmış gözünü yabançılardan.

Çəkilirlər, muzika... Türk pişdarlarından beş-altı nəfər gəlir. Dəstiləri yoqlar,
qədəhlərdəki içkiləri içərlər.

B i r i n c i d e l i q a n lı

Dəstilər doludur, amma kimsə yoq.

İ k i n c i d e l i q a n lı

Qorqub savuşmuşlar.

Ü ç ü n c ü d e l i q a n lı

Öyünməyin çoq.

B i r i n c i d e l i q a n lı

Az içəlim...

İ k i n c i d e l i q a n lı

Gözəl şərab, baqsana!

Ü ç ü n c ü d e l i q a n lı

Umulmaz bir nəş'ə verir insana

Təkrar doldurub içərek coşğun bir ahənglə türkü söylərlər.

B i r i n c i d e l i q a n lı

Qılıclar parlasın, yer-göy çinlasın.

H a m ı

Çinlasın, çinlasın, ho, çinlasın, çinlasın.

B i r i n c i d e l i q a n lı

Dost ya düşman bizim gücü anlasın.

H a m ı

Anlasın, anlasın, ho, anlasın, anlasın.

B i r i n c i d ə l i q a n lı

Oq atmayız qorqub qaçan davşana.

H a m ı

Davşana, davşana, ho, davşana, davşana.

B i r i n c i d ə l i q a n lı

Nerdə qohrəmanlar? Çıqsın meydana!

H a m ı

Meydana, meydana, ho, meydana, meydana!

B i r i n c i d ə l i q a n lı

(qılıcını çəkərək)

Arş iləri, hücum, hücum!

İ k i n c i d ə l i q a n lı

Bıraq bəni, sərxoş oldum.

B i r i n c i c ə n g a v ə r

(arqadaşları ilə bərabər siyırmaqılıc pusqudan çıqar)

Bəhey, qoçaq, siz kimsiniz?

B i r i n c i d ə l i q a n lı

Qorqu bilməz yigidləriz.

B i r i n c i c ə n g a v ə r

Öylə isə gəl baqalım.

B i r i n c i d e l i q a n lı

Haydi, haydi çarpışalım.

Hər iki tərəf sərxoşa hərəkətlərlə çarpışırlar. Bir qismi yaralanıb, digər qismi səndələyir. Bu sıradə bir yandan Gərşivəz, bir yandan Bəhram və Tus kəndi əskərləri ilə onlara qarışır, qavğa daha qızışır. Ən sonra Rüstəm 1ə Səyavüş gələr.

R ü s tə m

(*məğrur və amiranə bir səslə bağırır*)

Bəhey! Durun, saygısızlıq yetər!

Səyavüş

Aqan qanlar artıq yetər.

I k i n c i c ə n g a v ə r

Bən ayıldım, şərab verin!

B i r i n c i d e l i q a n lı

Yay gətirin, oq gətirin!

(*Əlindəki yaya oq qoyur.*)

Səyavüş

(*düşən yaralıları göstərər*)

Bunca xalqı əzib bitirmək niçin?
Hər tərəfdən çəlik qollar seçilsin.
Çarşışın yigitlər həp birər-birər,
Kim üstün gəlirsə ondadır hünər.

R ü s tə m

Əfrasiyab hanı? Çıqsın meydana!
Büksün qollarımı, ər deyim ona.

Gərşivəz

O yoqsa da qarşındadır Gərşivəz.

Rüstəm

Rüstəm hər qəhrəman ilə döyüşməz.

Gərşivəz

Öyünmə çoq, ağlar öncə gülənlər.

Səyavüş

(Bəhrəma)

Umulmaz bir təhqir, bunu kim dinlər!?

Rüstəm

Unutma ki, o yılmaz bir qəhrəman!

Səyavüş

Ər deyilim ona verirsəm aman.

Gərşivəz

(alayçı gülüşlə)

Çocuqlarmı çıqmaq istər qarşıma?!

Səyavüş

Nə cür'ət!.. Çocuqmu söylədin bana?
Ucuz oturmaz bu gülünc söz sana.

Gərşivəz

Bir düşün, anana yazıq deyilmi?

S e y a v ü ş

Boş öyünməkdənsə vuruşmaq eyi.
Qılıclar parlar, bir qədər vuruşurlar.

R ü s t ə m

İran güvəndikcə böylə arslana,
Gülünc olmaz hiç bir dosta, düşmana.

G e r ş i v ə z

(*qalqar, yenə hücumaya başlar*)

Böylə boş yaralar viz gəlir bize.

S e y a v ü ş

Bən hazırlım.

P i r a n

(*xızlı adımlarla gəlir, hayqırır*)

Durun! Nə olmuş sizə?

R ü s t ə m

(*Tusa, xüsusi*)

Kimdir şu ixtiyar, hanki qəhrəman?

T u s

İştə Əfrasiyab vəziri Piran!

P i r a n

Bu dəhşətlər niçin, bu qan niçindir?

R ü s t ø m

Onu sərdarınız Gərşivəz bilir

G ø r ø i v ø z

Bənsiz alavlanmış bu kinli qavğa.

R ü s t ø m

(*türk əskərlərini göstərir*)

Bunları coşdurən hanki qasırğa?

G ø r ø i v ø z

Bən göndərdim doğru xəbər bilsinlər,
Gərginlik sərrini duyub gəlsinlər,
Sonra baqdim ki, parlıyor qılıçlar.

P i r a n

Fəqət niçin? Bəlli ki, bir səbəb var.

R ü s t ø m

(*cibindən çıqardığı kağıza ona uzatır*)

İştə məktub, oqu!

P i r a n

(*oqur*)

Bu bir fitnədir.

R ü s t ø m

Ya o talanlar, o basqınlar nədir?

P i r a n

Basqınmı? Hər zaman bildiyin oyun...
Sizinkilər çalar qaramal, qoyun,

Bizimkilər ərzaq için saldırır,
Məs'ulmu ya buna hökumət?.. Xayır!

Coşqun muzika... Bu sıradı yarımcıplaq və yaralı bir yiğin erkək köylü gəlir. Köylülər əllərindəki dəyənək, yaba, oraq və baltaları sallayaraq isyançı bir ahəng ilə.

İ x t i y a r

İştə onlar, iştə onlar!
Tügyan edən şu azğınlar!
Həp əzildik, həp soyulduq,
Xain əllərdə məhv olduq.

R ü s t ə m

Göstər, hanı o xainlər?
Cəza görsün birər-birər.

A l t a y

(*Heyacan içində həm uzaqları, həm də İran əskərlərini göstərir.*)

Bir yandan Turanın qaçaq elləri,
Bir yandan İranın azğın əskəri.
Qanımızı içib-içib doydular,
Qız-gəlini soyub çıplaq qoydular.

İ x t i y a r

Yüzlər soluq, gözlərdə fər qalmamış,
Çökmüş göküslürdə cigər qalmamış.

R ü s t ə m

(*ətrafindakılara*)

Ar olsun sizlərə, ar olsun, əvət!
Əsla ummadığım alçaq xəyanət.
Sizdən uğurludur taun, qasırğa,
Xayır, yol verilməz bu azğınlığa.

P i r a n

İştə, ən silinməz qara bir ləkə,
Hiç də yaraşmıyor bu, əskərliyə.

A l t a y

Lə'nət bu varlığa, yetər, usandıq,
Kəndi yaqdığımız atəşdə yandıq.

İ x t i y a r

(*köylüləri göstərir*)

Baqın bunlara, bir baqın bunlara!
Nifrət sizə, sizdəki qanunlara!

A l t a y

Taun da, vəba da uğurlu sizdən,
Ölüm belə qaçar işgəncənizdən.

S e y a v ü ş

(*sarsılır, qızğın və coşğun*)

Ötər keçdiyiniz yerdə bayquşlar,
Qəhrəman cildinə girən sərxoşlar!
Məzlumlara qarşı duyğusuz qalan
Bir insandan daha şərəfli qaplan!..
Biz gəldik ki, çignənməsin yurdumuz,
Məgərsə çignəyən kəndi ordumuz.
Qıtlıq, acliq, tufan, ölüm, firtına...
Cümləsi bir yana, sizlər bir yana.

A l t a y

And olsun vicdana, bu gündən sonra,
Hər kim yan baqarsa şu yoqsullara,
Yıldırımlar patlayacaq başında,
Adı yazılıcaq məzar taşında.

Pərdə

II SƏHNƏ

Keykavus sarayında başqa bir salon... Südabə taxt üzərində yaslanmış, cariyelər etrafını sarmış. Rəqqasə – çinli qız incə və lirik musiqi ilə həmahəng olaraq şarqı söyləyib oynar.

R ə q q a s ə

Qayğısız baharın ılıq busəsi
Tellərimə qondu zülmət uçarkən.
Sərxoş bülbüllərin o bayığın səsi
Oqşadı ruhumu güllər açarkən.
Yasəmən, nilufər, sümbül, mənəkşə
Mey sundular bana elmas jalədən,
Günəş üryan vücadumu əmdikcə,
Bir tülə büründüm sanki lalədən.

(*Salonu tərk edər.*)

S ü d a b ə

(*qalqıb oturur, coşğun baqışlar və şən qəhqəhələrlə*)

Pək tühaf! Səyavüş öylə sandı ki,
Zindan olur məzarım.
Zülmətləri yaran böcəklər kibi
Sönmək için parlarım.

B i r i n c i c a r i y ə

Halbuki bir quldur sana Keykavus.

S ü d a b ə

Çoq da bəni öymə, sus!

I k i n c i c a r i y ə

Sənsiz bütün cihan məhbəsdir ona.

S ü d a b ø

Xayır, inanmam buna.

İ k i n c i c a r i y ø

İnan, səhər yıldızına and olsun!

B i r i n c i c a r i y ø

Suriyənin şən qızına and olsun!

S ü d a b ø

(həzin bir ah ilə)

Qarşımda diz çöksə bütün yer yüzü,
Yenə Səyavüşdə könlümün gözü.
Məhbəsdə inlərkən düşündüm onu,
Aşqımın həp odur əvvəli, sonu.

R ü b a b ø

(gəlir, son cümlələri dinlər)

Yazıq!.. Bunca zəif bilməzdim səni,
Öpsün zəfər dalğaları çöhrəni.

S ü d a b ø

Xayır, bu gün bənim halım başqadır,
Könlümdəki çarpıntılar pək ağır.
Bir diləyim varsa, onun visalı,
Gözlərimdə yalnız onun xəyalı.
Səyavüşün o dık, o mögrur başı
Əyilməz olursa sevgimə qarşı;
Onu al qanlıarda görmək istərim,
Saçlarından çəleng örmək istərim.

Muzika.

K e y k a v u s

(*gəlir, Südabəyi məhzun görünçə*)

Niçin dalmış yenə bahar günəşİ?

R ü b a b ə

Anarkən sıqıldı mənhus keçmişİ.

K e y k a v u s

Keçmişdən nə çıqar, yarın xoş olsun.

R ü b a b ə

Lütfünüzə qarşı Südabə məmnun.

P i ş x i d m ə t

(*gəlir, əyilir*)

Çin elçisi!

K e y k a v u s

Gəlsin!

(*Südabəyə*)

Səninlə sonra!..

(*Onlar çıqar, elçi gəlir. Ona yanında yer göstərir.*)

Buyur!

E l ç i

(*oturur*)

Son görüşün gəldim hüzura.

K e y k a v u s

Əfrasiyab haqqında fikriniz nə?

E l ç i

O bir təhlükədir İranə, Çinə,
Gündən-günə aşib durur həddini,
Həm sizə, həm bizə qarşı var kini.

K e y k a v u s

Qorqutamaz bizi öylə firtına,
Məndən səlam edin Çin xaqanına!
Dostluğumuz sağlam, təməlli olsa,
Altay üfüqləri batar həp yasa.

E l ç i

Əlbir olsaq, əvət, onlar tez susar.

S ü d a b ə

(rəqqasə və kösə ilə bərabər gəlir. Keykavusa.)

Rəqqasənin sizə bir ricası var.

K e y k a v u s

Nədir?

S ü d a b ə

Diyor: lələm Çinə getməsin,
Çocuqluqdan bəri alışmış ona,
Ayrılıq yük olur incə ruhuna.

K e y k a v u s

Qalsın.

K ö s ø

(əyilərək)

Təşəkkürlər!..

K e y k a v u s

(elçiyə)

Həp gətirdiyin
Töhfələr bir yana, şu qız bir yana.

S ü d a b ø

O pək sevimli bir munisdir bana,
Parlaq bir incidir, misli yoq onun.

K e y k a v u s

Pək gözəl, adı qoy Dürdanə olsun.

S ü d a b ø

Qurnaz ixtiyar da zərif bir insan!

(Digər salona keçərlər.)

K e y k a v u s

Pək tühafdır, əvət.

P i ş x i d m ø t

(gəlir, təmənna edər)

Rüstəm pəhləvan!

K e y k a v u s

Çağır gəlsin.

E l ç i

Bən gedəyim.

(*Təmənna edib çıqar.*)

K e y k a v u s

İzzətlə!..

(*Ətrafa.*)

Nə tez? Niçin geri dönsün o böylə?!

R ü s t ḫ m

(*Bəhramla girər, əskərcə təmənna edərək.*)

Səlam!..

K e y k a v u s

Nə yapdınız? Nə oldu qavğa?

R ü s t ḫ m

Ordular vuruşdu qarşı-qarşıya.

K e y k a v u s

Sonra?

R ü s t ḫ m

Birər-birər başlandı döyüş,
Gərşivəzə üstün gəldi Səyavüş.

K e y k a v u s

(*məğrur və məmnun*)

Həlal olsun ona qəhrəman adı.

R ü s t ø m

Dostlar deyil, düşman da alqışladı.

K e y k a v u s

Sonra?

R ü s t ø m

Piran gəldi, xəbər verdi ki,
Onlarda olmamış qavğa istəyi.

K e y k a v u s

(sinirli)

Ya kimlərdir basqın yapan alçaqlar?

R ü s t ø m

Bir yiğin ac, başı pozuq qaçaqlar.

K e y k a v u s

Sonra?

R ü s t ø m

Haqsız qanlar aqmasın deyə,
Səyavüşlə Piran gəldi bir rə'yə.

K e y k a v u s

Nasıl?

R ü s t ø m

Barışdilar.

K e y k a v u s

(qızğın)

Barışdılarmı?!

R ü s t ø m

Yersiz vuruşmanın mə’nası varmı?

K e y k a v u s

Xəyanət! Xəyanət!.. Alçaq xəyanət!
Əfrasiyabdandır bu hiylə əlbət.

R ü s t ø m

Hiç də öylə deyil, basqın yapanlar;
Həpsi yol vuranlar, yoldan sapanlar,
Yalnız onlarmı ya, bizimkilər də
Dirlik qoymadılar qomşu köylərdə.

K e y k a v u s

Köylər dağılsa da ağrıtmaز bəni,
Ancaq Əfrasiyab bilsin həddini.

R ü s t ø m

Bir səbəb yoq ikən, bəncə bu qavğa
Ağır bir zərbədir qəhrəmanlığı.

K e y k a v u s

(aci və alayçı qəhqahe ilə)

İştə, hər ikiniz qorqaq və miskin!
Səyavüş də xain, Rüstəm də xain!..

R ü s t ø m

(*sərt və kinli*)

Qorqaqmı, xainmi?! Çirkin iftira!
Dayanmaz insan bu təhqirə əsla!

K e y k a v u s

(*bağırır*)

Rüstəm!

R ü s t ø m

(*eyni ahənglə*)

Həddini bil, nə sandın bəni?

K e y k a v u s

Sus! Şöhrətin məğrur etməsin səni.

R ü s t ø m

Saqın, güvənmə çoq təxtü tacına!

K e y k a v u s

(*sinirlı adımlarla gəzinərək*)

Səyavüş də söz yoq, uymuşdur sana,
Hər ikiniz ası! Azğın bir ası!
Layiq sizə ancaq ölüm cəzası!..

(*Salonu tərk edər.*)

R ü s t ø m

(*sarsılır, Bəhrama*)

Eşitdinmi böhtanları?
Eşitdinmi həzyanları?!

İştə quduz bir canavar,
Başda ölüm xülyası var.

B e h r a m

Çıldırsa da farqı yoqdur,
Sənin gücün daha çoqdur.

R ü s t ḥ m

Artıq bana oldu əyan;
Cənnət imiş Zabilistan.
Dönməliyim əski yurda,
Namus, şərəf həpsi orda!..

(*Südabə pərdə arqasından görünür və geri çəkilir.*)

B e h r a m

Ya Səyavüş!

R ü s t ḥ m

Hiçdir sonu,
Çabuq, yoldan çevir onu!
Gördüğünü söylə, həmən
Uzaqlaşsin bu ölkədən.
Gedərsiniz sən də, o da
Əfrasiyab hüzuruna.
Dayısıdır, hiç olmazsa
Orda qiyam olmaz ona.

(*Sinirli və qızğın.*)

Bıraq, burda Südabənin
Zevci dalsın da işrətə;
Ədalət və qanun desin
Hər zülmə, hər cinayətə.

Gəl gedəlim, nifrət olsun
Şu yıldızlı vəhşətlərə!
Artıq yetər, lə'nət olsun!
Ölüm qoqan şəhvətlərə!..

Gedərlər.

S ü d a b ə

(*pərdə arqasından çıqar, acı qəhqəhə ilə*)

Get, Südabə çoq inlətdi
Sənin kibi arslanları.
Önümdə çoq sönüb getdi
Dəhşət, zəfər vulkanları.

(*Vurğun bağısla, uzaqlara.*)

Ya Səyavüş!? Həp könüldə
Çinlər durur onun səsi.

(*Son dərəcə kinli.*)

Bəndən qaçsa belə, əldə
Gəlməlidir cənazəsi!..

Pərdə

ÜÇÜNCÜ PƏRDƏ

I SƏHNƏ

Ətrafda yalçın qayalar və yeşil ovalar... Uzaqda çoban düdürüү çalınır.

S ə y a v ü §

(*Bəhramla bərabər gəlir. Başında tunc dəbilqə var*)

İştə ana yurdum, Turan ovası!
Yalçın qayalarda qartal yuvası!

Bə h r a m

Böylə mənzərələr İranda azmı?
Daha üstün desəm doğru olmazmı?

Sə y a v ü ş

Lakin Südabənin vəhşi ədası,
Kinli bir babanın ölüm cəzası
Qaçaq kibi etdi bizi dərbədər.

Bə h r a m

Unut, nə olmuşsa, həp keçər, gedər.

(Cibindən bir kağız çıqarır.)

Hiç aldırma, Əfrasiyab var olsun,
Məktubunu oqu, nasıl da məmənun!
O da saray, bu da!.. Nə farqı varmış,
Bəklər səni burda həp sevgi, alqış.

Sə y a v ü ş

Saray aləminə bəndə yoq həvəs,
Həpsi qanlı məhbəs, parlaq bir qəfəs.
Dayım gömdürsə də bizi altına,
Qoltuğa sığınmaq ağırdır bana.
Bu sıradə kənardan qızların türküsü eşidilir.

Qızlara

Bəyaz, pənbə, nazlı bir quş
Yalçın qayalıqda durmuş,
Boynunu, baq nasıl burmuş?
Kimi gözlər görərçinim?
Bənim dilbər görərçinim!

Bəhram

(heyrətlə göstərir)

İştə, gözəl, yosma qızlar!
Yayları var, oqları var.

Səyavüş

Həpsi ava çıqmış bəlli,
Bir az yoldan çəkilməli...

Bəhram

Nə gözəldir qadın səsi,
Könül açar şən nəğməsi!

Səyavüş

(mə'nalı ahəng ilə)

Əvət, qadın incə xilqət,
Alçalırsa, hiçdir fəqət.

Əfrasiyabın qızı Firəngiz və nədimələr türkü söyləyərək gəlirlər.

Qızlar

Gövərçinim qanat açar,
Yüksək bulutlara uçar.
Rəqs edərək uçar, uçar,
Qayıbilməz gövərçinim,
Enib gəlməz gövərçinim.

Zaman olur atar bəni,
Bir gülüşə satar bəni,
Birdən gözü tutar bəni,
Həmən qosar gövərçinim,
Ruhu oqşar gövərçinim.

B i r i n c i n e d i m ə

Firəngiz! Diyorlar Səyavüş gəlir

İ k i n c i n e d i m ə

Bən də eşitmışım, fəqət kim bilir?

F i r ə n g i z

Diyorlar yenilməz qəhrəman imiş,
Adı-sanı dillərdə dastan imiş.

B i r i n c i n e d i m ə

Diyorlar Südabə vurulmuş ona.

F i r ə n g i z

Demək, annə aşiq oğlum oğluna.

B i r i n c i n e d i m ə

(ətrafa baqır)

Dur, o nə? Baqsana, maral yavrusu!

İ k i n c i n e d i m ə

(nişan alır)

Ürkütmüşdür onu ölüm qorqusu.

F i r ə n g i z

(yayına oq qoyaraq)

Durun, diri tutmalıyım bən onu.

(*Gedər.*)

Şaşırdı, baq, dəyişdirdi yolunu.

Xızlı adımlarla gedərlər.

S e y a v ü §

(*Bəhramla çıqaraq*)

Həpsi bir-birindən sevimli dilbər!..

B e h r a m

Şübhə yoq, saraya məxsus pərilər...

S e y a v ü §

O incə səslərin dalğalı şe'ri
Xatırlatdı bana anam Xubçehri.
Burda rast gəlib də avçılar ona,
Armağan götürmiş İran şahına.

T o s u n

(*yaylı, oqlu bir dəliqanlı, əlində davşan ölüsü gəlir*)

Gün aydın!

S e y a v ü §

Xoş bulduq, sənin adın nə?

T o s u n

Tosun...

S e y a v ü §

Əfrasiyab payı təxtinə
Yol çoq uzaqmıdır?

T o s u n

Xayır, pək yaqın.

(*Yana baqaraq, məraqla*)

O nə? Çevrəsini sarmışlar avın.

(*İlərilər.*)

S e y a v ü ş

Dur, baqayım, gülərmi tale bana?

(*Yayına oq qoyaraq qaya dibinə çəkilir, görünməz olur.*)

T o s u n

(*Bəhrama bağırır*)

Afərin, afərin!

B e h r a m

Nə var?

T o s u n

Baqşana!

Yoldaşın devirdi avı bir oqla.

B e h r a m

(*ilərilər*)

O bir məharətmi?

T o s u n

Deyilmə?

Bəhram

Asla!

Səyavüssü

Ah!..

(Səsi eşidilir.)

Bəhram

(qoşar)

O kimdir?

Tosun

Arqadaşın vuruldu.

Bəhram

(gəlməkdə olan Səyavüşün qoluna baqaraq)

Yaranmı var? Ver baqayım, nə oldu?

Səyavüssü

Oqla vurdu avçı qızlardan biri.

Bəhram

Hanki?

Səyavüssü

(nədimələr ilə gələn Firəngizi göstərir)

Öndə gələn şu oynaq pəri!

F i r o n g i z

(yaqlaşır, əlindəki vurulmuş maralı Səyavüşə uzatır)

Al, şu sənin!.. Bən ki, qıymazdım ona.

S o y a v ü ş

İştə, əlverir bu mükafat bana.

F i r o n g i z

(təlaş ilə nədimələrə)

Sarğı verin, çabuq!

S o y a v ü ş

Bir şey deyildir.

T o s u n

(verir)

Al!

F i r o n g i z

Götür sarayım...

S o y a v ü ş

İstəməz.

F i r o n g i z

Götür!

(Dərman qoyub yarayı sarar.)

T o s u n

(*yardım edər, mə'nali ahəng ilə*)

Həm yaralar bizim qızlar, həm sarar.

S ə y a v ü §

Onda cür'ət də var, mərhəmət də var.

F i r ə n g i z

(*süzgün baqışla*)

Avcıqazı diri tutmaq istərkən
Bıraqmadın...

S ə y a v ü §

Suçum çoqdur gücümdən.

B ə h r a m

(*bir az sərt, Firəngizə*)

Qarşılıq görürdün qız olmasaydın.

S ə y a v ü §

Bəhram! Zəifliyin sözündən aydın.

F i r ə n g i z

(*gülümsər*)

Zəiflər daima gücdən bəhs edər.

S ə y a v ü §

(*Bəhrama*)

Bu ən kəskin cəvab! Düşünsən, yetər.

T o s u n

İştə, Əfrasiyab da çıqmiş ava,
Kimsə qalmamışdır bu gün sarayda.

F i r ə n g i z

Av için yararmı öylə dəbdəbə?
Qarşı çıqmış onlar həp Səyavüşə.

B i r i n c i n ə d i m ə

Əvət, doğru...

İ k i n c i n ə d i m ə

İştə, gəldi Piran da.

F i r ə n g i z

Haydi seyr edəlim biz də bir yanda.

(Çəkilmək istərlər.)

P i r a n

(gəlir)

Səyavüş? Sənmisin? Xoş gəldin, oğlum!

(Qucaqlar öpər, Bəhrama əl verər.)

F i r ə n g i z

(heyrətlə)

Səyavüşmü?!

P i r a n

(sarğıya baqar)

O nə?

Səyavüş

Çizilmiş qolum.

Tosun

Həm yaralar bizim qızlar, həm sarar.

Bəhrəm

Öylə bir şey deyil, keçər...

Piran

(gələnləri Səyavüşə göstərir)

Baqşana!

İştə, bütün saray çıqmış qarşına.

Səyavüş

Təşəkkür!.. Az deyil lütfünüz bana,
Bilməm ki, layiqmi Səyavüş buna?

Piran

Hər könüldə sana hürmət bəslənir,
Adın Altay dağlarında səslənir.

(Əfrasiyab hökumət ərkani ilə gəlir.)

Piran

(Səyavüşə)

Dayın Əfrasiyab, o şanlı xaqan!

(Əfrasiyaba)

Oğlumuz Səyavüş, adlı qəhrəman!

Ə f r a s i y a b

(*Səyavüşü qucaqlar, öpər*)

Xoş gəldin, bu yurda gətirdin səfa,
Qəhrəman Səyavüş!

H a m ı

Var ol, bin yaşa!

Ə f r a s i y a b

(*ətrafindakılara*)

İştə, həmşirəmin şahin yavrusu!
Parlar gözlərində zəfər duyğusu.

S ə y a v ü ş

Çocuq babasından qaçarsa, bəlli
Ana qucağında bulur təsəlli.

Ə f r a s i y a b

Əvət, İran sana baba ocağı,
Bu yurtda bulursun ana qucağı.
Şübhəsiz xor baqsa baba oğluna,
Ana köksü daim açıqdır ona.

G ə r ş i v ə z

Bu ölkənin qorqu bilməz elləri,
Kişnəyən atları, coşğun selləri,
Qartal yavruları səni gözlüyor,
Həp səninçin şanlı günlər özlüyor.

Pərdə

II SƏHNƏ

Əfrasiyab sarayında türk zevqinə uyğun bir salon.

Ə f r a s i y a b

Afərin Səyavüşə, dün vuruldum bən ona,
Vaqif imiş gerçəkdən bütün hərb üsuluna.

P i r a n

Bəsləmiş qucağında onu sənin həmşirən,
Sonra almış tərbiyə Rüstəm kibi yigitdən.

Ə f r a s i y a b

Çalış, mümkün olduqca, al da onun könlünü,
Unutsun keçənləri, xoş keçirsin beş günü.

P i r a n

Bəncə Səyavüş qızın Firəngizlə birləşsə,
Birləşir iki ölkə...

G e r ş i v ə z

(son sözləri dinlər, alayçı tərz ilə)

Əvət, gözəl vəsfəsə!..

Ə f r a s i y a b

Firəngizlə Səyavüş görüşdülərmi?

P i r a n

(əli ilə rədd edər)

Asla!

Ə f r a s i y a b

O halda sən onların fikrini sor da, anla!

G ə r ş i v ə z

(aci və alayçı gülümsəyişlə)

Tezdir daha, bəkləyin, çocuq sanmayın onu,
Bir siyaset olmasa, atmaz baba yurdunu.

Ə f r a s i y a b

Yersiz şübhə!.. Bu səndə ikinci bir təbiət...

P i r a n

Səyavüşdən uzaqdır, hər hiylə, hər siyaset.

Əfrasiyabla Piran çıqar.

G ə r ş i v ə z

Gör bəndən daha əvvəl kimlər vəliəhd olur!?
Xayır, yaşıtmam onu, umulmaz cəza bulur.

(Çıqar.)

Firəngiz nədimələrlə girir.

B i r i n c i n ə d i m ə

Firəngiz, Firəngiz! Nə olmuş sana?
Söylə, səni üzən hanki firtına?

İ k i n c i n ə d i m ə

Bayığın gözlərində acı bir hal var,
Səyavüşdənmidir bu iztirablar?

F i r ə n g i z

O bir yıldız kibi aqdı könlümə,
Atəşli bir çicək taqdı könlümə.
Əlimdən aldı səbrimi, uyqumu,
Alav dalğaları sardı ruhumu.
Çırpinan qəlbimə yardım eyləyin!
Dərdimi siz açın, ona söyləyin!..
İstəməm, istəməm, açmayın, xayır,
Bəlkə onun könlü başqasındadır?!

B i r i n c i n ə d i m ə

Xayır, sənsin onun dilək pərisi.

İ k i n c i n ə d i m ə

(*qapıya baqar, arqadaşına*)

Biz gedəlim, gəldi iştə kəndisi!

B i r i n c i n ə d i m ə

(*Firəngizə*)

Əmin ol ki, ələ düşməz bu fürsət.

F i r ə n g i z

Bilməm nə söyləyim?

İ k i n c i n ə d i m ə

Haydi, cəsarət!..

(*Pərdə arqasına çəkilirlər.*)

F i r ə n g i z

(*əli alnında, şəşqin*)

Uf, yadımdan çıqdı bütün sözlərim.

Səyavüş

(gəlir, vurğun bir ahəng ilə)

Sənmisin?.. Nihayət, güldü gözlərim.

Firingiz

Yaran nə haldadır?

Səyavüş

Həp sağalmamış.

Firingiz

(qoluna baqar, şübhəli gülümsəyişlə)

Həni? Ondan bir iz belə qalmamış...

Səyavüş

Qəlbimdədir izi, görünməz gözə,
Sızlar, durur, gəlincə biz yüz-yüzə.
Bir kərrəcik səni avlaqda gördüm,
Sonra həp gözümdən iraqda gördüm.
Bütün qızlar bana yaqın olduqca,
Sən ürküb qaçırsın, səbəbsizmi ya?

Firingiz

(süzgün baqışla)

Qaçmaq da yaqlaşmaq için bir yoldur.

Səyavüş

Səyavüş o halda bəxtiyar olur.

F i r ø n g i z

Bəxtiyarmı!?

S ø y a v ü §

Əvət, bir anlat bana,
Sənin də nisbətin varmı xaqana?

F i r ø n g i z

Bən bir misafirim bu aşiyanda,
Köçmək üzrəyim ən yaqın zamanda.

S ø y a v ü §

Hanki bir diyara?

F i r ø n g i z

Kəndim də bilməm!?

S ø y a v ü §

Tühof bilməcədir! Almaz düşüncəm,
Hanki səyahətə çıqsa bir durna,
Bir gövərçin uçub qaçsa hər yana,
Yenə aqşam üstü bulur bir yuva...

F i r ø n g i z

(gülümsər, mə'nalı bir tevr ilə)

Şübhəlidir bənim için o mə'va.

S ø y a v ü §

Sözlərin başqadır, gözlərin başqa...

(Əllərini yaqalamaq istər.)

F i r o n g i z

(*pərdə arqasına keçər*)

Dur, gələn var, görüş qalsın sonraya.

S o y a v ü ş

(*gözləri ilə onu izlər, həyəcan içində*)

Bən uymadım hər dilbərin kamına,
Uğradım çoqunun intiqamına.
Bilmədim ki, bir gün bənd olur könül
O şahin gözlərin ehtişamına.
Yürükən sanki naz edər göylərə,
Səcdə etməyimmi xoş xuramana?

Əfrasiyab, Piran, Gərşivəz və Tosun girir.

Bir gövərçin əsir etdi qartalı
Gözəllik namına, sevgi namına.

Ə f r a s i y a b

Nədir bu dalğınlıq, nə olmuş, oğlum?

S o y a v ü ş

Saray həyatından artıq yoruldum.

P i r a n

Dayın həp şən görmək istiyor səni,
Burdan evləndirmək istiyor səni.

S o y a v ü ş

Hər nəyə əmr etsə xaqan haqlıdır,
Lakin Səyavüşün qəlbinə, xayırlar...

G e r s i v e z

Bəlkə İranda var başqa sevdiyi.

S e y a v ü s

Asla!..

O f r a s i y a b

(Tosuna)

Firəngizi çağırısan eyi,
Uzlaşsalar, düyün başlanır yarın.

P i r a n

Firəngiz gözündür bütün qızların.

S e y a v ü s

Kimseyə bən könül vermədim daha,
Yalnız bir avçı qız gördüm avlaqda.
Həmən könlümü bir baqışda çaldı,
Yadigarı iştə qolumda qaldı.

O f r a s i y a b

Bütün qızlar gəlsin!

P i r a n

(işarə eylər)

Olur, pək e'la.

G e r s i v e z

(ətrafa)

Ah, sevdiyi birdən Firəngiz olsa!?
Dəhşət daha kəskin olur şübhəsiz.

Qızlara gelir.

Əfrasiyab

(Səyavüşə)

Hankisidir?

Səyavüş

İştə!..

(*Firəngizi göstərir.*)

Əfrasiyab

(məmnun)

Qızım, Firəngiz!

Səyavüş

Bən misafir sandım onu sarayda.

Əfrasiyab

Yanlış da bir naxış!..

Piran

Əvət, öylə ya,
Həyat səhnəsində həp misafiriz.

Əfrasiyab

(*Firəngizə*)

Sən də könlünü aç!

F i r ø n g i z

Siz vəkilsiniz.

Ə f r a s i y a b

Afərin, pək gözəl cəvab, afərin!

(*Qolları arasına alır. Sonra vəzirə.*)

Piran! Uğurludur sənin əllərin,
Dəyişdir bunların bazubəndini,
İcra olunsun da nişan ayını.

P i r a n

(*Səyavüşün bazubəndini Firəngizin qoluna, onunkunu da Səyavüşün
qoluna taqar.*)

İştə, ruhlardakı duman savuşdu,
İki yıldız bir-birinə qavuşdu.

G ø r ş i v ø z

(*Tosuna, kinli*)

Xayır, xayır, mümkün deyil bu asla,
Gərək dağlışın şu uğursuz yuva!..

T o s u n

Fikrin nədir?

G ø r ş i v ø z

Onu göstərir zaman.

P i r a n

İştə, alqlıslara layiq bir nişan!

Ə f r a s i y a b

Səyavüşə tac və xəl'ət verilsin.

S ə y a v ü ş

İstəməm, sadəlik xoşdur bənimçin,
Iranda da vardı tacım, xəl'ətim,
Həp bıraqdım, həzz etmədi xislətim.

Ə f r a s i y a b

Niçin bıraqdın? Pək uğursuz şeymi?

S ə y a v ü ş

Sıqdı bəni altın bir zəncir kibi.

Ə f r a s i y a b

Haydi bəndən böyük bir rütbə istə!

S ə y a v ü ş

Gözüm yoqdur bənim hiç bir rütbədə.

P i r a n

Cəngavərlik daha xoş gəlir ona.

Ə f r a s i y a b

Göndərəyim səni Çin hüduduna;
Böyük bir vilayət isyan içində
Həp çırıpınib durur al qan içində.

S ə y a v ü ş

Al qan içindəmi? Səbəbsizmi ya?

Ə f r a s i y a b

Yasamızı kimsə almıyor saya.

S e y a v ü ş

(məğrur)

Bir ay belə sürməz o qanlı dalğa.

G e r ş i v ə z

(ətrafa)

Cənazən gömülər orda toprağı.

P i r a n

(əlini Səyavüşün omuzuna qoyaraq)

Səyavüş söndürür onu şübhəsiz.

Ə f r a s i y a b

(qızını süzərək)

E'tiraz etməzmi buna Firəngiz?

F i r ə n g i z

İki könül birsə, diləklər də bir.

Ə f r a s i y a b

Gedin, birlik sizə səadət verir.

Gedirlər.

B i r i n c i vəzir

Fikrin nədir?

İ k i n c i vəzir

Onu göstərər zaman.

G ə r ş i vəz

İştə alqışlara layiq bir nişan,
Xayır, xayır, mümkün deyil bu asla,
Dağlışın gərək şu uğursuz yuva.

Pərdə

DÖRDÜNCÜ PƏRDƏ

I SƏHNƏ

Çin hüdudunda türk və çin zevqi ilə süslənmiş vali qonağı...

V a l i

(*qalın bığlarını eşər. Barmaqlarını gur saqalı içində daldırıb düşünür.
İçəri girən qurt baqışlı müşavirə*)

Nə var, nə yoq?

M ü ş a v i r

Vali sağ olsun, bütün
Ölkədə bir sevinc izi var bu gün.

V a l i

Afərin, səndəki zəka bəllidir,
Yoqdur sənin kibi qurnaz müşavir.

M ü ş a v i r

Xayır, sanma bizə uymuş cəmaət,
Hər kəs Səyavüşə edər itaət.
Qaçaq Altay belə fürsət bulub da
Xain asılərə edər komanda.
Bütün qaçaqları taqmış ardına,
Atar bizim mə'murları zindana.

V a l i

Bilməm bu haqqı kim vermişdir ona?

M ü ş a v i r

Bəlli, arqalanmış xaqan oğluna,
Onu Səyavüşmü şımartdı, yoqsa
Bu cür'ətlə atılmazdı ortaya.
İsyan yatırmağa gələn bu sərsəm,
Meydan oqur bizə, nədənsə bilməm!

V a l i

Gəlsin, onu tatlı dilə basmalı,
Bir səbəb bulub da həmən asmalı!..

M ü ş a v i r

Xayır, asmaq doğru deyil, bir gecə
Yataqda məhv etməlidir gizlicə.

Bu sıradı silahlı zəbtiyyə mə'murları, üstü, başı yırtıq isyançı köylüləri götürirlər. İçlerində iki qadın da bulunur. Yalnız önlərinçə gələn və kinli baqlıla bir tərəfdə duran gənc Yalçın təmiz geyinmişdir.

M ə' m u r

Gəlin, haydi!

(Yalçının yaqasından tutub çəkər.)

Sən də!..

Yalçın

(qızğın)

Bıraq!..

Zəbtiyəmə' mürə

Azğınlar!

İsançılalar

Azğın biz deyilik.

Mə'mur

Ya kimdir?

İsançılalar

(mə'murları göstərir)

Onlar!

Vali

(qadınlara işaretlə)

Bunlardamı isyançıdır?

Yalçın

Şibhəsiz,
Taun, vəba qarşısında həp biriz.

V a l i

Taunmu?

Y a l ç i n

Siz taundan da uğursuz,
Ölümdeñ də zalım və qorquncsunuz.

V a l i

Bu kim?

M ə' m u r

Yalçın! Tazə gəlinin əri!..

V a l i

Zəncirsiz dururmu böylə sərsəri!

Y a l ç i n

Deyil bana, zəncir yaraşır sana!

V a l i

Söylətməyin, haydi, atın zindana!

Y a l ç i n

Vicdansız canavar!

V a l i

Susdurun!

M ə' m u r

Sonra?

V a l i

Həpsi birər-birər çəkilsin dara.

Y a l ç i n

Alçaq!

(*Valiyə*)

Yarın sən də izlərsin bizi.

Z e b t i y y e m e' m u r u

(*qırbacla vurur*)

Haydi!

(*Onları aparır*)

Öncə onun silinsin izi!

(*Müşavirə*)

Nə var? Gözlərinə bir qayğı doldu,
Yalçının gəlini əcəb nə oldu?

M ü ş a v i r

(*yana baqaraq*)

İştə... Baqları olduqca kəskin!

V a l i

(*ona yaqlaşır*)

Nədir gözlərində bu hiddət, bu kin?
Düşün, təslim olmadıqca sən bana,
Həsrət qalacaqdır nişanlın sana.

Gəlin

Bənim duvağımı sən deyil, ancaq
Yalçın açmalıdır.

Vali

(qolundan tutar)

Yaqın gəl!

Gəlin

(geri çəkilir, nifrətlə)

Bıraq!

Müşəvir

Yavrum, hər gəlin ki, yeni köçərsə,
Bikri ancaq nəsib olur rəisə.
Şərəfdür bu sana, düşünsən bir az,
Valinin diləyi hiçə sayılmaz.

Vali

Bu bir qanun! Hər kim boyun qaçırsa,
Eli, əqrəbəsi batar həp yasa.
Qatlandım nazına bütün bir gecə,
Qırma bəni, yaman olur nəticə.

Gəlin

Bənim könlüm hər qülbəyə,
Nəş'ə sərpən atəş deyil.
Bənim aşqım hər kölgəyə
Gülümsəyən günəş deyil.

Gülünc taleyimdən bana
Bu gün sönük bir ah qaldı,
Qopdu zalım bir firtına,
Gənc ömrümü həsrət aldı.

(Ağlar.)

V a l i

İstər gül, istər aqla,
Bana ram olmadıqca,
Qurtulamazsın, saqın!
Nə sən, nə də nişanlıñ.

G e l i n

(sərt)

Mümkün deyil bu əsla!
Namus deyil paçavra!

V a l i

(bağırlır)

Tərbiyəsizlik yetər!

(Müşavirə)

Bu pərdəyi aç, göstər!
Bəlkə bir az uslansın.

Açar. Uzaqda dəniz və yelken gəmisi, bir tərəfdə dağlar, on yaqında isə dar ağaçında
yüzü arqaya ağ kömləkli bir cənəzə görülür.

G e l i n

(onu nişanlısı zənn edərək)

Ah, o Yalçınmı!? Yalçın!
Aman nədir bu dəhşət!?
Sənsiz həyata nifrət!..

(Hıçkırıqlar içində bayılıb düşər.)

Mə'mur

Xayır, o Yalçın deyil,
Sənin nişanlın deyil.
O, məhbəsdə inliyor,
Hiçlikləri dinliyor.

Vali

Zavallı!.. İştə bitdi,
Bir anda söndü, getdi.

Cənazəyin üzərinə bir örtü çəkirər. Dışarıda qorqunc və gurultulu səslər eşidilir

Səsler

Hani xırsızlar bəyi?
Yetər tüğyan etdiyi.
Nerdə, göstərin onu,
Gəlmış ömrünün sonu.

Vali

Kimdir onlar?

Müşəvir

Səfillər!
Səndən öc almaq dilər.

Vali

Bu azgınlıq yararmı?
Yoqsa çıldırdılar mı?!

Türk və çinli qiyafəsində bir yığın isyançı xalq gurultu ilə içəri soqlur. Sadə geyimli Səyavüşlə Bəhram da bir tərəfdə durur. Qarayanız Altay isə qabağa gəlir.

A l t a y

İştə, o xain burda!

İ s y a n ç i l a r

O düşmandır bu yurda.

A l t a y

Həmən cəza bulmali!

İ s y a n ç i l a r

Bir anda məhv olmalı!

V a l i

Azğın! Şaşırdınmı sən!?

M ü ş a v i r

İştə o pək sərsəri!

V a l i

Bu saygısızlıq nədən!?

M ü ş a v i r

O, bunların rəhbəri.

A l t a y

Artıq yetər, səbrimiz həp tüketəndi.

İ s y a n ç i l a r

Səbrimiz həp tüketəndi.

A l t a y

Hüququmuz, namusumuz çignəndi.

İ s y a n ç i l a r

Namusumuz çignəndi.

V a l i

Bən ayrılmam ədalətdən, qanundan.

İ s y a n ç i l a r

Yalan!.. Çəkilməz yalan!

A l t a y

(əlilə göstərir)

İştə, ədalətin dar ağacları!
Boğazlatdın acları.
Quraqlıq bir yandan, sən də bir yandan,
Xalqa yutturdunuz qan.
Ölkə viran oldu, çıraqlar söndü,
Evlər məzarə döndü.
Vergi deyə hər gün bizi soydunuz,
Yaman günə qoydunuz.

V a l i

Gəlirsiz hökumət təməldən bitər.

İ s y a n ç i l a r

Bitsin yoq olsun, yetər!

B i r n e f ə r ç i n l i

Yetər, sandınız bu xalqı oyuncaq,
Xalqı xırpalayır hökumətancaq.

Y a l ç i n

İştə bən!..

V a l i

Səni kim bıraqdı?

Y a l ç i n

(İsyançıları göstərir)

Şaşqın!

Səncə əyləncəmi şu yılmaz aqın?

V a l i

Sus, bu, hökumətə qarşı isyandır!

Y a l ç i n

Sənin azğınlığın bizə əyandır.

A l t a y

(önünə keçər, qızğın)

Yetər çıldırdınız hökumət! – deyə,
Evləri yıldınız, ədalət! – deyə.
Məzlumlar qanından badə sondunuz,
Qarğı-quzğun kibi leşə qondunuz.
Qanun deyə doğruluqdan caydırınız,
Xalqın namusunu hiçə saydırınız.
Aldıqları nəfəs – zəhərli ahlar,
Qidasız çocuqlar ot yeyib yaşar.
Söylə, öyündüyün ədalət bumu?
Hökumət dediyin rəzalət bumu?

V a l i

Kimsə böylə təhqir etməmiş bəni,
Sən nəçisin, kimsin? Aşma həddini!

A l t a y

Zülmətləri yaran bir şimşeyim bən,
Doğdum məzlumların diləklərindən.

V a l i

(qafasını sallar, acı gülüşlə)

Bildim ki, Altaysın, bəlli şöhrətin,
Şübhəsiz böykdür, gücün, qüdrətin.

(Camaati göstərir.)

Əfsus, güvəndiyin bu sərsəmlərin
Cümləsi isyançı, cümləsi xain.

S ə y a v ü §

Bu adlar yaraşırancaq Valiyə.

V a l i

Bən kimlərə isyan etdim?

S ə y a v ü §

Hər şeyə;
Haqqa, ədalətə, insaniyyətə,
Namusa, vicdana və heysiyyətə.

V a l i

Demək sən də uyub şu xırsızlara,
Qiymaq istiyorsun böyük sərdara.
Türk və moğol dursun, çinlilər belə
Şimardı da əlbir oldu səninlə.

O çinlilər ki, dün bizə əsirdi,
Qarşımızda bu gün dodaq gəmirdi.

A l t a y

Həpsi məzлum, ya türk olsun, ya çinli.

S ə y a v ü ş

(aci gülüşlə)

Tilki baqışların nasıl da kinli!?

V a l i

(sinirlı)

Qəhrəmanlıq səni məğrur etməsin,
Qorqunc olur cəzan...

S ə y a v ü ş

Söylənmə, miskin!

(isyançılara)

Bağlayın qolunu, susdurun onu!

İsyancılar Yalçınla arqadaşının yarıbağlı qolunun zəncirini açıb Vali ilə Müşavirin
qolunu bağlarlar.

C i n l i

İştə haq bağıran haqsızın sonu!

Y a l ç ı n

(Valiyə dar ağacını göstərir)

Çoq alçaldın, şimdi sənindir sıra,
Bir az yüksəlirsin, çəksələr dara.

Səyavüş

Xayır, saqın! Onu aşmiş olsalar,
Zəhərlənir leşə qonan qarğalar.
Bəncə layiq ona bir dəmir qəfəs,
İbrət alsın görüb keçdikcə hər kəs.

Çinli

Altay! Sən bu yurda yeni can verdin,
Zülmün qaba heykəlini devirdin.

Yalçıñ

Alqış sana, alqış doğduğun soya!
Alqış bəslədiyin böyük duyguya!

Altay

Siz çox inlədiniz zəncir altında;

(*Valiyə işarətlə*)

O zevqi tapmalı bizim şaşqın da,
Şu qayğısız ovalara, dağlara
Xəyanət uğramaz bu gündən sonra.
Susdu hər bucağa qonan bayquşlar,
Bir də çignəməz bu yurdu sərxoşlar.
Zülmə qarşı dikbaş və məğrur olun!
Hürriyyət uğrunda pək cəsur olun!
Səadət pərisi gülməz qullara,
Munis olur ancaq dəmir qollara.

Pərdə

II SƏHNƏ

Keçən səhnə... Aqşam üstü... Qarşidakı pərdələr qalqmış, dar ağacı üzərinə iri fanar qonulmuş, dışarıda gözəl geyinmiş türk, möğol, çin qızları və dəliqanlıları coşgun bir sevinclə rəqs edərlər. Firəngiz nadimələri ilə bərabər iri, açıq pəncərədən onlara tamaşa eylər.

Səyavüş

(gəlir)

Gözün aydın!

Firəngiz

Nə var?

Səyavüş

İştə əmcəniz!

Firəngiz

Gərşivəzmi?

(Qapıya doğru ilərilər, içəri girən Gərşivəzə.)

Xoş gəldiniz!

Gərsivəz

(qucaqlayıb alnından öpər)

Firəngiz!

Firəngiz

Babam niçin bizi anıb gəlmədi?

Gərsivəz

Bu gün bayram olduğunu bilmədi,
Zərər yoq, o gəlməz, siz gedərsiniz.

(Ətrafi süzər)

Nə xoş mənzərələr, nə parlaq dəniz!?

Səyavüş

Dənizsiz bir ölkə çıqlımaq qəfəs,
Havasız bir məhbəs, alınmaz nəfəs.

Gərlışivəz

İştə həp erkəklər, yosma gəlinlər
Daşqın sevinc ilə rəqs edib gülər.

Səyavüş

Əvət, şanlı bir gün, uğurlu bayram.

Firəngiz

Xalq için qurtuluş günü – şu bayram.

Bəhrəm

Bir yıl əvvəl isyan qopardı burda,
Səyavüş tazə ruh verdi bu yurda.

Gərlışivəz

Duydum şöhrətinin bütün ellərdə,
Zəfər dastanlarının gəzər dillərdə.
Mümkünse, dinləmək istərdim əl'ən
Olub keçənləri kəndi ağızından.

Səyavüş

Bən şu yurda yeni vardığım zaman,
Sarmışdı hər yeri acliq və isyan.

Xain mə'murlara cəza verildi,
Qarğışalıq bitdi, köylər dirildi.
Bunu görən qomşu çinlilər belə,
Yığın-yığın əlbir oldu bizimlə.

Gərşivəz

Aşq olsun, əzizim, böyük məharət!
Var ol, bin yaşa, ən gözəl siyaset!

(Əlini sıqar, şübhəli baqışla.)

Çin xalqına çoq da inanmaq olmaz,
Onlar siyasətdə olduqca qurnaz.

Səyavüş

Xayır, həpsi Çin xaqqanından qaçan,
Yoxsul əkinçilər...

Gərşivəz

Hiylədir, inan!
Onlar yabançıdır bizə, unutma!
Hər azğını türkə bərabər tutma!

Səyavüş

(sərt və kəskin)

Bən bu düşüncəyə qarşıyım...

Gərşivəz

Saqın!
Er-gec qıyar sana o məzlum aqın.

Qızılər yemək və şərab gətirir. Bu sırada dışarıdan gurultulu səslər eşidilir.

Y a l ç i n

Yetər, verilsin cəza,
O vicdansız xırsıza!

A l t a y

Xain qaçsa hər yana,
Qurtuluş yoqdur ona.

Altay və Yalçın camaatla bərabər yaqaladıqları Vali və Müşaviri gətirirlər.

S ə y a v ü ş

Nə olmuş?

A l t a y

Bu alçaq həriflər dəmin
Qaçmaq istiyormuş...

Y a l ç i n

(Valiyi üstdən aşağı süzərək)

Zavallı miskin!

S ə y a v ü ş

Durun!

A l t a y

Bu xainlər asılsın gərək!

C a m a a t

Asılsın, asılsın!

A l t a y

(Valiyə)

Oh, quduz köpək!

V a l i

(Səyavüşün ayaqlarına qapanır)

Bir yıl cəza kafı deyilmə?

S o y a v ü ş

Asla!

G e r ş i v e z

Səyavüş! Onları bana bağışla.

S o y a v ü ş

Zalim bağışlansa daha çoq azar,
Məzлum için qazar ən dərin məzar.

G e r ş i v e z

(Səyavüşə)

Onun cəzasını bıraq bizlərə!

F i r ə n g i z

Əmcəmin sözünü salmayın yerə!

S o y a v ü ş

Düşün, yaralanmış kinli bir yılan
Sağ qalırsa...

Y a l ç i n

Xayır, buna yoq imkan.

A l t a y

(Yalçınə)

Bağlayın qolunu şu azgınların!

Gərşivəz

Xaqan hüzuruna gedərlər yarın,
Qanun qarşısında rəzil olurlar,
Umulmaz, amansız cəza bulurlar.

Altay

Xayır, inanmayın!

Firəngiz

(Səyavüşə)

Susdur Altayı!

Səyavüş

Haydi!

Yalçın

Gəl, xaqan da bunların tayı.

Altay

Səyavüş də şah nəсли, xaqan nəсли,
Onun hər kəslə var başqa bir dili.

Gedirlər.

Gərşivəz

(Səyavüşün əlini sıqaraq)

Var ol, xalq içində qırmadın bəni,
Sağ bıraqmam inan öylə xaini.

Nədimələr qədəhləri doldurur.

F i r ə n g i z

(*kəndisi doldurduğu böyük qədəhi Gərşivəzə verir*)

Yorğunsunuz, gözəl şərabdan için!

S ə y a v ü ş

(*nədiməyə*)

Çin elçisi nerdə, çağır da gəlsin.

B i r i n c i n ə d i m ə

(*qapıya doğru baqır.*)

Gəldilər.

S ə y a v ü ş

Buyurun!

Eyicə geyinmiş K ö s ə, B ə h r a m l a bərabər gəlir, otururlar.

F i r ə n g i z

(*Gərşivəzi Kösəyə tanıtaraq*)

İştə əmcəmiz.

K ö s ə

(*Gərşivəzə*)

Məmnun etdi bizi böylə gəlməniz.

S e y a v ü ş

(qədəhi qaldırır)

Var olsun Gərşivəz!..

B e h r a m

(içərək)

Yaşa, bin yaşa!

G e r ş i v ə z

Çoq təşəkkür!..

R e q q a s ə girər.

O kim?

F i r ə n g i z

(gülümsəyərək)

Canlı bir əda!

K ö s ə

O, Çin sarayında eşsiz bir inci,
Həm oynamaqda, həm səsdə birinci!

G e r ş i v ə z

(Firəngizə baqaraq)

Nəş'əmizə yeni bir nəş'ə qatsın.

F i r o n g i z

(rəqqasəyə)

Şaraq səsin duyğuları oynatsın.

Gərşivəz bir də içər.

R e q q a s ə

(həm şarqı söylər, həm də rəqs eylər)

Doğurdu annəm bəni matəmlı bir dügündə,
İblis ilə tanrıının öpüşdüyü bir gündə.
Gözlərimdə o gündən məstanə cilvələr var,
Ağlasam yüzüm gülər, gülərsəm ruhum ağlar.
Bən istərim hər könül bənim aşqımla dolsun,
Kimsə bana yar deyil, ancaq əsirim olsun.

Rəqqasə çəkilir, Gərşivəz dərin ah çəkər.

S e y a v ü ş

“Ah” niçindir?

G e r s i v e z

Bunu o cəllada sor!

(Əlini şiddətlə masaya vurub qalqır.)

Xayır, bu hiç vicdanıma siğmıyor.

S e y a v ü ş

Nə oldu?

Gərşivəz

Hiç!..

Səyavüş

Kimə qarşıdır bu kin?

Firəngiz

Vali içindir?

Gərşivəz

Sormayın!

Səyavüş

Niçin?

Gərşivəz

Çünkü Vali onun yanında bir hiç!

Səyavüş

O kim? Daha qorqunc insan mı?

Gərşivəz

Vaz keç!

Alav dalğaları yaqar beynimi,
Hiç bir qüvvət susduramaz kinimi.

Səyavüş

Yorgunsunuz, bir az yatin, dinlənin.

(*Yan odaya götürür.*)

G e r s i v e z

(*qolunu Səyavüşün boynuna keçirir*)

Bilinmədi əfsus qiyətin sənin.

F i r e n g i z

(*Bəhrəma*)

Daim onda böylə gülünc hallar var,
Bir qədəh içdimi, qiyamət qopar.

B e h r a m

Xayır, bu coşğunluq səbəbsiz deyil.

Həpsi çıqar. Kösə ilə rəqqasə qalır.

K ö s e

(*təlaş ilə qızı yaqlaşır.*)

Tam fürsətdir! Hanı o zəhri-qatıl?

R e q q a s e

Yolda düşürmüşüm...

K ö s e

Yalan söyləmə!

R e q q a s e

(*ciblərini göstərir*)

Yoqdur, inan!

K ö s ø

Çıqar, həzyan eyləmə!

(Ciblərini arar və boğazını yaqlar, bu sıradə Firəngiz qapı arasından görünür, dinlər.)

R ø q q a s ø

(büyükülü bir kağız çıqarır)

Buyur! Südabənin bu hiyləsində
Sən də məhv olursun, inan ki, bən də.

K ö s ø

(kağızı açar, gülərək)

Bu bir zəhir ki, ilk öncə güldürür,
Güldürür, güldürür, sonra öldürür.
Səyavüşə məxsus qədəh işə bu!
Bizdən ona tatlı, sürəkli uyğun!..

R ø q q a s ø

(həyəcanlı)

Həp o, həp Südabə!..

K ö s ø

(dalıb gedən rəqqasənin qolundan tutar, odadan çıqarmaq istər.)

Gəl, yetər sükut!

R ø q q a s ø

(zəhərli qədəhi alıb yerə çırpar)

Parçalanmalıdır bu qanlı tabut...

K ö s ø

(*kinli*)

Səyavüşə sən dəmi aşiq oldun?

R ø q q a s ø

Sən nəsin? İştə bir duyğusuz odun!

K ö s ø

(*cibindən küçük bir xəncər çıqarır*)

Baq, bu xəncər daha zəhirli, kəskin!

R ø q q a s ø

(*əlindən xəncəri qapar*)

Sən canavar südiyləmi bəsləndin!?

K ö s ø

Xəncəri ver bana!..

R ø q q a s ø

(*ətrafa*)

Zavallı şaşqın!

Öylə qəhrəmana qıyılmaz, saqın!

K ö s ø

Ver diyorum...

(*Xəncəri almaq istər.*)

R ə q q a s ə

Xayır!

(Xəncəri arqaya atar.)

K ö s ə

(qızı yaqalar, boğar)

Ver!

R ə q q a s ə

(aci fəryad ilə)

Bıraq, bıraq!

K ö s ə

Xəncəri ver, yoqsa...

F i r ə n g i z

(Xəncəri yerdən alıb Kösənin böyrünə saplar)

Al, iştə, alçaq!

K ö s ə

(yiqılaraq)

Ah, bən... ölsəm belə... sizə... aman yoq...

F i r ə n g i z

Sus!

Səyavüş

(içəridəkilərlə bərabər gəlir)

Nə olmuş?

Firingiz

Bunda asla vicdan yoq;
Hərif Çindən gələn elçi deyilmiş.

Rəqqasə

Südabə göndərmış, səninçin gəlmış.

Səyavüş

Hiç şübhə yoq ki, var gizli bir səbəb.

Rəqqasə

(göstərir)

Qədəh də, xəncər də zəhərlidir həp.

Firingiz

Pozmaq istiyorkən şən həyatını,
Firəngizdən aldı mükafatını.

Səyavüş

(rəqqasəyi süzərək)

Bu qız da şübhəsiz yoldaşdır ona.

Rəqqasə

Fəqət yoldaşlığım varmadı sona,
Biz səni öldürməkçin gəlmışkən,
Nədənsə həp fikrim dəyişdi birdən.

S e y a v ü ş

Söylə, niçin dəyişdi?

R e q q a s

Hiç sormayın!
Çırınan qəlbimə yara vurmayın!
Bən çocuqkən saraylara satıldım,
Rüzgar kibi eldən-elə atıldım.
Öc izlərkən, birdən sana tuş oldum,
Fəqət məzлumlara yardımçı buldum.

(Cənazəyə baqar, kinli)

Qıymaq istiyorkən bu miskin sana.
Mane oldum iştə!..

B e h r a m

Afərin sana!

F i r ə n g i z

Qız məhv olmuşdu bən yetişməsəydim.

(Rəqqasəyi qucaqlar, öpər.)

İnan, səni bütün ruhumla sevdim.

(Nədimələrə.)

Alın, rahatlansın, o pək üzüldü,
Sisli taleyimiz onunla güldü.

Rəqqasəyi yan odaya aparırlar.

S e y a v ü ş

(yanundakilara)

Alın cənazəyi!..

Qaldırırlar.

Nə dəhşət!? Əgər
Cihandakı bütün kinlər, fitnələr,
Bütün ihtaralar olsa həp gəbə,
Bir afət doğardı, o da Südabə!

Gərşivəz

(dərin ah çəkər)

Doğrusu, pək uğursuzmuş taleyin,
Bilməm nə gündə sən cihana gəldin?
Zülmətlə nur qarışlığı andamı?
Xeyr ilə şər barışlığı andamı?
Sanma bir Südabə azmişdir yolu,
Əfrasiyab ondan daha qorqulu!

Səyavüss

Bən nə yapdım ona? Tühaf müəmma!?

Gərşivəz

Diyor ki, göz tikmiş taxtü tacıma.

Firəngiz

Səyavüşmü?

Gərşivəz

Əvət!

Səyavüss

Çırkin iftira!

Gərşivəz

Diyor: “Qarşı durur o, qanunlara”!

Səyavüş

Hanki qanunlara?

Gərşivəz

Kim bilir!?

Firəngiz

Asla!..

Sapdiğimiz yoqdur qanunsuz yola.

Gərşivəz

Xayır, bu şübhələr sıqmasın sizi,
Yoqdur Səyavüşdə xəyanət izi.

(Digər odaya keçər.)

Səyavüş

Gedib görmədikcə Əfrasiyabı,
Qalqmaz ortadan bu fitnə dolabı.

Firəngiz

Saqın, getmə, ona bir şübhə gəlsə,
Yalnız sana deyil, qıyar hər kəsə.

Səyavüş

Yoq, dayanılmaz bu çirkin böhtana,
Ən küçük bir ləkə ölümdür bana.

(Sinirli və coşqun.)

Kimə inanmalı!? İştə hər diyar
Bana qarşı kin və intiqam duyar.
İran xəyanət və hiylə ocağı,
Turan iftira və dəhşət qucağı!..
Çinə getsəm, onlar daha amansız?
Saray böcəkləri yaşarmı qansız?
Lə'nət olsun, uymam bu gündən sonra
Elmasla parlayan qanlı taclara!

Pərdə

BEŞİNCİ PƏRDƏ

Dağ ətəyində bir ova... İki-üç çadır qurulmuş, ikindi çığı, bulutlu hava, ətraf qayalıqdır.
Çadır önündə Vali, Müşavir və Tosun əskəri qiyafədə olaraq qonuşurlar.
Əskərlərdən kimi nevbət bəkər, kimi ətrafi süzərək dolaşır.

V a l i

(kinli adımlarla gəzinir)

Oh, Səyavüş, Səyavüş! Bilməm nə sandın bəni!?
Bir gün didib parçalar dəmir biləklər səni.

M ü ş a v i r

Gərşivəz olmasayıdı, hər ikimiz bitmişdik,
Gedər-gəlməz diyarə ziyanətə getmişdik.

V a l i

İnan ki, sağ qaldıqca böylə vatan xaini,
Sönməz Əfrasiyabın alav püskürən kini.

M ü ş a v i r

Diyorlar ki, qorqudan Çinə qaçmış...

T o s u n

Həp yalan.

V a l i

Xayır, o qorqaq deyil.

M ü ş a v i r

Fəqət, xain bir insan.

T o s u n

(ətrafa)

Bütün bu uydurmlar Gərşivəzin hiyləsi!

(Onlara.)

Xain deyil Səyavüş...

M ü ş a v i r

Sus bə, şeytan köləsi!

V a l i

(ətrafdakı əskərlərə)

Haydi, baqın yollara, o sapqın nerdə olsa,
Burdan keçər şübhəsiz, həmən alın ortaya!

M ü ş a v i r

Bulutlara uçsa da qurtuluş yoqdur ona.

(Üç-dörd nəfərlə uzaqlaşır.)

T o s u n

(ətrafa)

Məraqlıdır tilkilər saldırırsa arslana.

Bu sıradə göy gurlar, şimşek çäqar.

V a l i

Kişnər də yıldırımlar, qılıc çekər bulutlar,
Göylər səltənətində qavğamı, şənlikmi var!?

R ü b a b ə

(qıyafətini dəyişdirmiş olduğu halda, tacir qıyafətli pişxidmətlə gəlir.
Act fəryad ilə.)

Ah, aman!

T o s u n

Dur, nə olmuş?

R ü b a b ə

Dəhşət aldı cihani,
Şaşırmış bir yolçuyuz, yoqdur səfər imkanı.

P i ş x i d m ə t

Biz nerdəyiz? Bu yollar çıqar hanki bir yana?

T o s u n

O yol Çinə, baq bu da Əfrasiyab yurduna.

Boru çalınır, Gərşivəz bir neçə cəngavərlə gəlir.

R ü b a b ø

Gələn kimdir?

T o s u n

Gərşivəz!

(*Arqadaşlarına.*)

Hazır olun, səla...m dur!

(*Təzim için qılıc çəkərlər.*)

P i ş x i d m ø t

(*təmənna edər, Rübabəyi Gərşivəzə təqdim ilə*)

Əfəndim! Qadıncıgaz sizi görmək istiyor.

G e r ş i v ə z

Nerdənsiniz, kimsiniz?

R ü b a b ø

Keykavusdan elçiyiz,
İştə məktubumuz var.

G e r ş i v ə z

Öyləmi? Xoş gəldiniz.

(*Bir tərəfə çəkilib məktubu oqur.*)

“Ey könlümün sevinci, çəlik qollu Səyavüş!
Tam fürsətdir, hazır ol, hər tədarük görülmüş.

Sən bir yandan hücum et, Çin xaqanı bir yandan,
Tus ilə Zal oğlu da saldıracaq İrandan.
Alt-üst edin Turanı, orduları əzilsin,
Əfrasiyab hüzura qolları bağlı gəlsin.

İmza: baban Keykavus”.

(*İblis qəhəqəhəsilə*.)

Baq, bunu pək bəyəndim.

(*Tosuna*.)

İkram edin bunlara!

T o s u n

(*soyuq*)

Buyursunlar, əfəndim!

(*Hər ikisini çadırı aparır, ətrafda boru çalınır*.)

Ə f r a s i y a b

(*Piranla bərabər gəlir*)

Bu çadırlar burda niçin qurulmuş?

P i r a n

Yol pək uzaq, bəlli, əskər yorulmuş.

Ə f r a s i y a b

Saqın, fürsət bulub Səyavüş qaçar,
Sonra başımıza fəlakət açar.

Gərşivəz

Hər tərəfdən iştə tutulmuş yolu,
Yoqdur ona asla qurtuluş yolu.

Əfrasiyab

Hər kim o sapqını əsir edərsə,
Mükafat alacaq hər nə istərsə.

Piran

Səyavüşə sapqın demək doğrumu?

(Çin yoluna baqar, heyrətlə.)

O kim, Səyavüşmü? Gerçəkdən omu?

Əfrasiyab

Kəndisi, iştə! Rəzil, ədəbsiz!

Gərşivəz

Sağ-solunda Bəhram ilə Firəngiz!

Əfrasiyab

Haydi, bir az rahatlansın çadırda,
Xainləri bəklər ən ağır cəza.

Piran

Hiç bir zaman,
Zaval yoqdur doğruya.

Gedirlər.

Gərşivəz

(*alayçı gülüşlə, ətrafa*)

Er-gec sərab olur o tatlı rö'ya,
Sevin, sevin!.. Əvət, uzaq deyildir,
O, başbuq olacaq, sən də baş vəzir.

Əfrasiyab

Bəncə suçlu deyil o şanlı əskər.

Gərşivəz

Aldatmasın səni gözəl nəğmələr,
Hələ dağlardakı isyan sönməmiş,
Altay da əzmindən hələ dönməmiş.
Ətraf kəntlər hər gün ona qoşulur,
Gün-gündən orduşu həp qüvvət bulur.
Səyavüşün əli çatsa Altaya,
Salır bizi daha qorqunc qavğaya.
İştə Keykavusun əli var hələ,
İstər Səyavüşlə versin əl-ələ.

Əfrasiyab

Xayır, Səyavüşdə hiç bir hiylə yoq.

Gərşivəz

(*kinayəli*)

Sazın tellərində əfsanələr çoq!

Əfrasiyab

Yetər, yetər, artıq usandıq, yetər!

Gərşivəz

Hər halda ot kökü üstündə bitər.

Əfrasiyab

İnanmam, o xain deyildir, xayır.

Gərşivəz

(*məktubu verir*)

İştə oqu! Bu hər sırrı anlatır.

Əfrasiyab

(*oquyaraq sarsılır*)

“... Çəlik qollu Səyavüş
Sən bir yandan hücum et,
... Hər tədarük görülmüş.
Çin xaqanı bir yandan,
Tus ilə Zal oğlu da
Saldıracaq İrandan.
Alt-üst edin Turanı,
Orduları əzilsin.
Əfrasiyab hüzura
Qolları bağlı gəlsin!”
Nə dəhşət?!“

Gərşivəz

Nə cəsarət!

Əfrasiyab

Çəkilməz bu xəyanət!

(*Tosuna*)

Çağır gəlsin, o sapqın cəvab versin.

T o s u n

İtaət!

(*Çadıra girər.*)

Ə f r a s i y a b

(*Gərşivəzə*)

Bir az suçlu çıqdımı? Həbsə alınsın həmən,
Bir bəhanə bulub da üz başını cəsəddən.

(*Məktubu əlində bürüdüürür.*)

İlk görüşdə bən sənin haq sözünə baqmadım,
Səyavüşün bir casus olduğunu çəqmadım.

S ə y a v ü ş ü gətirirlər.

F i r ə n g i z

Ah, sevgili babaciyim!

Ə f r a s i y a b

Yaqlaşma!

(*Sərt və kəskin tevr ilə ona və Səyavüşə.*)

Sən də, o da düşmansınız tacıma.

F i r ə n g i z

Bizmi?

Ə f r a s i y a b

Əvət, yapığınız haqsızlıq,
Qanunsuzluq deyildir əfvə layıq.
Gəl, yaqın gəl!

S e y a v ü ş

Əmriniz?

Ə f r a s i y a b

İştə məktub var sana,
Baban çağırmış səni, yenə əski yurduna.

S e y a v ü ş

Xayır, istəməm, xayır, İran bir cənnət olsa,
O yurda sanma bir də Səyavüş ayaq basa,
Hind ormanlarındakı qaplanlara qoşulsam,
Himalaya başında qartallara eş olsam,
Nildəki timsahların atılsam qucağına.
Mümkün... Amma tutulmam örümçəklər ağına.
Südabələr bəsləyən uğursuz bir ölkənin
Uğramam hüduduna, bundan əmin ol, əmin!

Ə f r a s i y a b

Öylə isən güclü ordu verəyim sana,
Alt-üst edib İranı saldır Kəyan şahına!

S e y a v ü ş

Xayır, o alçalsa da bən alçalmaq istəməm,
Aqıtsa da qanımı, bən öc almaq istəməm.

Ə f r a s i y a b

(*alayçı gülüşlə*)

Aranızda, şübhəsiz, qırılmayan tellər var,
Şu məktubu al oqu, baq gör nələr sayıqlar!?

(Məktubu Səyavüşə verir, Səyavüş gözdən keçirir.)

Gərşivəz

(Əfrasiyaba yanaşır, kinayə ilə)

Bizim şanlı qəhrəman siyasətdən də anlar,
Həmən cəvab bulur da işin içindən çıqar.

Səyavüş

(həyəcanlı)

İştə bənim için ölüm fitvası!
Südabənin yeni bir iftirası!

Əfrasiyab

Yazan Südabəmi?

Səyavüş

Xayırlı, Keykavus.

Gərşivəz

Gizli tədbirlərin hic olduğunu, əfsus!

Səyavüş

(sinirlı)

Gərşivəz! Sən dəmi dil açdın bana?
Sən dəmi, sən dəmi küsdün vicdana?

Əfrasiyab

Sus, bənim qardaşım təhqir edilməz!
Gərşivəz iftira, dəsisə bilməz.

S o y a v ü §

Haqlısınız, əvət, anladım işi,
Sadəlik də abdallığın bir eşi.

(Gərşivəzə.)

Düşün, əgər xain olsaydım, asla,
Silahsız, ordusuz çıqmazdım yola.
Tatlı dillərinə uyub gəldim bən,
Əsirgəmə, hər nə gəlsə əlindən.

O f r a s i y a b

Yetər, çoq şimardı, həmən susdurun!
Bağlayın qolunu!

F i r ə n g i z

(babası öönündə diz çökərək)

Mərhəmət!

S o y a v ü §

(kəndisini yaqalamaq istəyənlərə)

Durun!

F i r ə n g i z

Lütf edin, acıyın, o, xain deyil!

S o y a v ü §

Üzülmə, yalvarma!

Ə f r a s i y a b

(qızının qolundan tutub itələr)

Çəkil!

S ə y a v ü ş

Oh, səfil!
Lə'nət o günə ki, sığındım sana,
Nifrət güvəndiyim qanlı xaqana!
Bən atıb da gəldim Kəyan tacını.

(Firəngizi göstərir.)

Şərəf bildim onun izdivacını,
Düşünmədim, babam kimi sənin də,
Əqrəblər yaparmış yuva beynində.
Bu bir suçmu, söylə, yalnız qəhr olan
Ölkələri xilas etdim acliqdan.

(Vali ilə Müşaviri göstərir)

Haq tanımad zəlimlardan öc aldım,
Bilmədim ki, buna qızarmış dayım.
Əvət bilmədim ki, dumanlı başlar
Haqqı deyil, haqsızlığı alqışlar.
Səncə xoşmu xalqın acı fəryadı?

(Həyəcanla.)

Ah, babam da, sən də məzlum cəlladı!..

Ə f r a s i y a b

Dəfə edin, görməsin onu gözlərim.

S e y a v ü ş

Bu siz, bu bən!.. Bitdi artıq sözlərim.

(Səyavüşü əskərlər aparırlar.)

F i r ə n g i z

(babasına)

Ah, səndə mərhəmət, vicdan yoqmudur?
Səyavüş, Səyavüş!.. Aman, getmə, dur!

Gedirlər.

B e h r a m

İştə boynum, iştə qılıc, xaqanım!
Qurtar onu, sana halaldır qanım.

Ə f r a s i y a b

Xainin cəzası ölümdürancaq!

P i r a n

Sağın, öylə şanlı bir gəncə qıymaq
Qəlbindən yaralar bütün dünyani,
Anıldıqca ağlar qoyar Turanı.

D e l i q a n l i

(təlaş ilə gəlir)

Dəhşət!.. O kimsəyi saya salmıyor.

Ə f r a s i y a b

Səvavüşmü?

Dəliqənli

Əvət, təslim olmuyor.

Gərşivəz

İştə, o dönmüş bir dəli qaplana,
Saldırıyor sağa-sola hər yana.

Coşğun muzika... Çarpışma və gurultu səsi... Səyavüş sıyrıma qılıc gelir. Önündə qaçan Valiyə, Müşəvvirə hücum edər, başqa cəngavərlər onun ətrafını sarar, qılıc-nizə şaqırtısı ortalığı çınlatır. Bəhram da silah çəkib Səyavüşə yardım edər.

Əfrasiyab

Acımayın, vurun, həmən susdurun!

Səyavüş

Al, bu sənin!

(Valiyi yaralar.)

Gərşivəz

(ətrafdakılara.)

Hücum!

Piran

Ah, aman, durun!

Gərşivəz

Baq böylə!

(Arqadan vurur.)

S o y a v ü §

(yiqilır)

Uğursuz, alçaq!

Ə f r a s i y a b

Xainlərin budur cəzasıancaq!

G o r ş i v e z

Nihayət qırıldı zəfer şəhpəri!

S o y a v ü §

Səndən şərəflidir av köpəkləri!..

Ə f r a s i y a b

Yazıq!.. Keykavusa etmədin imdad!

S o y a v ü §

Keykavus bir cəllad, sən də bir cəllad!..

(*Susar, qolları yanına düşər.*)

Pərdə

SON

MÜNDƏRİCAT

DRAM ƏSƏRLƏRİ

Knyaz	7
Səyavüş	119

HÜSEYN CAVİD

ƏSƏRLƏRİ

BEŞ CİLDDƏ

IV CILD

“LİDER NƏŞRİYYAT”

BAKİ-2005

Buraxılışa məsul: *Əziz Güləliyev*

Texniki redaktor: *Rövşən Ağayev*

Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*

Kompyuter səhifələyicisi: *Rəşad Həmidov*

Korrektor: *Pərvanə Məmmədova*

Yığılmağa verilmişdir 06.08.2004. Çapa imzalanmışdır 15.02.2005.

Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 16. Ofset çap üsulu.

Tirajı 25000. Sifariş 26.

Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.